

## **1927\_Az\_AEyani\_Yekun imtahan testinin sualları**

### **Fənn : 1927 Makroiqtisadiyyat**

1 Ölkənin inkişaf nəticələrinin yekununu qiymətləndirmək üçün hansı göstəricidən istifadə olunur

- xalis milli məhsul
- ümumi milli gəlir
- ümumi milli məhsul
- milli gəlir
- ümumi sərvət

2 Burada fəaliyyət göstərən milli və xarici iqtisadi subyektlərin fəaliyyəti üçün güzəştli rejim yaradılır:

- açıq birja
- arbitraj
- azad ticarət
- azad bazar
- azad sahibkarlıq zonası

3 Kiçik açıq iqtisadiyyat kapitalın tam mobilliyi ilə hansı modelin köməyi ilə təhlil oluna bilər:

- Paase-Fişer modeli
- Kobba-Duqlas modeli
- Mandella-Fleminqa modeli
- Valras modeli
- Keyns modeli

4 Müxtəlif ölkələrin milli iqtisadiyyatının əməkdaşlıq etməsi yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınması:

- iqtisadi əlaqə
- iqtisadi integrasiya
- milli əməkdaşlıq
- istehsal integrasiyası
- dünya iqtisadiyyatı

5 Xalis milli məhsul kəmiyyətcə bərabərdir:

- xalis milli məhsul – dolayı vergilər
- müəyyən dövrdə yaradılmış yeni dəyər
- ümumi milli məhsul – amortizasiya
- son məhsulların bazar dəyərini
- bütün iqtisadi subyektlərin istehsal etdiyi son məhsulun bazar dəyəri

6 Kəmiyyətcə milli gəliri müəyyənləşdirin:

- ümumi milli məhsuldan amortizasiya çıxılır
- xalis milli məhsuldan birbaşa vergilər çıxılır
- ümumi milli məhsuldan dolayı vergilər çıxılır
- xalis milli məhsuldan əlavə dəyər vergisi çıxılır
- xalis milli məhsuldan dolayı vergilər çıxılır

7 Ölkənin inkişaf nəticələrinin yekununu qiymətləndirmək üçün hansı göstəricidən istifadə olunur:

- xalis milli məhsul
- milli gəlir
- ümumi milli gəlir
- ümumi milli məhsul
- ümumi sərvət

8 Yığım və istehlakın nisbəti, maddi və qeyri-maddi istehsal arasında nisbət:

- sahədaxili proporsiyalar
- sahələrarası proporsiyalar
- ərazidaxili proporsiyalar
- ölkələrarası proporsiyalar
- ümumiqtisadi proporsiyalar

9 Yığım və istehlakın nisbəti, maddi və qeyri-maddi istehsal arasında nisbət

- ölkələrarası proporsiyalar
- ərazidaxili proporsiyalar
- sahədaxili proporsiyalar
- sahələrarası proporsiyalar
- ümumiqtisadi proporsiyalar

10 Müxtəlif ölkələrin milli iqtisadiyyatının əməkdaşlıq etməsi yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınması:

- dünya iqtisadiyyatı
- iqtisadi əlaqə
- iqtisadi integrasiya
- milli əməkdaşlıq
- istehsal integrasiyası

11 Aşağıdakılardan hansı dünya təsərrüfatının subyektlərinə daxildir?

- beynəlxalq maliyyə-kredit sistemi
- dünya kapital bazarı
- dünya işçi qüvvəsi bazarı
- beynəlxalq valyuta sistemi
- dövlət və onun milli iqtisadiyyatı

12 Iqtisadiyyatın açıqlıq dərəcəsini təhlil etmək üçün iqtisadiyyatın inkişafının hansı əsas göstəricisindən ilk növbədə istifadə olunur:

- əhalinin hər nəfərinə düşən ixracın həcmindən
- hamısı düzdür
- idxal kvotasından
- xarici iqtisadi kvotadan
- ixrac kvotasından

13 Açıq iqtisadiyyatın təhlili zamanı istifadə olunan, idxalla ÜDM və idxalla daxili istehlak arasındaki nisbəti ifadə edən göstərici:

- heç biri düz deyil
- idxal kvotası

- ölkə idxalının həcmi
- xarici ticarət dövriyyəsinin həcmi
- xarici ticarət kvotası

14 Xarici ticarət dövriyyəsinin ÜDM-a nisbətən elastiklik əmsali:

- milli iqtisadiyyatın açıqlığının meyarı
- ixraca tələbin elastikliyi
- ixraca təklifin elastikliyi
- idxala təklifin elastikliyi
- idxala tələbin elastikliyi

15 Ölkənin iqtisadi sərhədlərinin mühafizəsi sistemi:

- gömrük
- xarici ticarət
- gömrük infrastrukturu
- gömrük terminalı
- beynəlxalq ticarət

16 Aşağıdakı göstəricilərdən hansı dövlət kapital qoyuluşuna aid deyil?

- ticarət kreditləri
- BVF-nun krediti
- qrantlar
- subsidiyalar
- dövlət istiqrazları

17 Müqavilənin valyuta şərtlərinə alternativ seçilmə hüququ nədir:

- valyuta sazişi
- valyuta opsiunu
- valyuta hüququ
- valyuta şərti
- valyuta sərbəstliyi

18 Hökumətin, firmaların, ayrı-ayrı şəxslərin ölkədə istehsal edilən və başqa ölkədə satılması nəzərdə tutulan əmtəə və xidmət:

- ixrac
- kvota
- renta
- warrant
- idxal

19 Ölkədə daimi yeri (yaşayışı) olan, iqtisadi agent:

- diler
- nümayəndə
- korrispondent
- broker
- rezident

20 Ölkənin müəyyən dövr ərzində xarici iqtisadi əlaqələrinin vəziyyəti haqqında statistik hesabat:

- mühasibat balansı

- statistik hesabat
- ticarət balansı
- ödəniş balansı
- idxl-ixrac balansı

21 Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artımın amillərinə aiddir?

- əmək məhsuldarlığının artması
- becərilən torpaqların həcmindən azalması
- işçilərin sayıının artması, əmək məhsuldarlığının artması, becərilən torpaqların həcmindən azalması
- işçilərin sayıının artması
- məhsulların qiymətinin artması

22 Aşağıdakılardan hansılar iqtisadi artımın hərəkətverici qüvvələrinə aiddir? 1. ziddiyətlər 2. iqtisadi tarazlıq 3. iqtisadi bəhsləşmə 4. kapitalın həcmi 5. iqtisadi mənafelər

- 3, 4
- 1, 2, 3
- 1, 3, 5
- 1, 2
- 1, 2, 5

23 İqtisadi artım nədə ifadə olunur?

- ÜMM-in dəyərində
- real ÜMM-in artım tempində
- ÜMM-in mütləq artımında
- neft hasilatının artımında
- əmək haqqının artımında

24 İqtisadi artımın amillər üzrə modelləri:

- ikiamilli, çoxamilli, universal model
- universal, bir və ikiamilli model
- biramilli, universal və dördamilli model
- heç biri düz deyil
- çoxamilli və ikiamilli model

25 İqtisadi artımın dövlət tənzimlənməsi nəzəriyyələrinə aid deyildir:

- neoklassik
- neokeynsçilik
- keynsçılık
- klassik
- monetarist

26 Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artıma dövlət təsiri kimi çıxış edir?

- elmi-texniki tədqiqatın stimullaşdırılması
- vergi sisteminin təkmilləşməsi
- kadr hazırlığına dövlət xərcləri
- iqtisadi artım
- ixtisaslaşma

27 İqtisadi artımın inkişaf meyllərindən və nisbətlərindən asılı olaraq onun intensiv tipinin formaları:

- fond tutumlu, resurs qoruyucu, fondaneytral
- resursların qənaətli formada istifadəsi
- fond tutumlu, fond verimli
- əməktutumlu, fondaneytral, resurs qoruyucu
- resurs qoruyucu, xərclərin səmərəliliyi

28 Aşağıdakılardan hansı maliyyə sisteminin subyekti deyil?

- müəssisə və təşkilatlar
- sığorta təşkilatları
- dövlət müəssisələri
- hamısı maliyyə sisteminin subyektləridir
- dövlət büdcəsi

29 Dövlətin pul kütləsinin tərkibinə daxil olmayanı müəyyənləşdir:

- kağız pullar
- dövlət istiqrazları
- müəssisənin aksiyası
- hamısı düzdür
- metal pullar

30 Geri qaytarılmaq şərti ilə büdcədən müəssisə, təşkilat və idarələrə onların xərclərinin müəyyən hissəsini və yaxud tam ödənilməsini təmin etmək üçün verilən pul vəsaiti:

- büdcə kəsiri
- büdcə maliyyələşdirilməsi
- büdcə ödənişi
- büdcə dotsiyası
- büdcə gəliri

31 Nəğd pullar (banknotlar və sikkələr) + müəssisə və təşkilatların kassalarında olan nəğd pul qalıqları:

- pul aqreqatı M1
- pul aqreqatı M3
- pul aqreqatı M2
- pul aqreqatı M0
- pul aqreqatı 1

32 Pul bazarının fəaliyyət mexanizminin elementlərini müəyyənləşdir:

- pulun qiyməti, dövlət istiqrazları, faiz dərəcəsi
- M1, M2 pul aqreqatları
- pula olan tələb, təklif, pul aqreqatları
- pula olan tələb, dövlət istiqrazları, faiz dərəcəsi
- pula olan tələb, pula təklif və pulun qiyməti (faiz dərəcəsi)

33 Pul vəsaitlərinin həcmi ilə müəyyən olunur ki, təsərrüfat agentləri ondan ödəniş vəsaitləri kimi istifadə etmək istəyirlər:

- pul kütləsi
- pula olan təklif
- pul bazası
- pula olan tələb

pul aqreqatı

34 Kredit tədavül dairəsinə kredit pulları çıxarır və kredit əməliyyatları həyata keçirir ki, bu da şərait yaradır:

- tədavül xərcləri azaldılsın, pulun dövriyyə sürəti sürətlənsin
- pulun tədavülünü sürətləndirmək, bankın faiz dərəcəsini azaltmaq
- xərclər azaldılsın, bank mənfəəti artırılsın
- B+D cavabı düzdür
- bank faizini aşağı salıb, bank mənfəətini artırmaq

35 Aşağıdakılardan hansı pul-kredit siyasetinin ümumi metodlarına aiddir?

- uçot (diskont) siyasəti
- açıq bazarlarda əməliyyatlar
- bank krediti əməliyyatlarının likvidliyinin tənzimlənməsi
- faiz dərəcələrinin müəyyənləşdirilməsi
- hamısı düzdür

36 Aşağıdakılardan hansılar pul-kredit siyasetinin selektiv metodlarına aid deyil?

- kreditlərin müxtəlif növləri üzərində nəzarət
- zəruri ehtiyat normasının təyin edilməsi
- bank risklərinin tənzimlənməsi
- yuxarıdakılardan heç biri
- yuxarıdakılardan hamısı

37 Beynəlxalq hesablaşmaların subyektləri:

- idxal edənlər, sahibkarlar
- beynəlxalq banklar
- banklar, ixrac və idxal edənlər
- idxal və ixrac edənlər, sahibkarlar
- ixrac edənlər, fermerlər

38 Faiz dərəcəsi hansı hallarda 0 olur?

- durğunluq dövründə
- yüksəlişin ilk dövründə
- böhran zamanı
- enişin sonu yüksəlişin başlangıcında
- eniş dövründə

39 Hansı resurslar hesabına bank vəsaiti formalaşır?

- öz vəsaiti, cəlb olunan vəsaitlər və yönəldilmiş və ya istiqamətləndirilmiş
- bankın öz vəsaitləri və depozitlər hesabına
- sosial və ehtiyat kapitalları hesabına vəsait
- istiqamətləndirilmiş və ya depozit hesabına
- depozitlər və cəlb olunan vəsaitlər hesabına

40 Kommersiya banklarına verilən kreditlərə görə Mərkəzi Bankın müəyyənləşdirdiyi faiz dərəcəsi:

- uçot dərəcəsi (diskont dərəcəsi)
- kommersiya banklarının əldə etdiyi faiz
- kommersiya banklarının mənfəəti

- faiz norması
- faiz dərəcəsi

41 Kommersiya banklarında pulun mümkün həcminin artması banklar tərəfindən ehtiyata istiqamətlənən normativlərinin həcmi ilə müəyyənləşir. Bu normativ dəyişdikdə:

- bu normativlər çox olduqca, pul kütləsinin artımı bir o qədər azalır
- bu normativ dəyişdikdə, pul kütləsi sabitləşir
- bu normativlər sabit qaldıqda, pul kütləsi artır
- bu normativ qeyri-sabit olduqda, pul kütləsi artır
- bu normativ azaldıqda, pul kütləsi dəyişmir

42 Kredit tədavül dairəsinə kredit pulları çıxarır və kredit əməliyyatları həyata keçirir ki, bu da şərait yaradır:

- tədavül xərcləri azaldılsın, pulun dövriyyə sürəti sürətlənsin
- pulun tədavülini sürətləndirmək, bankın faiz dərəcəsini azaltmaq
- xərclər azaldılsın, bank mənfəəti artırılsın
- B+D cavabı düzdür
- bank faizini aşağı salıb, bank mənfəətini artırmaq

43 Kreditləşmə müddətinə görə kreditin formaları:

- qısamüddətli, uzunmüddətli xüsusi, ortamüddətli
- qısamüddətli, ortamüddətli, uzunmüddətli, uzunmüddətli xüsusi
- qısamüddətli, ortamüddətli xüsusi, uzunmüddətli
- uzunmüddətli, uzunmüddətli xüsusi, qısamüddətli
- qısamüddətli xüsusi, ortamüddətli, uzunmüddətli

44 Mərkəzi bank səhm alaraq, kommersiya banklarının ehtiyatını 100 mln. manat artırır. Nəticədə kommersiya banklarının artıq ehtiyatı yaranır ki, bundan da sssudaların verilməsinə istifadə oluna bilər. Pul təklifinin maksimal artımını müəyyənləşdirir:

- 1000
- 1300
- 1200
- 1500
- 1400

45 Mərkəzi Bankın tam məşgulluq və ÜDM-in qeyri-rəsmi artımına nail olmaq məqsədi ilə pul təklifi üzərində nəzarəti həyata keçirməsi:

- bimetalizm və ya monometalizm
- pulun hərəkəti
- pul-kredit və ya monetar siyasət
- pulun uçot dərəcəsi
- pul tədavülü və ya pul tədavülü qanunu

46 Mağaza təklif edir ki, əmtəələr alınsın, alınmış əmtəələrin pulu isə 1 il ərzində ödənilsin. Bu kredit:

- istehlak krediti
- qeyri-dövlət krediti
- qeyri-kommersiya krediti
- dövlət krediti
- kommersiya krediti

47 Mütləq ehtiyat norması 20%-dir. kommersiya bankı məbləğdən əlavə ehtiyat kimi 5% saxlayır. Depozitin həcmi 10 000-dir. Bank ssuda vermək üçün hansı maksimal məbləği istifadə edə bilər?

- 7500
- 7200
- 7000
- 7400
- 7900

48 Hansı resurslar hesabına bank vəsaiti formalaşır?

- öz vəsaiti, cəlb olunan vəsaitlər və yönəldilmiş və ya istiqamətləndirilmiş
- bankın öz vəsaitləri və depozitlər hesabına
- sosial və ehtiyat kapitalları hesabına vəsait
- istiqamətləndirilmiş və ya depozit hesabına
- depozitlər və cəlb olunan vəsaitlər hesabına

49 Kredit siyaseti nədir?

- Mərkəzi Bank tərəfindən faiz dərəcələrinin müəyyən edilməsi
- Milli Bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər
- dövlət tərəfindən pul tədavülü əməliyyatlarının tənzimlənməsi
- maliyyə reformaları
- dövlət reformaları

50 Kredit tədavül dairəsinə kredit pulları çıxarır və kredit əməliyyatları həyata keçirir ki, bu da şərait yaradır:

- tədavül xərcləri azaldılsın, pulun dövriyyə sürəti sürətlənsin
- pulun tədavülini sürətləndirmək, bankın faiz dərəcəsini azaltmaq
- xərclər azaldılsın, bank mənfəəti artırılsın
- B+D cavabı düzdür
- bank faizini aşağı salıb, bank mənfəətini artırmaq

51 Kreditləşmə müddətinə görə kreditin formaları:

- qısamüddətli, uzunmüddətli xüsusi, ortamüddətli
- qısamüddətli, ortamüddətli, uzunmüddətli, uzunmüddətli xüsusi
- qısamüddətli, ortamüddətli xüsusi, uzunmüddətli
- uzunmüddətli, uzunmüddətli xüsusi, qısamüddətli
- qısamüddətli xüsusi, ortamüddətli, uzunmüddətli

52 Kreditləşmə üsuluna görə kreditin formaları:

- məhsuldar formada
- pul formasında natural formada
- məhsuldar formada, natural formada
- pul formasında, məhsuldar formada
- natural formada

53 Bankların üstünlüyü şəraitində pul vəsaitləri sahiblərinin pul borcu necə müəyyən olunur?

- bank krediti
- bank aktivləri
- bank əməliyyatları

- bank passivləri+aktivləri
- bank passivləri

54 Birjada dövriyyədə olan qiymətli kağızların satış qiyməti:

- birja kursu
- dividend
- birja məzənnəsi
- mənfəət
- birja gəliri

55 Bunlardan hansı kredit səciyyəsi daşıyan xidmətlər sırasına aid deyil?

- lizing
- forfeyting
- faktorinq
- xayrinq
- marketinq

56 Maliyyə vasitəcisi olub, mənfəət qazanan:

- bank
- birja
- maliyyə orqanları
- yarmarka
- auksion

57 Pul-kredit siyasetinin subyekti, hansı ki, müxtəlif metodlarla pul bazarda tələb və təklifə təsir edir:

- Nazirlər Kabineti
- ölkənin Mərkəzi Bankı
- Milli Məclis
- ölkənin Vergi Nazirliyi
- ölkənin Maliyyə Nazirliyi

58 Səhmdar cəmiyyətinə kapital kimi müəyyən miqdarda pul dəyəriylə və digər bir hissəsinin dividend şəklində olmasına hüquq verən qiymətli kağız:

- qiymətli kağız
- aksiya
- pulun dəyəri
- dividend
- kapital gəliri

59 Şirkətlər tərəfindən öz debitor borclarının idarə edilməsi hüququnun banka verilməsi:

- faktorinq
- lizing
- fors major
- fiziki şəxs
- hüquqi şəxs

60 Aşağıdakılardan hansılar bank kreditinin formasına aid deyil?

- kommersiya krediti

- istehlak krediti
- bank krediti
- heç biri
- əmanətlər

61 Aşağıdakılardan hansı kredit sisteminə aid deyil?

- kredit hesablaşma münasibətləri
- bank hesablarında vəsaitlərin toplanması
- kreditləşmənin forma və metodları
- heç biri düz deyil
- hamısı düzdür

62 Aşağıdakılardan hansı kredit sisteminin əsas həlqəsinə daxil deyil?

- ixtisaslaşdırılmış maliyyə-kredit sistemi
- heç biri aid deyil
- Mərkəzi Bank
- hamısı aiddir
- kommersiya bankları

63 Aşağıdakılardan hansı kreditin mənbəyinə aid deyil?

- müəssisələrin hesablaşma hesabındaki vəsait
- büdcə sisteminin vəsaitləri
- amortizasiya yiğimları
- hamısı aiddir
- əhalinin gəlirləri və yiğimları

64 Aşağıdakılardan hansı pul-kredit siyasətinin ümumi metodlarına aiddir?

- hamısı düzdür
- bank krediti əməliyyatlarının likvidliyinin tənzimlənməsi
- uçot (diskont) siyaseti
- faiz dərəcələrinin müəyyənləşdirilməsi
- açıq bazarlarda əməliyyatlar

65 Aşağıdakılardan hansılar bank kreditinin formasına aid deyil?

- əmanətlər
- bank krediti
- kommersiya krediti
- heç biri
- istehlak krediti

66 Aşağıdakılardan hansılar pul-kredit siyasətinin selektiv metodlarına aid deyil?

- yuxarıdakılardan hamısı
- bank risklərinin tənzimlənməsi
- kreditlərin müxtəlif növləri üzərində nəzarət
- yuxarıdakılardan heç biri
- zəruri ehtiyat normasının təyin edilməsi

67 Bank sistemi neçə qrupdan ibarətdir?

- Mərkəzi Bank, İxtisaslaşmış maliyyə-kredit institutları

- İxtisaslaşmış maliyyə-kredit institutları və Mərkəzi Bank
- Mərkəzi Bank, Kommersiya bankları
- Mərkəzi Bank, Kommersiya bankları və İxtisaslaşmış maliyyə-kredit institutları
- Mərkəzi Bank, Universal və İxtisaslaşmış bank

68 Bankın öz müştərisinə pula olan öhdəliyinin yerinə yetirilməsi haqqında zəmanət verməsi:

- bank məktubu
- bankın pul sənədi
- bank öhdəliyi
- bank zəmanəti
- bank aktivləri

69 Bankların üstünlüyü şəraitində pul vəsaitləri sahiblərinin pul borcu necə müəyyən olunur?

- bank passivləri
- bank əməliyyatları
- bank krediti
- bank passivləri+aktivləri
- bank aktivləri

70 Beynəlxalq bank vasitəsilə hansı əməliyyatlar həyata keçirilir?

- beynəlxalq ticarət, kredit, hesablaşma və valyuta əməliyyatları
- beynəlxalq ticarət və kredit əməliyyatları
- beynəlxalq ticarət və valyuta əməliyyatları
- beynəlxalq kredit, ticarət və hesablaşma əməliyyatları
- beynəlxalq ticarət, kredit və valyuta əməliyyatları

71 Bunlardan hansı kredit səciyyəsi daşıyan xidmətlər sırasına aid deyil?

- faktorinq
- marketinq
- forfeyting
- lizing
- xayrinq

72 Dövlət tərəfindən kreditin yenidənbölгü funksiyası hansı məqsədlər üçün istifadə olunur?

- regional və pul proporsiyalarını tənzimləmək məqsədi ilə
- pul və istehsal proporsiyalarını tənzimləmək məqsədi ilə
- ərazi və pul proporsiyalarını tənzimləmək məqsədi ilə
- pul sistemini tənzimləmək məqsədi ilə
- istehsal və ərazi proporsiyalarını tənzimləmək məqsədi ilə

73 Beynəlxalq hesablaşmaların subyektləri:

- ixrac edənlər, fermerlər
- banklar, ixrac və idxal edənlər
- idxal edənlər, sahibkarlar
- idxal və ixrac edənlər, sahibkarlar
- beynəlxalq banklar

74 Beynəlxalq kredit bazarında istifadə olunan xüsusi növ qiymətli kağız:

- istiqraz vərəqəsi

- avrovalyuta
- avrokredit
- avroistiqraz
- varrat

75 Müasir dövrdə kreditin aşağıdakı formalarından biri yanlışdır:

- sənaye krediti
- kənd təsərrüfatı krediti
- dövlət krediti
- beynəlxalq kredit
- kommunal kredit

76 Pul-kredit (monetar) siyasətinin məcburi ehtiyat normalarının tətbiq edilməsi, açıq bazarlarda əməliyyatlar aparılması və uçot-faiz metodu vasitəsilə reallaşdırılması:

- selektiv metod
- risk metodu
- ümumi metod
- normativ metod
- hamısı düzdür

77 Təqdim olunma xarakterinə görə kreditin növləri:

- dövlətlərarası, bank, dövlət, kommersiya, ipoteka krediti
- dövlətlərarası, dövlət, kommersiya, ipoteka krediti
- dövlətlərarası, dövlət, kommersiya istehlak krediti
- dövlətlərarası, dövlət, bank, kommersiya, istehlak krediti
- dövlətlərarası, dövlət, kommersiya, ipoteka, bank və istehlak krediti

78 Aşağıdılardan hansı kredit mexanizminin quruluşuna aid deyil?

- hamısı düzdür
- kredit planlaşması
- kreditləşmənin obyektləri
- heç biri düz deyil
- bank hesablarında vəsaitlərin toplanması

79 Auksioner və ehtiyat kapitalı, eləcə də bölünməyən mənfəət bankın hansı vəsaitini formalasdırır:

- borc vəsaitlərini
- cəlb olunmuş vəsaiti
- şəxsi vəsaiti
- borc vəsaitlərini
- depozit vəsaitlərini

80 Əmələgəlmə mənbələrinə görə beynəlxalq tə davül dairəsində olan kapital:

- birbaşa və xüsusi
- qısamüddətli və uzunmüddətli
- dövlət və xüsusi
- xarici və xüsusi
- borc və sahibkar

81 İnvestisiya həcminin artmasına müvafiq olaraq ÜMM-un həcmini göstərən rəqəm koefisienti:

- multiplikator
- qiymət indeksi
- akselerator
- həyat səviyyəsi indeksi
- həyat səviyyəsi göstəricisi

82 Qiymətli kağızların əldə edilməsinə yönəldilən investisiya:

- müəssisənin investisiyaları
- portfel investisiya
- birbaşa investisiya
- investorun vəsaiti
- dövlət investisiyası

83 Məhsul artımı ilə kapital artımı arasında olan nisbəti xarakterizə edən göstərici:

- koeffisient
- multiplikator
- akselerator
- asılılıq
- funksiya

84 Milli gəlirin və tələbin yüksəlməsi səbəbindən artan investisiya:

- sərbəst (atonom) inflasiya
- portfel investisiyalar
- funksional investisiyalar
- birbaşa investisiyalar
- asılı investisiyalar

85 Səhm və uzunmüddətli öhdəliklərlə bağlı əməliyyatları özündə əks etdirən investisiya:

- birbaşa investisiyalar
- xarici investisiyalar
- digər investisiyalar
- transfertlər
- portfel investisiyalar

86 Qiymətin mümkün olan səviyyəsində, istehlakçıların əldə etməyə hazır olduğu əmtəə və xidmətlərin miqdarı:

- məcmu təklif əyrisi AD
- məcmu tələb əyrisi AS
- məcmu təklif əyrisi AS
- məcmu tələb əyrisi AD
- LM əyrisi

87 Qiymətlərin dəyişməz səviyyəsində məcmu tələbin dəyişməsinə hansı amillər təsir edir?

- investisiya xərclərində və xalis ixracda dəyişikliklər
- xalis ixracda dəyişikliklər
- investisiya xərclərində dəyişikliklər
- istehlak yönümlü xərclərdə dəyişikliklər
- yuxarıdakılar hamısı düzdür

88 Qərb iqtisadi ədəbiyyatında ÜMM strukturu elementlərindən biri səhvdir:

- sahibkarların gəliri
- istifadə olunan xərclər
- amillər üzrə xərclər
- əhali xərcləri
- əlavə xərclər

89 əmtəələrin satışından əldə edilən pul vəsaiti ilə həmin əmtəələrin satınalınma qiymətlərinin cəmi arasındakı fərq:

- ümumi məhsul
- ümumi gəlir
- ümumi tələbat
- ümumi satış həcmi
- ümumi xərc

90 Xiks və Xansen tərəfindən işlənmiş əmtəə və pul bazarının qarşılıqlı asılılıq modeli:

- “gəlirlər-xərclər” modeli
- “ford mustanq” modeli
- “məcmu tələb-məcmu təklif” modeli
- AD-AS modeli
- İS-LM modeli

91 Qiymətin mümkün olan səviyyəsində, istehlakçıların əldə etməyə hazır olduğu əmtəə və xidmətlərin miqdarı:

- məcmu tələb əyrisi AS
- məcmu tələb əyrisi AD
- məcmu təklif əyrisi AS
- LM əyrisi
- məcmu təklif əyrisi AD

92 İvestisiya həcminin artmasına müvafiq olaraq ÜMM-un həcmini göstərən rəqəm koefisiyenti:

- akselerator
- həyat səviyyəsi indeksi
- multiplikator
- həyat səviyyəsi göstəricisi
- qiymət indeksi

93 Qiymətli kağızların əldə edilməsinə yönəldilən investisiya:

- investorun vəsaiti
- portfel investisiya
- dövlət investisiyası
- birbaşa investisiya
- müəssisənin investisiyaları

94 Klassik məktəbin xüsusiyyətlərinə aid deyil:

- iqtisadi liberalizm
- iqtisadiyyatın öz-özünü tənzimləməməsi
- iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi

- azad rəqabət
- əmək dəyər nəzəriyyəsi

95 İqtisadiyyatın dövlət tərəfindən idarəedilməsinin hansı prinsipləri vardır?

- maraqoyatma
- inandırma
- həvəsləndirmə
- yuxarıdakılardan hamısı düzdür
- məcburetmə

96 A. Smitin bazar haqqında təliminin əsas müddəası:

- görünməz əl nəzəriyyəsi
- əmək bölgüsü
- iqtisadi ehtiyatların məhdudluğunu
- yeniliklərin tətbiqi
- əmək dəyər nəzəriyyəsi

97 Klassik məktəbin iqtisadiyyatın tənzimlənməsi haqqında təlimi nəyə əsaslanır?

- dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi
- iqtisadiyyatın öz-özünü tənzimləməsi
- fiskal
- pul-kredit
- sosial sahənin

98 İqtisadi inkişafın milli modelinin səmərəliliyini əks etdirən əsas istiqamətlərdən biri:

- urbanizasiya vəziyyətinin yaxşılaşdırılması
- vaxtdan istifadənin səmərəliliyinin yüksəldilməsi
- ətraf mühitin qorunması
- təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsi
- iqtisadi artımın sürəti

99 İqtisadiyyatın açıqlıq dərəcəsini təhlil etmək üçün iqtisadiyyatın inkişafının hansı əsas göstəricisindən ilk növbədə istifadə olunur:

- hamısı düzdür
- əhalinin hər nəfərinə düşən ixracın həcmindən
- idxlə kvotasından
- xarici iqtisadi kvotadan
- ixrac kvotasından

100 Sərbəst iqtisadi zonaların tiplərindən biri:

- birgə müəssisələr
- transmilli korporasiyalar
- emal sənayesi zonası
- kənd təsərrüfatı zonası
- iqtisadi və elmi-texniki inkişaf zonası

101 Hansı nəzəriyyədə müasir kapitalizmin bütün iqtisadi sistemini – planlaşdırılan sistemin və bazar sisteminin məcmusu kimi göstərilir və müəllif kimdir:

- vahid sivilizasiya nəzəriyyəsi, F.Fukuyama

- postsənaye cəmiyyəti nəzəriyyəsi, D.Bell
- vahid sənaye cəmiyyəti nəzəriyyəsi, R.Aron
- yeni sənaye cəmiyyəti nəzəriyyəsi, C.Helbreyt
- supersənayeləşmə nəzəriyyəsi, A.Toffeler

102 Müxtəlif ölkələrin milli təsərrüfatlarının əməkdaşlıq etmək yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınması:

- iqtisadi sistem
- iqtisadi tənzimlənmə
- iqtisadi integrasiya
- iqtisadi stimullaşdırma
- iqtisadi mühit

103 Dövlətin qarşısında qoyulan məqsədlər, onun sərəncamında olan vəsaitlərdən çox olmamalıdır nəzəriyyəsi kimə aiddir:

- P.Samuelson
- D.Nort
- U.Mitçel
- T.Veblen
- Y.Tinbergen

104 Ölkədə əmtəə və xidmətlərin alqı-satqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarda olan pul vəsaitlərinin (pul aqreqatlarının) məcmusu:

- pul kütləsi
- pul bazası
- pula olan tələb
- pul aqreqatı
- pul sistemi

105 Hüquqi şəxslər, hüquqi şəxslərlə dövlət, hüquqi və fiziki şəxslər (əhali) arasında maliyyə əlaqələrinin məcmusu:

- dövlət maliyyəsi
- maliyyə sistemi
- təsərrüfat subyektlərinin maliyyəsi
- əhalinin maliyyəsi
- maliyyə siyasəti

106 Aşağıdakılardan hansı maliyyənin funksiyasına aid deyildir:

- bölgüsdürücü
- rəqabətqabiliyyətlilik
- nəzarət
- rəqabətqabiliyyətlilik, müdafiəqabiliyyətlilik
- müdafiəqabiliyyətlilik

107 Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı:

- büdcə artıqlığı
- qrant
- sekvestr
- büdcə xərcləri

- bütçə federalizmi

108 Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu:

- səhmlər üzrə borc  
 xarici borc  
 daxili borc  
 kassa borcu  
 istiqraz

109 Pula olan tələb və pul təklifinin qarşılıqlı fəaliyyəti nəticəsində faiz dərəcəsinin (pulun qiymətinin) müəyyən edildiyi bazar:

- pul sistemi  
 pul kütləsi  
 pul bazası  
 pul tədavülü  
 pul bazarı

110 Üzən kurs şəraitində:

- pul siyaseti xarici və daxili ticarət balansını nisbi tənzimləyir  
 fiskal siyaset həm daxili, həm də xarici balansı tənzimləmək üçün nisbi üstünlüyü malikdir  
 bütün cavablar düzdür  
 pul siyaseti xarici balansı tənzimləmək üçün nisbi üstünlüyü malikdir  
 pul siyaseti daxili tarazlığı tənzimləmək üçün nisbi üstünlüyü malikdir, fiskal siyaset isə xarici balansı tənzimləyir

111 Pul vəsaitləri fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemi:

- maliyyə  
 bütçə  
 vergi  
 bank  
 sigorta

112 Dövlət bütçəsindən və yerli bütçələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- bütçə defisiti  
 bütçə xərcləri  
 bütçə fondları  
 bütçə profisiti  
 bütçə gəlirləri

113 Mövcud dövrdə ölkədə dövriyyədə olan ödəmə vəsaitlərinin məcmusu yəni tədavüldə olan pulun kütləsi:

- pul təklifi  
 pul bazası  
 pul kütləsi  
 pula olan tələb  
 pul təklifi multiplikatoru

114 Pul vəsaitləri fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər

sistemi:

- bütçə
- maliyyə
- sigorta
- bank
- vergi

115 İqtisadi təhlükəsizliyin formaları:

- daxili və xarici təhlükəsizlik
- iqtisadi və geopolitik təhlükəsizlik
- siyasi təhlükəsizlik
- geopolitik və daxili təhlükəsizlik
- geopolitik və xarici təhlükəsizlik

116 Milli iqtisadiyyatın müstəqilliyini təmin edən şərait və amillərin məcmusu, onun stabilliyi və dayanıqlığı, daim yeniləşmə qabiliyyəti və özütəkmilləşməsi:

- iqtisadi təhlükəsizlidir
- iqtisadi artımdır
- iqtisadi inkişafdır
- iqtisadi sabitlidir
- iqtisadi müstəqillidir

117 Milli təhlükəsizliyin tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin təmin olunması o şəraitdə artır ki:

- böhran fazasında
- iqtisadi disproporsiyalar zamanı
- təkrar istehsal şəraitində
- dinamik inkişaf şəraitində
- iqtisadi yüksəliş

118 İnkışaf iqtisadiyyati nəzəriyyəsi inkişaf dövrlərindən birini – sənaye inqilabı yaratmaq üçün ilkin şəraitin yaradılması və həmin prosesin özünün mövcudluğunu mütləqləşdirir:

- yeni sənaye cəmiyyət nəzəriyyəsi
- inkişaf mərhələsi nəzəriyyəsi
- vahid sivilizasiya nəzəriyyəsi
- vahid sənaye cəmiyyət nəzəriyyəsi
- iqtisadi artım mərhələsi nəzəriyyəsi

119 Urbanizasiyanın meydana gəlməsinin, inkişaf edib qlobal prosesə çevrilməsinin başlıca amillərindən biri:

- elmi-texniki gerilik
- təbii resursların tükənməsi
- elmi-texniki tərəqqi
- ətraf mühitin qorunması
- etnik çəkişmələr

120 Con Meynard Keyns neoklassik məktəbinin görkəmli nümayəndəsidir?

- Keyns neosintez nəzəriyyəsinin nümayəndəsidir
- Keyns neoklassik məktəbin görkəmli nümayəndəsi deyil

- Keyns neoklassik məktəbin görkəmli nümayəndəsidir
- Keyns institusionalizm məktəbinin nümayəndəsidir
- Keyns marjinalizmin nümayəndəsidir

121 İqtisadiyyata dövlətin müdaxiləsi aşağıdakı problemlərdən hansının ilk növbədə həlli üçün vacibdir?

- yuxarıdakılardan hamısı düzdur
- inflyasiyanın güclənməsinə yol verməmək
- inhisarçılığın qarşısının alınması
- azad rəqabətin təminini
- işgüzar fəallığı təmin etmək

122 Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın tənzimlənməsi məqsədinə aid deyil:

- iqtisadi artım
- iqtisadi sabitlik
- istehsal vasitələrinin inkişafının üstün artımı
- istehlakın artımı
- iqtisadi müvazinət

123 C.M.Keynsin makroiqtisadi tənzimləmə nəzəriyyəsinin əsasını nə təşkil edir?

- gəlirlərin artırılması
- səmərəli təklif
- tələbin stimullaşdırılması
- ÜDM-un artırılması
- vergi dərəcələrinin artırılması

124 Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi:

- dövlət siyasəti
- fiskal siyasət
- maliyyə siyasəti
- iqtisadi tənzimləmə siyasəti
- pul-kredit siyasəti

125 Mövcud sosial-iqtisadi sistemi təsərrüfatçılıq şəraitinə uyğunlaşdırmaq məqsədilə səlahiyyətli dövlət strukturları tərəfindən məqsədyönlü və mərkəzləşdirilmiş qaydada həyata keçirilən qanunvericilik, icra və nəzarət xarakterli tədbirlər sistemi:

- iqtisadiyyatın dövlət planlaşdırılması
- dövlət programlaşdırılması
- dövlətin iqtisadi siyasəti
- hamısı düzdur
- iqtisadiyyatın dövlət tənzimlənməsi

126 Dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi prosesində öz məqsədlərinə nail olmaq üçün istifadə edilən strateji və taktiki tədbirlər:

- iqtisadiyyatın dövlət tənzimlənməsi
- dövlət programlaşdırılması
- iqtisadi programlaşdırma
- iqtisadiyyatın sahə və regional quruluşu
- dövlətin iqtisadi siyasəti

127 İqtisadiyyatın dövlət tənzimlənməsi məsələlərində keynsçilərin fikri fərqlidir və üç əsas cərəyanə bölünür:

- konservativ, klassik və neoklassik
- solcular, marjinal və neoklassik
- solcular (liberal), klassik və neoklassik
- konservativ, marjinal və neoklassik
- solcular (liberal), konservativ və neoklassiklər

128 İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları:

- məcburetmə və iqtisadi
- rəqabətqabiliyyətlilik və inzibati
- məqsədli və inzibati
- dolayı və məcburi
- inzibati və iqtisadi

129 C.M.Keyns bazar konsepsiyasında tənzimləmə siyaset kimi nəyi əsas hesab etmişdi?

- büdcə-vergi siyaseti
- sosial siyaset
- pul-kredit siyaseti
- qiymət siyaseti
- xarici ticarət siyaseti

130 İqtisadiyyatın dövlət tənzimlənməsinin iqtisadi metodunun formaları:

- inzibati və birbaşa
- məqsədli və dolayı
- inzibati və dolayı
- birbaşa və dolayı
- məqsədli və məcburi

131 İqtisadi maraqların və ictimai təkrar istehsalın normal gedışatının pozulmasına şərait yaradır:

- iqtisadi təhlükə
- ölkədaxili maraqlar
- iqtisadi maraq
- zəif iqtisadi siyaset
- geopolitik təhlükə

132 BMT-nin statistika komissiyası tərəfindən işlənmiş standart milli hesablar sistemi dünya praktikasında neçənci ildən tətbiq olunur:

- 1956-ci il
- 1954-cü il
- 1953-cü il
- 1957-ci il
- 1955-ci il

133 Dünya birliyinin gələcək sosial-iqtisadi tərəqqisinin mövcud güclənməsinə zərər yetirə bilən təhlükə:

- xəstəliklər
- ekoloji fəlakət

- işsizlik
- su problemi
- texniki tərəqqi

134 Kredit təşkilatlarının özlərinin cari borclarının yerinə yetirə bilmədiyi vəziyyət:

- istehlakçı böhranı
- alıcılıq qabiliyyəti böhranı
- likvidlilik böhranı
- istehsalçı böhranı
- ödəniş balansının böhranı

135 Maliyyə münasibətləri nəyi əks etdirir?

- pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
- dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri
- pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
- dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini
- müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri

136 Büdcə sistemi vasitəsilə büdcənin hansı funksiyaları reallaşır:

- bölgüsündürücü, nəzarətedici
- həvəsləndirici, bölgüsündürücü
- nəzarətedici, həvəsləndirici
- təkrar istehsal, tənzimləyici
- tənzimləyici, nəzarətedici

137 Maliyyə sisteminin subyektlərinə görə formaları:

- dövlətin (mərkəzləşdirilmiş) maliyyəsi, təsərrüfat subyektlərinin maliyyəsi, əhalinin maliyyəsi
- müxtəlif səviyyəli büdcələr
- dövlətin valyuta ehtiyatları
- qeyri-dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
- sosial, əmlak və şəxsi sığorta fondları

138 Dövlət maliyyəsinin strukturunu müəyyənləşdirin:

- dövlət büdcəsi, büdcədən kənar fondlar, dövlət krediti
- büdcə, büdcə gəlirləri, dövlət büdcəsi
- müəssisənin büdcəsi, yerli büdcə
- heç biri düz deyil
- büdcə, kredit, büdcə xərcləri

139 Mülkiyyət formasına görə maliyyə sistemi:

- dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi, qeyri-dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
- əhalinin və bank müəssisələrinin maliyyəsi
- təsərrüfat subyektlərinin maliyyəsi
- heç biri düz deyil
- dövlətin mərkəzləşdirilmiş maliyyəsi

140 Dövlətin yerli büdcələrə və hüquqi şəxslərə maliyyə dəstəyinin formaları:

- büdcə ssudaları, dotsiya, subvensiya, subsidiya
- büdcə ssudaları, xərclər, subvensiyalar

- gəlirlər, dotsiyalar, subsidiyalar
- gəlirlər, büdcə ssudaları, subvensiya, subsidiya
- subvensiya, dotsiya, xərclər, büdcə ssudaları

141 Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu:

- daxili borc
- ortamüddətli borc
- qısamüddətli borc
- heç biri düz deyil
- uzunmüddətli borc

142 Dövlətin xarici dövlətlərə, xarici hüquqi və fiziki şəxslərə, beynəlxalq maliyyə təşkilatlarına borcu:

- xarici borc
- ortamüddətli borc
- qısamüddətli borc
- heç biri düz deyil
- uzunmüddətli borc

143 Fiskal siyəsət nə deməkdir?

- büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyaseti
- büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyaseti
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
- vergilərin məhdudlaşdırıcı rolu
- vergi dərəcələrinin tənzimlənməsi siyaseti

144 Fiskal siyəsətin hansı tipləri fərqləndirilir?

- dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskressiun
- avtomatik və diskressiun
- dövlət xərcləri və gəlirlərinin maliyyələşdirilməsi
- avtomatik və dövlət xərclərinin maliyyələşdirilməsi

145 Gəlir artdıqca tutulan vergilərin payı azalır:

- mütərəqqi vergi
- proporsional vergilər
- regressiv vergilər
- xüsusi vergilər
- sabit vergi

146 Gəlirin dərəcəsindən asılı olmayaraq vergi dərəcəsi sabit qalır:

- sabit vergilər
- proporsional vergi
- xüsusi vergilər
- regressiv vergilər
- mütərəqqi vergi

147 Gəlirin həcmindən asılı olmayaraq vergitutma vahidi üçün müəyyən edilmiş mütləq məbləğ:

- proporsional vergilər
- sabit vergilər

- reqressiv vergilər
- dolayı vergilər
- mütərəqqi vergilər

148 Gəlirlər artdıqca vergi dərəcəsi artır:

- sabit vergilər
- mütərəqqi vergilər
- reqressiv vergilər
- proporsional vergilər

149 Məqsədli vergilərə aiddir:

- vərəsəlik və bağışlamadan vergi
- qiymətli kağızlarla əməliyyatlardan daxil olan vergi
- yol fondunun yaradılması
- əlavə dəyər vergisi
- gömrük rüsumları

150 Mütərəqqi vergilər zamanı gəlir artdığı halda:

- vergi dərəcələri dəyişkəndir
- vergi dərəcələri sabit qalır
- vergi dərəcələri artır
- vergi dərəcələri aşağı düşür
- yuxarıdakıların heç biri düz deyil

151 Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin:

- sabit, dolayı, mütərəqqi, reqressiv
- sabit, proporsional, mütərəqqi, reqressiv
- sabit, dolayı, proporsional, reqressiv
- sabit, birbaşa, mütərəqqi, reqressiv
- sabit, birbaşa, proporsional, reqressiv

152 Vergi dərəcəsi ilə vergi güzəştlərinin məcmusuna nə deyilir?

- vergi payı
- vergi rejimi
- vergi güzəştləri
- vergiqoyma
- vergi dərəcəsi

153 Vergi ödəyicisi və vergi daşıyıcısı müxtəlif subyektlərdir?

- ümumi vergi
- birbaşa vergi
- dolayı vergi
- xüsusi vergi
- azad vergi

154 Vergilərin qalxması zamanı nə baş verir?

- məcmu tələb və təklif artır
- məcmu təklif azalır
- məcmu tələb azalır

- məcmu təklif artır
- məcmu tələb və təklif azalır

155 Verginin funksiyaları:

- fiskal, bölüşdürücü, ədalətlilik, nəzarətedici
- fiskal, sosial, gəlirlilik, tənzimləyici
- fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət
- heç biri düz deyil
- fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici

156 Faiz dərəcəsinin azalması ilə:

- pul kütłesinə tələb dəyişmir
- pul kütłesinə tələb artır
- pul kütłesinə tələb azalır
- heç biri düz deyil
- likvid formada vəsait istəyənlərin sayı azalır

157 M0 + hüquqi şəxslərin hesablaşma hesabında olan pullar + əmanət banklarında tələb olunana qədər olan depozitlər + kommersiya banklarında olan depozitlər:

- pul aqreqatı M3
- pul aqreqatı M0
- aqreqat L
- pul aqreqatı M1
- pul aqreqatı M2

158 M2 + depozit sertifikatları + dövlət qiymətli kağızları:

- pul aqreqatı M3
- aqreqat L
- pul aqreqatı M2
- pul aqreqatı M1
- pul aqreqatı M0

159 Qısamüddətli dövrdə fiskal siyasetin xarici balansa yekun təsiri bir çox hallarda:

- kapitalın mobillik dərəcəsindən asılıdır
- ticarət balansının defisitliyindən asılıdır
- səmərəli pul-vergi siyasetindən asılıdır
- ticarət balansının profisitliyindən asılıdır
- faiz dərəcələrinin səviyyəsindən asılıdır

160 Təhlilin gedışatında daxili və xarici sabitliyin problemi öyrənilərək iki fundamental prinsip işlənmiş və iqtisadi siyasətdə bir-birindən asılı olmayan iki məqsəd:

- investisiya və faiz norması
- daxili balans və xarici balans
- idxlər və ixrac
- daxili valyuta və xarici valyuta
- vergi və investisiya

161 Dövlət borcunun formaları:

- xarici borc, uzunmüddətli borc

- xarici borc, qısamüddətli borc
- xarici borc, ortamüddətli borc
- uzunmüddətli borc, xarici borc
- daxili borc, xarici borc

162 Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil?

- mənfəət vergisi
- əlavə dəyər vergisi
- gəlir vergisi
- əmlak vergisi
- fiziki şəxslərdən gəlir vergisi

163 Aşağıdakı hansı vergi növü dolayı vergiyə aid deyil?

- mənfəət vergisi
- satışdan vergi
- aksizlər
- əlavə dəyər vergisi
- gömrük rüsumları

164 Dövlət bütçəsinin defisiti aşağıdakılardan hansının hesabına maliyyələşdirilə bilər:

- qızıl ehtiyatdan vəsaitin ayrılması hesabına
- dövlət müəssisələrinin mənfəəti hesabına
- əlavə vergilərin daxil olmasından
- müəssisənin rentabelliyinin artması hesabına
- pul emissiyası hesabına

165 Vergi ödəyicisi və vergi daşıyıcısı eyni subyektdir?

- ümumi vergilər
- dolayı vergi
- birbaşa vergi
- xüsusi vergilər
- azad vergilər

166 Vergi dərəcəsi həcmi ilə bütçəyə vergi daxilolmaları həcmi arasında əlaqəni nümayiş etdirən əyri:

- Lorens əyri
- Filips əyri
- Engel əyri
- Valras əyri
- Laffer əyri

167 M1 + əhalinin əmanət banklarında olan müddətli depozitləri:

- pul aqreqatı M3
- pul aqreqatı M0
- pul aqreqatı M1
- pul aqreqatı M2
- aqreqat L

168 Dövlət bölməsi iqtisadi sistemin digər elementləri ilə üç vasitə ilə əlaqədardır. Bunlar:

- bütçə vasitəsilə, dövlət alışı və istiqrazlar vasitəsilə
- vergi vasitəsilə, bütçə vasitəsilə, istiqrazlar vasitəsilə
- pul vəsaitləri, vergi vasitəsilə
- istiqrazlar vasitəsilə, pul vəsaitləri və bütçə vasitəsilə
- istiqrazlar vasitəsilə, pul vəsaitləri, bütçə vasitəsilə

169 Vətəndaşların, ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan tədbirlərinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən siyaset:

- dövlətin antiinflyasiya siyasəti
- dövlətin sosial siyasəti
- dövlətin iqtisadi siyasəti
- heç biri düz deyil
- dövlətin monetar siyasəti

170 Dövlətin sabitləşdirmə siyasetini həyata keçirmək üçün istifadə etdiyi üsullar –bu:

- məcmu tələb və təklifin tənzimlənməsi
- məcmu tələbin tənzimlənməsi
- fiskal, pul-kredit və kombinələşdirilmiş
- heç biri düz deyil
- məcmu təklifin tənzimlənməsi

171 Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini əks etdirən göstərici:

- həyat göstəricisi
- həyat tərzi
- yaşayış vasitələri
- əmək haqqı
- həyat səviyyəsi

172 2-4 il əhatə edən tsikllər:

- uzunmüddətli tsikllər
- Forrester tsiklləri
- Toffer tsiklləri
- ortamüddətli tsikllər
- qısamüddətli tsikllər

173 40-60 ili əhatə edən tsikllər:

- ortamüddətli tsikllər
- qısamüddətli tsikllər
- Toffer tsiklləri
- Forrester tsiklləri
- uzunmüddətli tsikllər

174 7-12 ili əhatə edən tsikllər:

- qısamüddətli tsikllər
- uzunmüddətli tsikllər
- Toffer tsiklləri
- Forrester tsiklləri
- ortamüddətli tsikllər

175 Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil?

- büdcə kəsirinin artımı
- durğunluq
- böhran
- canlanma
- yüksəliş

176 Aşağıdakılardan hansılar inflasiyanın sürətli artım növünə aid deyil?

- ifrat (hiper)
- sürətli
- müläyim
- qəfil
- gözlənilən

177 Bir-birini ardıcıl əvəz edən tsiklin fazalarını iqtisadçılardan kim müəyyənləşdirmişdir:

- D.Kondratyev
- Q.Xabler
- K.Mitçel
- K.Marks
- J.Sismondi

178 Xarakterinə görə inflasiyanın növləri:

- hiper-müläyim
- tələb və təklif
- uyğunlaşan-gözlənilən
- heç biri düz deyil
- açıq-gizli

179 İqtisadi böhran, durğunluq, canlanma, yüksəlişin dövrü olaraq təkrarlanması:

- iqtisadi tənəzzül
- iqtisadi artım
- iqtisadi yüksəliş
- iqtisadi böhran
- iqtisadi tsikl

180 İqtisadi tsiklin məzmunu onun daxili qanuna uyğunluqlarından asılıdır:

- qısamüddətli
- endogen faktor
- elektik faktor
- uzunmüddətli
- ekzogen faktor

181 İqtisadi tsiklin təbiəti ekzogen və endogen meyillərin vəhdətindən yaranır:

- ekzogen faktor
- elektik faktor
- endogen faktor
- hamısı düzdür
- heç biri düz deyil

182 İqtisadi tsiklin təbiəti xarici səbəblərdən asılıdır:

- elektrik faktor
- ekzogen faktor
- qısamüddətli
- hamısı düzdür
- endogen faktor

183 İnflyasiya ilə işsizlik arasında əlaqəni ilk dəfə kim araşdırmışdır?

- V.Oyken
- M.Fridman
- O.Filips
- K.Marks
- C.Keyns

184 İnflyasiya və işsizliyin nəticələri iqtisadiyyatın hansı səviyyəsinin problemidir:

- regional iqtisadiyyatın
- makroiqtisadiyyatın
- qlobal iqtisadiyyatın
- dünya iqtisadiyyatının
- meqaiqtisadiyyatın

185 İnflyasiyanın əksi olub qiymətlərin ümumi səviyyəsinin davamlı və ardıcıl olaraq aşağı düşməsi:

- qiymət indeksi
- staqflyasiya
- deflyasiya
- inflayasiya tempisi
- qiymətin ümumi səviyyəsinin dəyişməsi

186 İnflyasiyanın səbəbləri hansılardır:

- istehsalçılar arasında rəqabətin pozulması
- əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artımı
- istehsalın sürətli inkişafı
- hamısı düzdür
- sabit templi iqtisadi artım

187 İnflyasiya ilə işsizlik arasında əlaqəni ilk dəfə kim araşdırmışdır?

- O.Filips
- K.Marks
- C.Keyns
- M.Fridman
- V.Oyken

188 İnflyasiya və işsizliyin nəticələri iqtisadiyyatın hansı səviyyəsinin problemidir:

- meqaiqtisadiyyatın
- qlobal iqtisadiyyatın
- regional iqtisadiyyatın
- dünya iqtisadiyyatının
- makroiqtisadiyyatın

189 Artan kapitalla silahlanma və artan əmək məhsuldarlığı daimi kapitalverimi ilə müşayiət olunur. Bu:

- Xarroda görə ETP
- Xiksə görə ETP
- ETP kapitalqoruyucu tipi
- əməkqoruyucu ETP
- neytral ETP

190 Fasiləsiz proses olub cəmiyyətin inkişafının bütün mərhələlərində baş verən mütərəqqi dəyişiklikləri ifadə edir:

- elmi-texniki tərəqqi
- texnoloji təkmilləşmə
- sürətli inkişaf
- elmi nailiyyətlər
- tərəqqi

191 Alman tarixi məktəbinin metodologiyasını klassik məktəbdən fərqləndirən cəhətlər:

- iqtisadi hadisələrə tarixi mövqedən yanaşılması
- iqtisadi və qeyri-iqtisadi amillərə üstünlük verilməsi
- siyasi iqtisada milli elm kimi baxılması
- bunların hamısı
- ictimai mənafənin şəxsi mənafədən üstün tutulması

192 İnflyasiyanın əksi olub qiymətlərin ümumi səviyyəsinin davamlı və ardıcıl olaraq aşağı düşməsi:

- staqflyasiya
- qiymət indeksi
- inflyasiya tempi
- qiymətin ümumi səviyyəsinin dəyişməsi
- deflyasiya

193 İnflyasiyanın səbəbləri hansılardır:

- hamısı düzdür
- istehsalçılar arasında rəqabətin pozulması
- sabit templi iqtisadi artım
- əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artımı
- istehsalın sürətli inkişafi

194 Qısamüddətli işsizliyə aiddir:

- mövsümi, friksion
- mövsümi, tsiklik
- friksion, tsiklik
- tsiklik, friksion
- struktur, tsiklik

195 Qiymət artımı və işsizlik dinamikası arasında qrafik asılılıq:

- Valras əyrisi
- Filips əyrisi
- Laffer əyrisi

- Engel əyrisi
- Lorens əyrisi

196 Qiymətlərin ümumi səviyyəsi durmadan yüksəlir, pulun alıcılıq qabiliyyəti durmadan aşağı enir:

- xərclər inflyasiyası
- tələb inflyasiyası
- gizli inflyasiya
- təklif inflyasiyası
- açıq inflyasiya

197 Müasir kapitalizm cəmiyyətində istehsal səviyyəsi ilə məşğulluğu – istehsal olunan əmtəələr, xidmətlər və uyğun olaraq məşğulluq səviyyəsinin ümumi və məcmu məsrəflərin səviyyəsindən birbaşa asılı olduğunu tədqiq edən nəzəriyyəçi:

- A.Piqu
- J.B.Sey
- C.Keyns
- C.Mill
- A.Marşal

198 Uzunmüddətli işsizliyə aiddir:

- tsiklik, struktur
- friksion, struktur
- mövsümi, friksion
- tsiklik friksion
- mövsümi, tsiklik

199 Yunan sözü olub kuklos tsikl anlayışı:

- kontur deməkdir
- dalğa deməkdir
- dövriyyə deməkdir
- dövr deməkdir
- çevrə deməkdir

200 Aşağıdakı əsərlərdən V.Zombarta aid olanını seçin:

- "Təsərrüfat həyatının quruluşu"
- "Sosializm və XIX əsrin sosial hərəkatı"
- bunların hamısı
- "Alman sosializmi"
- "Müasir kapitalizm"

201 İqtisadi tsiklin fazalarına görə fiskal siyasetin növləri:

- pul-kredit (monetar siyaset)
- avtomatik fiskal siyaset
- diskresion fiskal siyaset
- büdcə-vergi siyaseti
- stimullaşdırıcı və ləngidici fiskal siyaset

202 Makroiqtisadi siyasetin ən vacib vəzifəsi:

- məcmu xərclərin stabillaşdırılması

- məcmu təklifin stabillaşması
- məcmu tələbin stabillaşması
- müvazinəli qiyməti stabillaşdırmaq
- məcmu tələbatın stabillaşması

203 Aşağıdakı kateqoriyalardan hansı sosial plüralizm konsepsiyasının tərkib hissəsidir?

- sərvət və kəndli təsərrüfatı
- konerativ təsərrüfat
- kapitalizm
- bunların hamısı
- ictimai təsərrüfat

204 İnsanların həyat səviyyəsi yüksək olduqca onların ərzaq məhsullarına məsrəfləri nisbətən azalır:

- Qossen qanunu
- Sey qanunu
- Oyken qanunu
- Engel qanunu
- Valras qanunu

205 Sosial bazar təsərrüfatı ifadəsi ilk dəfə kim tərəfindən istifadə olunub?

- P.Samuelson
- A.Myüller-Armak
- C.Keyns
- K.Marks
- M.Fridmen

206 V.Oykenə görə bəşər cəmiyyətində iqtisadiyyatın tipi necə olmalıdır?

- imperializm
- azad, açıq təsərrüfat
- totalitarizm
- mərkəzdən idarə edilən və mübadilə iqtisadiyyatı
- kommunizm

207 Alman tarixi məktəbinin II mərhələsinin əsas nümayəndələri kimdir:

- K.Marks, F.Engels
- B.Zombart, R.Ştolsman, R.Ştammler, A.Amon
- V.Roşer, B. Hildebrand, K.Knis
- Q.Şmoller, L.Brentano, K.Büxer
- F.List, A.Müller

208 Ümidini itirmiş işçi işləmək istəyir, ancaq iş yeri axtarmağı dayandırıb:

- qanuna uyğun olaraq minimum əmək haqqı səviyyəsində yardım alır
- friksion işsizliyin həcmində nəzərə alınır
- artıq işçi qüvvəsi tərkibində hesaba alınmır
- gizli işsizlər sırasındadır
- işsizlərin həcmində gözləyənlər sırasındadır

209 Aşağıdakı göstəricilərdən hansı yoxsulluğun hədlərini xarakterizə etmir?

- tədrici

- nisbi
- mütləq
- xroniki
- iqtisadi

210 Indeksasiya təqaüdçülərin və qərarlaşmış gəlirlərə malik olan cəmiyyətin digər üzvlərinin həyat səviyyəsinin:

- normal səviyyədə saxlanması üçün istifadə edilir
- aşağı səviyyədə saxlanması üçün istifadə edilir
- artan səviyyədə saxlanması üçün istifadə edilir
- heç biri düz deyil
- üstün səviyyədə saxlanması üçün istifadə edilir

211 Şəxsi yardımçı təsərrüfatda yaradılan və əhalinin şəxsi istehlakına natural şəkildə daxil olan vəsaitlərin dəyərini əks etdirir:

- nominal gəlirlər
- real gəlirlər
- pul gəlirləri
- natural gəlirlər
- şəxsi sərəncamda qalan gəlirlər

212 Alman tarixi məktəbi nəyi iqtisadi təhlilin predmeti hesab edirdilər?

- təbii resursları
- istehsal və tədavül sferasını
- istehsal sferasını
- əmək haqqını və istehsal dairəsini
- iqtisadi və qeyri-iqtisadi amilləri

213 Sosial bazar təsərrüfatı nəzəriyyəsinin əsas prinsiplərini kim işləyib hazırlamışdır?

- F.Xayek
- Y.Şumpeter
- V.Oyken
- C.Keyns
- C.Robinson

214 Sosial bazar təsərrüfatı nəzəriyyəsini praktiki olaraq həyata keçirən kim olmuşdur?

- V.Oyken
- F.Xayek
- L.Erxard
- A.Ryustov
- L.Mizes

215 Proteksionalizm sənaye üçün qanundur fikri kimə məxsusdur?

- F.List
- L.Mizes
- V.Oyken
- A.Monkretyen
- L.Erxard

216 Sosial plüralizm konsepsiyası kimə aiddir:

- V.Oyken
- V.Zombart
- A.Ryustov
- V.Renke
- F.Xayek

217 Azad yarış sosial bazar təsərrüfatının əsas elementidir fikri kimə aiddir:

- L.Erxard
- F.Xayek
- V.Oyken
- A.Ryustov
- V.Renke

218 Dövlətin iqtisadiyyatın depresiya dövründə apardığı siyaset:

- monetar siyaset
- tənzimləyici siyaset
- stimullaşdırıcı siyaset
- dayanıqlı siyaset
- fiskal siyaset

219 Dövlətin sabitləşdirmə siyasetini həyata keçirmək üçün istifadə etdiyi üsullar –bu:

- məcmu tələb və təklifin tənzimlənməsi
- fiskal, pul-kredit və kombinələşdirilmiş
- məcmu tələbin tənzimlənməsi
- məcmu təklifin tənzimlənməsi
- heç biri düz deyil

220 İqtisadi tsiklin fazalarına görə fiskal siyasetin növləri:

- pul-kredit (monetar siyaset)
- stimullaşdırıcı və ləngidici fiskal siyaset
- büdcə-vergi siyaseti
- avtomatik fiskal siyaset
- diskresion fiskal siyaset

221 Makroiqtisadi sabitliyin məqsədi:

- istehsalı genişləndirmək
- işsizliyin səviyyəsini sabit saxlamaq
- MG-in artımı, işsizliyin saxlanması, xalis ixrac və qiymət səviyyəsi
- idxala üstünlük vermək
- idxalla ixrac balansını sabitləşdirmək

222 Sosial bazar təsərrüfatı anlamı ilk dəfə kimin tərəfindən istifadə olunub?

- A.Myüller-Armak
- K.Menger
- P.Samuelson
- C.Keyns
- M.Fridmen

223 Xammal resursları hansı qrupa bölünür:

- tükənən və təkrar istehsal olunan resurslara
- tükənməz resurslara
- tükənən və yeniləşən resurslara
- tükənməz və təkrar istehsal olunan resurslara
- təkrar istehsal olunan və bərpa olunan resurslara

224 Cəmiyyətin iqtisadi-sosial rifah halını əks etdirən təkrar istehsal:

- geniş və konyukturlu təkrar istehsal
- konyukturlu təkrar istehsal
- tənəzzüllü təkrar istehsal
- fərdi və ictimai təkrar istehsal
- sadə geniş təkrar istehsal

225 İctimai istehsalın daim təkrarlanan əlaqə və axın formasında yenidən bərpası və təkrarlanması:

- intensiv təkrar istehsal
- ictimai təkrar istehsal
- geniş təkrar istehsal
- sadə təkrar istehsal
- fərdi təkrar istehsal

226 İctimai təkrar istehsalın nəticəsi:

- məcmu məhsul
- məcmu gəlir
- məcmu ictimai məhsul
- istehsal olunmuş məhsulun dəyərcə ifadəsi
- istehsalın milli həcmi

227 İqtisadi şəraitdən asılı olaraq istehsalın həcminin dəyərcə fərqli templərlə təkrarlanması:

- sadə təkrar istehsal
- ictimai təkrar istehsal
- tənəzzüllü təkrar istehsal
- konyukturlu təkrar istehsal
- geniş təkrar istehsal

228 İstehsalın dəyərcə daim genişlənən həcmdə təkrarlanması:

- geniş təkrar istehsal
- sadə təkrar istehsal
- fərdi təkrar istehsal
- tənəzzüllü təkrar istehsal
- konyukturlu təkrar istehsal

229 1933-cü ildə ilk dəfə makroiqtisadiyyat anlayışını işlətmiş, ekono-metrikanın banilərindən biri, iqtisadçı – riyaziyyatçı alim:

- Raqner Fişer
- Alfred Marşal
- Con Meynard Keyns
- Adam Smit

230 Sənaye istehsalının natamam tsikli, kənd təsərrüfatında yarımfabrikatlar istehsalının üstünlüyü, öz iqtisadi resursları üzərində sərbəst sərəncam verə bilməmək hansı iqtisadiyyatın xüsusiyyətləridir?

- asılı milli iqtisadiyyatın
- qapalı milli iqtisadiyyatın
- Açıq milli iqtisadiyyatın
- qarışiq milli iqtisadiyyatın
- müstəqil milli iqtisadiyyatın

231 Milli iqtisadiyyatın beynəlxalq integrasiya səviyyəsinə görə formaları:

- asılı və zəif inkişaf etmiş milli iqtisadiyyat
- açıq və inkişaf etməkdə olan iqtisadiyyat
- açıq və qapalı milli iqtisadiyyat
- qapalı və sənaye yönümlü iqtisadiyyat
- asılı və müstəqil milli iqtisadiyyat

232 İqtisadiyyat sahələrinin üstün inkişaf xarakterinə görə milli iqtisadiyyatın formaları:

- sənaye və aqrar yönümlü, regional inkişafa üstünlük verən milli iqtisadiyyat
- sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat
- sənaye yönümlü, aqrar yönümlü və xidmət sahələrinin üstün inkişaf etdiyi milli iqtisadiyyat
- aqrar yönümlü, sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat
- sənaye yönümlü, regional xarakterli milli iqtisadiyyat

233 Milli pul vahidi, iqtisadiyyatın mütərəqqi strukturu, inkişaf dinamizmi, mülkiyyət azadlığı mühiti olan milli iqtisadiyyat:

- qapalı milli iqtisadiyyat
- asılı milli iqtisadiyyat
- müstəqil milli iqtisadiyyat
- qarışiq milli iqtisadiyyat
- yarım müstəqil milli iqtisadiyyat

234 Milli iqtisadiyyatın modelləri:

- sosial və liberal modeli iqtisadiyyat
- liberal milli iqtisadiyyat, inzibati milli iqtisadiyyat, tənzimlənən milli iqtisadiyyat
- liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat, qarışiq modelli milli iqtisadiyyat
- heç biri düz deyil
- qarışiq iqtisadi model

235 İstehlakın həcmində təsir edən əsas amillər:

- yiğiminin həcmi, gəlirlərin səviyyəsi
- alıcının zövqü, psixoloji və sosioloji amil
- gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
- gəlirin səviyyəsi, alıcının zövqü, qiymət
- qiymət, alıcının zövqü, gəlirlərin səviyyəsi

236 Milli iqtisadiyyatın əsas məqsədləri:

- iqtisadi səmərəlilik, idxlal-ixrac balansının sabitliyi, sosial ədalət, beynəlxalq dünya təsərrüfatına integrasiya
- məşğulluq, işsizliyin ləğv edilməsi, ticarət balansının sabitliyi

- iqtisadi artım, məşgulluğun təmin olunması, qiymətlərin stabillik səviyyəsi, iqtisadi səmərəlilik, tədiyyə balansının tarazlığı, cəmiyyətdə sosial ədalət
- iqtisadi inteqrasiya, milli iqtisadi stabillik, işsizliyin ləğv edilməsi, xidmət sahələrinin inkişafı
- iqtisadi artım, işsizliyin ləğv edilməsi, ticarət balansının tarazlığı, sosial ədalət

237 İl ərzində istehsal edilmiş məhsulun dəyərinin həmin fondların orta illik dəyərinə olan nisbəti:

- fondverimi
- fond tutumu
- amortizasiya
- fond qalığı
- amortizasiya norması

238 İstehsal proseslərinin daimi bərpası və təkrarlanması:

- geniş təkrar istehsal
- təkrar istehsal
- fərdi təkrar istehsal
- üç bənd düzdür
- sadə təkrar istehsal

239 İstehsalın dəyərcə əvvəlki həcmində təkrarlanması:

- geniş təkrar istehsal
- konyukturlu təkrar istehsal
- sadə təkrar istehsal
- fərdi təkrar istehsal
- tənəzzüllü təkrar istehsal

240 İqtisadiyyat sahələrinin üstün inkişaf xarakterinə görə milli iqtisadiyyatın formaları:

- sənaye yönümlü, aqrar yönümlü və xidmət sahələrinin üstün inkişaf etdiyi milli iqtisadiyyat
- c) aqrar yönümlü, sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat
- b) sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat
- e) sənaye və aqrar yönümlü, regional inkişafaya üstünlük verən milli iqtisadiyyat
- d) sənaye yönümlü, regional xarakterli milli iqtisadiyyat

241 Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları:

- asılı və müstəqil milli iqtisadiyyat
- zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat
- açıq və qapalı milli iqtisadiyyat
- qapalı və asılı milli iqtisadiyyat
- sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat

242 Makroiqtisadi subyektlərin müəyyənləşdirilməsinin əsas kriteriyası spesifik roldur ki, onlardan hər biri iqtisadi fəaliyyətin təşkilində öz rolunu yerinə yetirir. Bu subyektlərə aiddir:

- xarici sektor, sahibkarlıq, dövlət və ev təsərrüfatı sektoru
- xarici, dövlət, aksioner və sahibkarlıq sektoru
- ev təsərrüfatı, firma və dövlət sektoru
- xarici, sahibkar və aksioner sektor
- xarici, ev təsərrüfatı, dövlət sektoru

243 Ev təsərrüfatının məqsədi:

- mənfaətin maksimumlaşdırılması
- rentanın maksimumlaşdırılması
- faydalılığın maksimumlaşdırılması
- iş qüvvəsinin hərəkətinin maksimumlaşdırılması
- əmtəə və xidmətlərin istehlakının maksimumlaşdırılması

244 Makroiqtisadi bazarları müəyyənləşdirin:

- əmtəə və xidmətlər, maliyyə, iqtisadi resurslar və valyuta bazarı
- qiymətli kağızlar, istehlak malları və xidmətlər bazarı
- istehlak malları, istehsal vasitələri, xidmətlər və maliyyə bazarı
- tələb, təklif, valyuta və xidmətlər bazarı
- tələb və təklif, istehsal vasitələri, xidmətlər və valyuta bazarı

245 İstehlakın həcmində təsir edən əsas amillər:

- gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
- qiymət, alicinin zövqü, gəlirlərin səviyyəsi
- alicinin zövqü, psixoloji və səsioloji amil
- gəlirin səviyyəsi, alicinin zövqü, qiymət
- yiğimin həcmi, gəlirlərin səviyyəsi

246 Milli gəlirdən şəxsi gəlirlərə keçərkən hansılar nəzərə alınır?

- transfert ödəmələri
- fərdi vergilər
- müəssisələrdən tutulmuş vergilər
- dolayı vergilər
- sosial sıgorta ödəmələr

247 Milli hesablar sistemində (MHC) mülkiyyətdən gəlirlər kateqoriyasına aid edilir:

- qeyri-korporativ sahibkarlıq sektorunun mənfaəti
- xüsusi sahibkarlıq sektorunun mənfaəti
- korporativ sahibkarlıq sektorunun mənfaəti
- xırda sahibkarlıq sektorunun mənfaəti
- korporativlərin mənfaəti

248 Ölkənin istehsalının inkişaf dərəcəsini, onun əhalisinin rifah halını ən real müəyyən edən göstərici:

- ümumi milli məhsul
- xalis milli məhsul
- ümumi daxili məhsul
- adambaşına düşən ümumi milli məhsul
- milli gəlir

249 Təkrar hesablanması aradan qaldırmaq üçün:

- bütün ictimai məhsulun ümumi məbləği kimi
- istehlak fondu ilə yiğim fondu arasındaki fərq kimi
- mövcud məhsulların satış qiyməti ilə aralıq məhsul satışından alınan fərq
- heç biri düz deyil
- ümumi məhsulla aralıq məhsulun fərq kimi hesablanan son ictimai məhsul

250 Bütün iqtisadi subyektlərin fəaliyyətinin ümumiləşmiş nəticəsinin predmeti hansı yanaşma üsulu vasitəsilə öyrənilir?

- makroiqtisadi
- mezoiqtisadi
- mikroiqtisadi
- dünya iqtisadiyyatı
- meqoiqtisadi

251 Tarixi olaraq makroiqtisadiyyatın predmeti və metodu nə vaxt formallaşmışdır?

- XX əsrin 20-ci illəri
- XIX əsrin 30-cu illəri
- XX əsrin 30-cu illəri
- XX əsrin 50-ci illəri
- XIX əsrin 50-ci illəri

252 Makroiqtisadiyyatın yarımsistemi bir-birilə üzvi surətdə bağlı olan sahələr kompleksi:

- makroiqtisadiyyat
- mezoiqtisadiyyat
- mikroiqtisadiyyat
- meqoiqtisadiyyat
- global iqtisadiyyat

253 Makroiqtisadi subyektlərin müəyyənləşdirilməsinin əsas kriteriyası spesifik roldur ki, onlardan hər biri iqtisadi fəaliyyətin təşkilində öz rolunu yerinə yetirir. Bu subyektlərə aiddir:

- xarici sektor, sahibkarlıq, dövlət və ev təsərrüfatı sektoru
- xarici, sahibkar və aksioner sektor
- xarici, ev təsərrüfatı, dövlət sektoru
- xarici, dövlət, aksioner və sahibkarlıq sektoru
- ev təsərrüfatı, firma və dövlət sektoru

254 Makroiqtisadi bazarları müəyyənləşdirir:

- əmtəə və xidmətlər, maliyyə, iqtisadi resurslar və valyuta bazarı
- qiymətli kağızlar, istehlak malları və xidmətlər bazarı
- istehlak malları, istehsal vasitələri, xidmətlər və maliyyə bazarı
- tələb, təklif, valyuta və xidmətlər bazarı
- tələb və təklif, istehsal vasitələri, xidmətlər və valyuta bazarı

255 Ev təsərrüfatının məqsədi:

- mənfiətin maksimumlaşdırılması
- rentanın maksimumlaşdırılması
- faydalılığın maksimumlaşdırılması
- iş qüvvəsinin hərəkətinin maksimumlaşdırılması
- əmtəə və xidmətlərin istehlakının maksimumlaşdırılması

256 Sahələrin, istehsal növlərinin və ərazi komplekslərinin qarşılıqlı əlaqəli sistemi:

- milli iqtisadiyyat
- ərazi iqtisadiyyatı
- sahələr kompleksinin məcmusu

- bütün istehsal sahələrinin məcmusu
- regional iqtisadiyyat

257 Milli iqtisadiyyatın iqtisadi modelləri:

- liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat və qarışq iqtisadi modellər
- ənənəvi və dövlət tənzimlənməsi modeli
- inzibati-amirlik modeli, liberal və qarışq model
- heç biri düz deyil
- inzibati, qarışq və ənənəvi model

258 Müasir makroiqtisadi modelləşdirmənin marjinal nümayəndəsi kim idi?

- U.Cevons
- C.B.Klark
- L.Valras
- A.Marşall
- V.Pareto

259 Müasir makroiqtisadiyyatın banisi:

- C.Keyns
- B.Sey
- A.Marşal
- A.Kondratyev
- B.Baverk

260 Müasir makroiqtisadi nəzəriyyənin banisi:

- C.Keyns
- N.D.Kondratyev
- A.Marşal
- V.V.Kosova
- L.Valras

261 İqtisadi sistem nəzəriyyəsi kim tərəfindən işlənib?

- U.Rostou
- P.Samuelson
- K.Marks
- A.Marşal
- E.Sluçkim

262 Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat:

- açıq iqtisadiyyat
- qapalı iqtisadiyyat
- milli iqtisadiyyat
- mikroiqtisadiyyat
- mezoiqtisadiyyat

263 Ölkənin illik məhsulunu milli gəlirlə eyniləşdirən klassik siyasi iqtisad məktəbinin nümayəndəsi:

- A.Smit
- S.Sismondi
- D.Rikardo

264 Nəticə göstəricilərini qiymətləndirmək üçün istifadə olunan əsas göstərici:

- milli gəlir
- xalis milli məhsul
- ümumi məhsul
- milli sərvət
- ümumi daxili məhsul

265 Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir?

- son bir ildə ölkədə inflasiyanın səviyyəsi 2% təşkil etmişdir
- 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub
- keçən tədris ilində ADİU-ya 1500 nəfər tələbə qəbul olunub
- rentabellik səviyyəsinin yüksəlməsi
- bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb

266 Makroiqtisadi səviyyədə infrastrukturun formaları:

- istehsal və sosial infrastruktur
- sosial infrastruktur
- iqtisadi infrastruktur
- yarmarka və əmtəə bazarı
- istehsal infrastrukturu

267 İctimai təkrar istehsalın formaları:

- sadə, geniş, konyukturalı və tənəzzüllü geniş təkrar istehsal
- tənəzzüllü və konyukturalı təkrar istehsal
- sadə və geniş təkrar istehsal
- tənəzzüllü sadə və geniş təkrar istehsal
- konyukturalı sadə və geniş təkrar istehsal

268 İctimai təkrar istehsalın tipləri:

- sadə və təkrar
- ekstensiv, geniş, sadə
- geniş, sadə, intensiv
- qarışiq, geniş, ekstensiv
- ekstensiv, intensiv, qarışiq

269 Makroiqtisadi səviyyədə istehsal və istehlak xarakterli məhsul və xidmətlər istehsalının daim təkrarlanması prosesi:

- geniş təkrar istehsal
- sadə təkrar istehsal
- ictimai təkrar istehsal
- cavablar düz deyil
- fərdi təkrar istehsal

270 Milli gəlirin istehlaka getməyən hissəsi:

- ümumi gəlir
- ümumi yiğüm (əmanət)

- ümumi daxili məhsul
- məcmu tələb
- ümumi xərclər

271 Milli sərvətin yeniləşməsinin və artırılmasının əsas mənbəyi:

- milli gəlirdir
- ictimai məhsuldur
- daxili məhsuldur
- ixracdır
- idxaldır

272 Təkrar istehsal nəzəriyyəsinin müəllifi kimdir?

- U.Petti
- F.Akvinski
- K.Marks
- A.Smit
- F.Kene

273 Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları:

- asılı və müstəqil milli iqtisadiyyat
- zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat
- açıq və qapalı milli iqtisadiyyat
- qapalı və asılı milli iqtisadiyyat
- sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat

274 İqtisadi inkişaf səviyyəsinə görə milli iqtisadiyyat:

- zəif inkişaf etmiş və inkişaf etməkdə olan milli iqtisadiyyat
- zəif və yarımasılı inkişaf etməkdə olan milli iqtisadiyyat
- asılı və inkişaf etməkdə olan milli iqtisadiyyat
- asılı, inkişaf etməkdə olan milli iqtisadiyyat
- asılı və zəif inkişaf etməkdə olan milli iqtisadiyyat

275 ÜDM aşağıdakılardan hansılarla səciyyələnir?

- ÜDM kəmiyyət ifadəsində eks olunur
- ÜDM dəyər ifadəsində eks olunur
- ÜDM həm dəyər, həm də kəmiyyət ifadəsində eks olunur
- yuxarıda göstərilənlərdən heç biri düz deyil
- hamısı düzdür

276 ÜDM neçə metodla hesablanır?

- gəlirlərə görə, xərclərə görə, əlavə dəyərə görə
- əmək haqqına və istehsal xərclərinə görə
- sabit və dəyişən xərclərə görə
- ümumi və dəyişən xərclərə görə
- maya dəyərinə görə

277 ÜDM-dan xalis milli məhsula (XMM) keçmək üçün nə etmək lazımdır?

- birbaşa vergiləri çıxmaq lazımdır
- müstəqim (dolayı) vergiləri çıxmaq lazımdır

- əsas fondların aşınması dəyərini ÜDM-a əlavə etmək lazımdır
- amortizasiya xərclərini çıxməq lazımdır
- xalis investisiya xərclərini əlavə etmək lazımdır

278 ÜDM-nin real həcmini müəyyən etmək üçün istifadə olunan qiymət indeksi:

- ÜDM deflyatoru
- ÜMM deflyatoru
- yiğim deflyatoru
- məcmu gəlir deflyatoru
- qiymət deflyatoru

279 ÜMM-un hesablanması metodları:

- istehsala görə, xərclərin və gəlirlərin məcmusuna görə
- istehsalın səviyyəsi və xalis milli məhsula görə
- milli gəlirə və xalis milli məhsula görə
- xərclərə və milli gəlirə görə
- gəlirlərin məcmusuna görə

280 Ümumi daxil məhsul nə deməkdir?

- bütün istehsal edilən əmtəə və xidmətlərin cəmi
- istehlak üçün nəzərdə tutulmuş bütün hazır məhsulların kəmiyyəti
- bütün satılmış əmtəə və xidmətlərin həcmi
- bütün son məhsul və xidmətlərin bazar dəyəri
- heç biri doğru deyil

281 Ümumi daxili məhsul (ÜDM) və Ümumi milli məhsul (ÜMM) hansı metodla hesablanır?

- hesab və xərc metodu
- balans metodu
- hesab metodu
- balans və gəlir metodu
- gəlir, sahə və xərc metodu

282 Ümumi milli məhsul ilə ümumi daxili məhsul arasında nominal fərq adətən neçə faiz təşkil edir:

- milli iqtisadiyyatın qloballaşma və integrasiyası nəticəsində 1%-dən çox artmağa meyllidir
- 1%-dən artıq olmur
- 5%-dən artıqdır
- 4%-dən artıqdır
- 6%-dən artıqdır

283  $Y=C+I+NX$ , burada  $Y$  – milli gəlir,  $C$  – son istehlak,  $I$  – yiğim (investisiya),  $NX$  – əmtəə və xidmətlərin xalis ixracı. Bu:

- daxili xarici bərabərlik modelidir
- istehlak və investisiya funksiyasıdır
- investisiyyaya nisbətin gəlirin dəyişmə koefisientidir
- gəlirə nisbətən investisiyanın dəyişmə koefisientidir
- əsas makroiqtisadi bərabərlikdir

284 Yeni avadanlığın tətbiqi nəticəsində mövcud əmtəənin istehsali ilə məşğul olan işçilərin sayı 1,5 dəfə azalır, əmək məhsuldarlığı isə 3 dəfə artır. Məhsulun fiziki həcmi necə dəyişildiyini tapın:

- məhsulun fiziki həcmi 2 dəfə artmışdır
- məhsulun fiziki həcmi 2,5 dəfə artmışdır
- məhsulun fiziki həcmi 4 dəfə artmışdır
- məhsulun fiziki həcmi 1,5 dəfə artmışdır
- məhsulun fiziki həcmi 3,0 dəfə artmışdır

285 Ölkənin iqtisadi sərhədlərinin mühafizəsi sistemi:

- gömrük
- beynəlxalq ticarət
- xarici ticarət
- gömrük terminalı
- gömrük infrastrukturu

286 Yığım və istehlakın nisbəti, maddi və qeyri-maddi istehsal arasında nisbət

- sahələrarası proporsiyalar
- ümumiqtisadi proporsiyalar
- ölkələrarası proporsiyalar
- ərazidaxili proporsiyalar
- sahədaxili proporsiyalar

287 M.Porterin nəzəriyyəsinə əsasən müasir xarici ticarətin inkişafını müəyyənləşdirən neçə əsas parametr vardır:

- dörd
- altı
- iki
- üç
- beş

288 A.Smit beynəlxalq ticarətin mövcudluğunu və faydalılığını:

- müxtəlif ölkələrdə məhsul istehsalındaki orta son hədd xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki ümumi xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki son hədd xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki zəruri xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki mütləq xərclərdəki fərqdə görürdü

289 Ixrac tarifi ilə idxal kvotası arasındaki fərq:

- kvota daxili bazara xarici məhsulların axınıni məhdudlaşdırmaq üçün istifadə oluna bilər, nə vaxt ki, tarifdən bu məqsəd üçün istifadə etmək olmur
- kvota dövlətə heç vaxt gəlir gətirmir, nə vaxt ki, tarif belə uduşu təmin edə bilər
- kvota milli istehsalı xarici rəqabətdən daha etibarlı müdafiə edə bilir, nəinki tarif
- tarifdən daxili bazara xarici məhsulların tam dayandırılması üçün istifadə oluna bilər, o vaxt ki, kvotadan bu məqsəd üçün istifadə oluna bilməz
- tarif dövlətə heç vaxt gəlir gətirmir, nə vaxt ki, kvota belə uduşu təmin edə bilər

290 A.Smitin və D.Rikardonun beynəlxalq ticarətlə bağlı hansı fikirləri ziddiyyət təşkil edirdi?

- azad xarici ticarətin zəruriliyi və məqsədyönlülüyü
- məhsul istehsalı ilə əlaqədar nisbi xərclərin həcminin azaldılması
- məhsul istehsalı ilə əlaqədar mütləq xərclərin həcminin azaldılması
- əmək məhsuldarlığının mütləq artırılması imkanı
- bəzi məhsulların az xərclə istehsalının faydalılığı

291 E.Xekşer və B.Olin ölkələr arasında həm əmtəələrin, həm də istehsal amillərinin yerdəyişməsini çətinləşdirən məhdudiyyətləri:

- ədalətli hesab edirdilər
- idxal və ixracın zəifləməsi kimi qəbul edirdilər
- mənfi qiymətləndirildilər
- bank faizlərinin qalxacağını söyləyirdilər
- ölkəyə investisiya qoyuluşlarının çətinləşəcəyini bildirildilər

292 Müqavilənin valyuta şərtlərinə alternativ seçilmə hüququ nədir:

- valyuta şərti
- valyuta hüququ
- valyuta opsiyonu
- valyuta sazişi
- valyuta sərbəstliyi

293 Ölkədə daimi yeri (yaşayışı) olan, iqtisadi agent:

- korrispondent
- diler
- nümayəndə
- broker
- rezident

294 Ölkənin inkişaf nəticələrinin yekununu qiymətləndirmək üçün hansı göstəricidən istifadə olunur

- ümumi sərvət
- ümumi milli gəlir
- ümumi milli məhsul
- xalis milli məhsul
- milli gəlir

295 Ölkənin müəyyən dövr ərzində xarici iqtisadi əlaqələrinin vəziyyəti haqqında statistik hesabat:

- mühasibat balansı
- ticarət balansı
- statistik hesabat
- idxal-ixrac balansı
- ödəniş balansı

296 Gəlirin istehlak edilməyən, yiğima yönəldilən hissəsi:

- əmanət
- izafî məhsul
- istehlak
- gəlirin həcmi
- izafî dəyər

297 Əhali gəlirləri:

- milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən hissədir
- pul gəlirlərindən ibarətdir
- əmək haqqından ibarətdir
- natural gəlirlərdən ibarətdir

- nominal və real gəlirlərdən ibarətdir

298 Gəlirlərin dəyişməsinin investisiyaların dəyişməsindən asılılığını xarakterizə edən əmsal:

- akselerator  
 multiplikator  
 investisiya arzusu  
 yığım etmək arzusu  
 istehlakçı arzusu

299 Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi kimdir?

- A.Smit  
 L.Valras  
 A.Marshall  
 D.Rikardo  
 C.Keyns

300 İstifadə edilmə növünə görə investisiyalar:

- borc və sahibkar  
 dövlət və birbaşa  
 dövlət və xüsusi  
 birbaşa və portfel  
 dövlət və portfel

301 Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində hansı yanaşma prosesinə üstünlük verilir?

- birbaşa yanaşma  
 diferensial yanaşma  
 heç biri düz deyil  
 normal yanaşma  
 birbaşa yanaşma

302 Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini əks etdirən göstərici:

- əmək haqqı  
 həyat göstəricisi  
 həyat səviyyəsi  
 həyat tərzi  
 yaşayış vasitələri

303 Tələb və təklif balansı tam məşğulluq şəraitində inflyasiya olmadıqda:

- heç biri düz deyil  
 mübadilə kursu siyasəti  
 beynəlxalq tarazlıq  
 daxili tarazlıq  
 xarici tarazlıq

304 Iqtisadi siyasetin ənənəvi təhlil metodu iqtisadi gözləməyə adekvat təsir edə bilmir, bunu müasir iqtisadi nəzəriyyədə necə adlandırırlar:

- Xiksin tənqidi

- Oykenin tənqidi
- Keynsin tənqidi
- Fişerin tənqidi
- Lukasın tənqidi

305 Məhsulun qiymətinin müəyyən miqdar dəyişməsi nəticəsində ona olan tələbin hansı miqdarda dəyişməsi nəyi göstərir?

- tələb elastikliyini
- qiymət elastikliyini
- təklifin qiymətlə bağlı elastikliyini
- tələbin qiymətlə bağlı elastikliyini
- təklif elastikliyini

306 Dövlətin məcmu tələb və məcmu təklifdən dinamik tarazlığı təmin etmək məqsədi ilə arzu olunan məşğulluq, qiymət səviyyəsi və gəlir artımına təsiri:

- dövlətin, gəlirlərin artırılması siyasəti
- dövlətin sabitləşdirmə siyasəti
- məşğulluğun təmin olunması ilə bağlı siyasət
- dövlət tərəfindən planlaşdırma siyasəti
- qiymətin tənzimlənməsi ilə bağlı siyasət

307 AS əyrisinin klassik variantı göstərir ki, uzunmüddətli dövrdə məcmu tələbin dəyişməsi:

- qiymət səviyyəsinə təsir etdiyi kimi məhsul həcmində təsir edir
- məhsulun həcmində təsir etmir, yalnız qiymət S səviyyəsinə təsir edir
- bank faizləri qiymət səviyyəsinə təsir edir
- məhsulun həcmində və qiymət səviyyəsinə təsir etmir
- məhsulun həcmində təsir edir, qiymət səviyyəsinə yox

308 Ən ümumi mənada məcmu tələb və məcmu təklif arasında olan iqtisadi tarazlıq nəyi ifadə edir?

- bazarlarda qiymətlə tələbat arasında olan uyğunluğu
- heç biri doğru deyil
- dövlət bölməsi ilə özəl bölmə arasında olan əlaqəni
- cəmiyyətdə iqtisadi ehtiyatlar və tələbatlar arasında olan uyğunluğu
- cəmiyyətdə sahibkarların mənafeyi ilə dövlətin iqtisadi siyasəti arasında olan qarşılıqlı əlaqəni

309 Əgər iki əmtəənin çarraz elastiklik əmsalı  $1,5 - \alpha$  bərabərdir sə, onda bu o deməkdir ki,

- bu əmtəələr qarşılıqlı tamamlayandırlar
- bu əmtəələr qarşılıqlı əvəzedəndirlər
- bir əmtəənin qiyməti ikinci əmtəənin qiymətindən  $1,5 - \alpha$  dəfə aşağıdır
- bir əmtəənin qiyməti digər əmtəənin qiymətinə nisbətən sürətlə artır
- bir əmtəəyə tələb digər əmtəəyə olan tələbə nisbətən sürətlə artır

310 Əgər istehsalın artması böyük vaxt və resurs məsrəfləri tələb etmirə, onda:

- təklif əyrisi daha dikdir
- təklif əyrisi daha az maliyi şəklə malik olur
- əmtəəyə tələb yüksək olacaq
- əmtəənin qiyməti sabit olacaq
- təklif qanunu fəaliyyət göstərir

311 Əgər mağazanın sahibi qara çörəyin qiymətini qaldırmaq qərarına gəlirlə, yerdə qalan mağazalar da qiymət əvvəlki kimi qalırsa, on da nəticədə:

- mağazanın qara çörək satışından gəliri aşağı düşər
- mağazanın qara çörək satışından gəliri dəyişməz
- mağazanın qara çörək satışında gəliri artar
- digər mağazalarda qara çörəyə tələb azalar
- bazarda qara çörəyin təklifi artar

312 İqtisadçı-alim, riyaziyyatçı olmaqla bütün bazarlarda azad rəqabət şəraitində eyni zamanda nail olmaq imkanını əsaslandırmışdır:

- L.Valras
- E.Domar
- R.Xarrod
- C.Keyns
- K.Marks

313 İstehsal xidmətlərinə olan səmərəli təklif və səmərəli tələb xidmətlər bazarında tarazlaşır, səmərəli təklif və səmərəli tələb məhsullar bazarında tarazlaşır, satış qiymətləri məhsuldar xidmətlərdə ifadə olunmuş istehsal xərclərinə bərabər nəzəriyyə kimindir və necə adlanır:

- A.Marşalın fərdi tarazlıq nəzəriyyəsi
- E.Çemberlinin ümumi tarazlıq nəzəriyyəsi
- L.Valrasın ümumi iqtisadi tarazlıq nəzəriyyəsi
- C.Xiksin fərdi texnoloji nəzəriyyəsi
- C.Klarkın inkişaf edən sistem daxilində tarazlıq nəzəriyyəsi

314 Qiymətlər vasitəsilə istehsal, istehlak, tələb və təklif arasında əlaqə qiymətin hansı funksiyasıdır?

- tələbat və təklifin balanslaşdırılması
- tələbat və tələbin balanslaşdırılması
- tələb və təklifin balanslaşdırılması
- rəqabət
- müəssisə qiymətlərinin balanslaşdırılması

315 Dövlətin məcmu tələb və məcmu təklifdən dinamik taraklılığı təmin etmək məqsədi ilə arzu olunan məşğulluq, qiymət səviyyəsi və gəlir artımına təsiri:

- dövlətin sabitləşdirmə siyasəti
- qiymətin tənzimlənməsi ilə bağlı siyasət
- dövlətin, gəlirlərin artırılması siyasəti
- məşğulluğun təmin olunması ilə bağlı siyasət
- dövlət tərəfindən planlaşdırma siyasəti

316 Multiplikator göstərir ki:

- investisiyanın artması ÜMM-un analogi artımına səbəb olur
- investisiyanın artlığı şəraitdə ÜMM-un artımı müşahidə olunmur
- investisiyanın artması ÜMM-un artımında artan effektə səbəb olur
- investisiyanın artımı bazar taraklığından asılıdır
- tələb əyrisini sağa istiqamətləndirir

317 Paretoya görə ümumi iqtisadi müvazinəliyin meyarı (kriteriya) nədir?

- maksimum faydalılıq
- məcmü faydalılığın açıqlanması
- fəndlərin və əhalinin rifah halının yaxşılaşdırılması
- fərdi rifah halının qiymətləndirilməsi
- ictimai rifah halının yaxşılaşdırılması

318 Uzunmüddətli dövrdə iqtisadiyyatda məhsul buraxılışı müəyyənləşir:

- faiz dərəcəsinin səviyyəsi ilə
- kapitalın və əməyin həcmi ilə və həm də istifadə olunan texnologiya ilə
- əhalinin seçimi ilə
- pul təklifi, dövlət xərclərinin səviyyəsi və vergilərlə
- qiymət səviyyəsinə təsir ilə

319  $Y=C+I+NX$ , burada Y – milli gəlir, C – son istehlak, I – yığım (investisiya), NX – əmtəə və xidmətlərin xalis ixracı. Bu:

- daxili xarici bərabərlik modelidir
- gəlirə nisbətən investisiyanın dəyişmə koefisientidir
- istehlak və investisiya funksiyasıdır
- investisiyaya nisbətin gəlirin dəyişmə koefisientidir
- əsas makroiqtisadi bərabərlikdir

320 Əgər əmtəəyə təklif və tələb artırsa, onda:

- tarazlı qiymət artar
- əmtəənin tarazlı həcmi azalar
- tarazlı qiymət azalar
- heç nə dəyişməz
- əmtəənin tarazlı həcmi artar

321 Əgər benzinin qiymətin artması baş verərsə, onda bu səbəb olar:

- avtomobilin qiyməti artacaq
- nəqliyyat xidmətlərinin təklif əyrisinin sağa doğru hərəkət edəcək
- nəqliyyat xidmətlərinin təklif əyrisinin sola doğru hərəkət edəcək
- nəqliyyat xidmətlərinin tələbin azalacaq
- benzinə tələb artacaq

322 Əgər bugda yetişdirən fermerlərdən biri öz məhsulunu bazar qiymətindən aşağı qiymətlərə satmağa başlayarsa, onda bu:

- qarğıdalının bazar qiymətini qaldırar
- bugdanın bazar qiymətini aşağı salar
- bugdanın bazar qiymətini qaldırar
- bazar qiymətlərinə təsir etməz
- qarğıdalının bazar qiymətini aşağı salar

323 Əgər çayın qiyməti əhəmiyyətli şəkildə artırsa limonların qiyməti necə dəyişər?

- artar
- dəyişməz qalar
- aşağı düşər
- əvvəlcə artar, sonra düşər
- əvvəlcə azalar, sonra artar

324 Əgər dövlət tütün məmulatlarına yüksək vergilər tətbiq edirsə, onda tütün məmulatları bazarında hansı dəyişikliklər baş verər?

- tarazlı qiymət artar, tarazlı həcm dəyişməz qalar
- tarazlı qiymət artar, tarazlı həcm aşağı düşər
- dəyişməz tarazlı qiymət zamanı tarazlı həcm aşağı düşər
- həm tarazlı qiymət, həm tarazlı həcm yüksələr
- həm tarazlı qiymət, həm də tarazlı həcm azalar

325 Əgər iki əmtəə üçün qiymət üzrə çarpez elastiklik -2 yə bərabərdirsə, onda bu o deməkdir ki,

- bu əmtəələr qarşılıqlı tamamlayandırlar
- bir əmtəənin qiyməti ikinci əmtəənin qiymətindən 2 dəfə aşağıdır
- bu əmtəələr qarşılıqlı əvəzedəndirlər
- bir əmtəəyə tələb digər əmtəəyə olan tələbə nisbətən sürətlə artır
- bir əmtəənin qiyməti digər əmtəənin qiymətinə nisbətən sürətlə artır

326 İnvestisiyanın dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini xarakterizə edən əmsal:

- akselerator
- multiplikator
- investisiya istəyi
- əmanət istəyi
- istehlak arzusu

327 İnvestisiya kapitalının optimal həcmi dedikdə:

- mövcud texnologiya maksimum gəliri təmin edir
- mövcud texnologiya intensivliyi artırır
- mövcud texnologiya əmək məhsuldarlığını artırır
- mövcud texnologiya istehlakin həcmini artırır
- mövcud texnologiya məhsulun maya dəyərini aşağı salır

328 İnvestisiyanın həcm və dinamikasına təsir edən amillər:

- ümumi daxili məhsulun real həcminin dəyişməsi
- xalis məhsulun real həcminin dəyişməsi və faiz dərəcəsi
- milli gəlirin real həcminin dəyişməsi və real faiz dərəcəsi
- hamısı düzdür
- məcmu ictimai məhsulun real həcminin dəyişməsi

329 Xarici borc kapitalının cəlb olunması və qızıl valyuta ehtiyatları hesabına ödəniş balansının mənfi qalığının sistematik olaraq örtülməsi:

- likvidliyin böhranı
- alıcılıq qabiliyyətinin böhranı
- ödəniş balansının böhranı
- istehsalçı böhranı
- valyuta böhranı

330 Müqavilənin valyuta şərtlərinə alternativ seçilmə hüququ nədir:

- valyuta şərti
- valyuta hüququ
- valyuta opsiyonu

- valyuta sazişi
- valyuta sərbəstliyi

331 Müvazinət qiyməti və valyutanın bazar qiyməti – bu valyuta bazarında valyuta təklifinin mübadilə kursudur ki:

- onun qiymətini müəyyənləşdirir
- ona olan tələbə bərabərdir
- maliyyə bazarını tənzimləyir
- qiymətli kağızlar bazarını tənzimləyir
- qiymətli kağızların dəyərini müəyyənləşdirir

332 Deviz bazarında tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində formallaşan valyuta kursu:

- müəyyənləşmiş valyuta kursu
- üzən valyuta kursu
- müvazinəli valyuta kursu
- tənzimlənən valyuta kursu
- beynəlxalq valyuta kursu

333 Maraqlı olan ölkələrin beynəlxalq razılıq nəticəsində öz ölkələrinin valyutalarının mübadiləsinin nisbətini tənzimləmək məqsədi ilə müəyyən səviyyədə və müəyyən proporsiyalar həddində həyata keçirdiyi kurs:

- müvaziəntli valyuta kursu
- mütləq müəyyənləşdirilmiş valyuta kursu
- üzən valyuta kursu
- tənzimlənən valyuta kursu
- beynəlxalq valyuta kursu

334 Adətən geniş yayılmış üçüncü valyutaya münasibətdə valyuta kursunun iki valyuta kursu əsasında hesablanması necə müəyyən olunur:

- “spot” kurs
- “kros” kursu
- alıcı kursu
- “Forward” kursu
- satıcı kursu

335 İşlənmə qaydasına görə valyutanın növləri:

- qismən və çevrilməz valyuta
- tam, qismən və çevrilməz valyuta
- tam və çevrilməz valyuta
- tam və qismən çevrilən valyuta
- tam çevrilən valyuta

336 Valyuta sisteminin xarici elementi:

- qiymətli kağız
- order
- pul
- çek
- valyuta

337 Yalnız bir ölkə daxilində tətbiq edilən valyuta:

- kollektiv valyuta
- çevrilməz valyuta
- çevrilən valyuta
- yerli valyuta
- qismən çevrilən valyuta

338 Açıq iqtisadiyyatda stabilləşmə siyasətinin strateji məqsədi:

- “ikili tarazlığı” əldə etmək tam məşgulluq şəraitində ümumi tarazlıq
- statistik hesabat – satış və maliyyə əməliyyatları
- cari ödənişlərin qalığı – xalis ixrac
- əmtəə və xidmətlərin beynəlxalq mübadiləsi
- idxal-ixracın tarazlığı

339 Mərkəzi Bankın valyuta ehtiyatları balansının və tədiyyə balansının saldosunun məcmusu (həmişə) bərabərdir:

- 0
- + 1
- 1
- R
- 1

340 Ölkələr arasında maliyyə və ticarət əməliyyatları aparılması prosesində bazar formalaşır ki, burada milli valyutaların mübadiləsi nəticəsində onların mübadilə kursu müəyyənləşir ki, bu da:

- maliyyə bazarıdır
- qiymətli kağızlar bazarıdır
- pul bazarıdır
- deviz bazarıdır

341 Dövlətin tənzimlənməyən deviz (valyuta) bazarında milli valyutanın kursu hansı mexanizmin vasitəciliyi ilə müəyyənləşir?

- gəlirlərin səviyyəsi
- tələb və təklifin
- tələbat-tələb
- investisiyaların həcmi
- tələbat-təklif

342 İşlənmə qaydasına görə valyutanın növləri:

- tam, qismən və çevrilməz valyuta
- tam və qismən çevrilən valyuta
- tam çevrilən valyuta
- qismən və çevrilməz valyuta
- tam və çevrilməz valyuta

343 Müvazinət qiyməti və valyutanın bazar qiyməti – bu valyuta bazarında valyuta təklifinin mübadilə kursudur ki:

- qiymətli kağızların dəyərini müəyyənləşdirir
- maliyyə bazarını tənzimləyir

- onun qiymətini müəyyənləşdirir
- qiymətli kağızlar bazarını tənzimləyir
- ona olan tələbə bərabərdir

344 Deviz bazarında tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində formalaşan valyuta kursu:

- beynəlxalq valyuta kursu
- müvazinətli valyuta kursu
- müəyyənləşmiş valyuta kursu
- tənzimlənən valyuta kursu
- üzən valyuta kursu

345 Maraqlı olan ölkələrin beynəlxalq razılıq nəticəsində öz ölkələrinin valyutalarının mübadiləsinin nisbətini tənzimləmək məqsədi ilə müəyyən səviyyədə və müəyyən proporsiyalar həddində həyata keçirdiyi kurs:

- beynəlxalq valyuta kursu
- üzən valyuta kursu
- müvaziətli valyuta kursu
- tənzimlənən valyuta kursu
- mütləq müəyyənləşdirilmiş valyuta kursu

346 Adətən geniş yayılmış üçüncü valyutaya münasibətdə valyuta kursunun iki valyuta kursu əsasında hesablanması necə müəyyən olunur:

- alıcı kursu
- “Forvard” kursu
- satıcı kursu
- “kros” kursu
- “spot” kurs

347 Xarici borc kapitalının cəlb olunması və qızıl valyuta ehtiyatları hesabına tədiyyə balansının mənfi qalığının sistematik olaraq örtülməsi:

- valyuta böhranı
- tədiyyə balansının böhranı
- likvidliyin böhranı
- istehsalçı böhranı
- alıcılıq qabiliyyətinin böhranı

348 Bu qiymətlərdən hansı dünya bazarında mövcud deyil?

- kömək programı üzrə qiymətlər
- sərbəst çevrilən və qismən çevrilən qiymətlər
- adı kommersiya əməliyyatları və ödəmələri üçün olan qiymətlər
- pərakəndə satış qiymətləri
- klirinq razılıqları üzrə qiymətlər

349 Ölkələr arasında əmək bölgüsünün, burada bir sahə və ya müəssisədə müəyyən məhsul istehsalının cəmlənməsi ilə xarakterizə olunan istehsalın təşkili forması:

- regional ixtisaslaşma
- müəssisədaxili ixtisaslaşma
- ixtisaslaşma
- sahələrarası beynəlxalq ixtisaslaşma

- beynəlxalq ixtisaslaşma

350 Dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilən qiymətlər:

- kontrakt qiymətləri  
 tədavül qiymətləri  
 müqavilə qiymətləri  
 dünya qiymətləri  
 ticarət qiymətləri

351 Bir ölkəyə əmtəə gətirilməsinin və ya oradan çıxarılmasının qadağan edilməsi:

- vergi qadağası  
 embarqo  
 bonus  
 gömrük qadağası  
 realizənin olmaması

352 Beynəlxalq əmək bölgüsünün ən mühüm formaları və əsas elementləri:

- kooperasiyalasdırma və mərkəzləşmə  
 ixtisaslaşma və kooperasiyalasdırma  
 təmərküzləşmə  
 təmərküzləşmə və mərkəzləşmə  
 mərkəzləşmə və ixtisaslaşma

353 Xarici iqtisadi siyasət Azərbaycanda neçə istiqamətdə həyata keçirilir?

- xarici ticarət, investisiya, xarici yardım, ödəniş balansı  
 xarici ticarət və ödəniş balansı  
 xarici ticarət siyasəti  
 xarici investisiya siyasəti  
 xarici ticarət, investisiya, xarici ticarət ödənişi

354 Müxtəlif ölkələrin fiziki və hüquqi şəxsləri arasında mövcud olan təsərrüfat əlaqələri:

- kapitalın beynəlxalq hərəkəti  
 ölkənin beynəlxalq investisiya mövqeyi  
 beynəlxalq əmək bölgüsü  
 beynəlxalq integrasiya  
 beynəlxalq iqtisadi münasibətlər

355 Xarici müvazinət dəyişikliklərinin daxili müvazinətdə əks olunmasını iafdə edən model:

- xarici tarazlıq modeli  
 xarici-orta tarazlıq modeli  
 daxili-orta tarazlıq modeli  
 daxili tarazlıq modeli  
 daxili-xarici tarazlıq modeli

356 Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə mənfi saldo göstərir ki:

- ölkənin xarici investisiyalardan əldə etdiyi gəlir  
 ölkədə xarici investisiyalar azalmışdır  
 ölkədə xarici investisiyalar artmışdır  
 ölkə xarici investisiyalardan imtina edir

- ölkə xarici investisiyaları planlaşdırır

357 Açıq iqtisadiyyatın təhlili zamanı istifadə olunan, idxalla ÜDM və idxalla daxili istehlak arasındaki nisbəti ifadə edən göstərici:

- xarici ticarət dövriyyəsinin həcmi  
 ölkə idxlərinin həcmi  
 xarici ticarət kvotası  
 heç biri düz deyil  
 idxlə kvotası

358 Aşağıdakılardan hansı dünya təsərrüfatının subyektlərinə daxildir?

- dövlət və onun milli iqtisadiyyatı  
 dünya işçi qüvvəsi bazarı  
 dünya kapital bazarı  
 beynəlxalq maliyyə-kredit sistemi  
 beynəlxalq valyuta sistemi

359 BMT-nin metodikası üzrə dünya ölkələrinin təsnifat göstəricilərindən biri:

- ixrac həcmi  
 insan potensialının inkişafına görə ömür müddəti  
 ümumi iqtisadi müvazinətin təmin olunması  
 xarici borcun səviyyəsi  
 coğrafi amillər

360 Ödəniş balansında yardım formasında göstərilən əmtəə və xidmətlərin dəyəri neçə dəfə əks olunur?

- dörd dəfə  
 bir dəfə  
 iki dəfə  
 əks olunmur  
 üç dəfə

361 Ayrı-ayrı ölkələr arasında müstəqillik, bərabərlik, bir-birinin daxili işinə qarışmamaq və tərəflərin qarşılıqlı səmərə prinsipi əsasında müxtəlif iqtisadi və elmi-texniki əlaqələrin obyektiv inkişafi:

- beynəlxalq tədiyyə vasitəsi  
 beynəlxalq iqtisadi əməkdaşlıq  
 beynəlxalq əmək bölgüsü  
 beynəlxalq kredit  
 beynəlxalq lizinq

362 Ölkənin iqtisadi sərhədlərinin mühafizəsi sistemi:

- gömrük infrastruktur  
 beynəlxalq ticarət  
 xarici ticarət  
 gömrük terminalı  
 gömrük

363 Iqtisadiyyatın açıqlıq dərəcəsini təhlil etmək üçün iqtisadiyyatın inkişafının hansı əsas göstəricisindən ilk növbədə istifadə olunur:

- Əhalinin hər nəfərinə düşən ixracın həcmindən
- xarici iqtisadi kvotadan
- ixrac kvotasından
- hamısı düzdür
- idxal kvotasından

364 Xarici ticarət dövriyyəsinin ÜDM-a nisbətən elastiklik əmsali:

- idxala təklifin elastikliyi
- idxala tələbin elastikliyi
- milli iqtisadiyyatın açıqlığının meyarı
- ixraca təklifin elastikliyi
- ixraca tələbin elastikliyi

365 Milli hesablar sistemində bütün göstəricilər nəyə əsasən hesablanır:

- heç biri düz deyil
- istehsalın artım tempinə görə
- cari ilin bazar qiymətlərinə əsasən
- hamısı düzdür
- keçən ilin bazar qiymətinə görə

366 Şəxsi gəlirdən birbaşa gəlirlərin umumi məbləğinin çıxılması yolu ilə müəyyənləşən gəlir:

- dövlət büdcəsinə keçən gəlir
- şəxsi gəlir
- sərəncamda qalan gəlir
- hamısı düzdür
- sahibkar gəliri

367 Ümumi milli məhsul deflyatoru və ümumi daxili məhsul deflyatoru istifadə olunur:

- real kəmiyyətdən nominal kəmiyyətə keçmədə yenidən hesablanması
- nominal kəmiyyətin yenidən hesablanması
- nominal kəmiyyətin reala keçməsində yenidən hesablanması
- qiymətin ümumi səviyyəsi hesablandıqda
- real kəmiyyətin yenidən hesablanması

368 Cari ildə yaradılmış (istehsal olunmuş) bütün əmtəə və xidmətlərin fiziki həcmiin məcmusu kimi müəyyənləşir, bu:

- gəlirlər üzrə ÜDM-un hesablanması
- qiymətlərin ümumi səviyyəsidir
- istehsalın real həcmidir
- ümumi mənfəətdir
- cari bazar qiymətləridir

369 Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə müsbət saldo göstərir ki:

- ölkə xarici ölkəyə veriləcək kredit faizini artırır
- ölkə xarici investisiya qoyuduşunu planlaşdırır
- ölkə xarici ölkələrdə investisiyaların artırır
- ölkəni xaricdən alacağı kredit faizi təmin etmir
- ölkə xarici ölkəyə investisiya qoyuluşunu azaldıb

370 Beynəlxalq ticarətin istənilən iştirakçısı elə məhsulların ixracına çalışmalıdır ki, onların istehsalında həmin ölkə tərəf müqabillərinə nisbətən üstünlüyü malik olduğu istehsal amillərindən intensiv istifadə etsin konsepsiyasının müəllifləri:

- Xekşer-Olin
- Smit-Rikardo
- Rikardo-Olin
- Smit-Olin
- Olin-Leontyev

371 Aşağıdakılardan hansı dövlətin iqtisadi tənzimləmə funksiyasına daxil deyildir?

- gəlir və sərvətlərin yenidən bölüşdürülməsi
- işsizliyin və inflyasiyanın tənzimlənməsi
- rəqabətin qorunub saxlanması
- rəqabətin qorunması və gəlirlərin yenidən bölgüsü
- büdcə gəlirləri və xərcləri nisbətinin tənzimlənməsi

372 İnhisarlaşdırma, ekoloji problemlər, cəmiyyətin resurslarının qeyri-səmərəli bölüşdürülməsi, ictimai məhsulun istehsalının zəruriliyi, gəlirlərin bölüşdürülməsində qeyri-bərabərlik, dünya bazarlarında rəqabətin güclənməsi dövlətin iqtisadiyyata müdaxiləsinin:

- dövlətin iqtisadiyyata müdaxiləsinin qanuni bazasıdır
- dövlətin iqtisadiyyatın tənzimlənməsi şərtidir
- dövlətin funksiyasıdır:
- dövlətin iqtisadiyyata müdaxiləsinin iqtisadi alətidir
- dövlətin iqtisadiyyata müdaxiləsinin səbəbləridir

373 Dövlətin iqtisadi siyasetinin əsas istiqamətləri:

- fiskal, moneta və keynsçi
- məşgulluq, antiinflyasiya, pul-kredit siyaseti
- valyuta, idxl-ixrac, sosial və xarici iqtisadiyyat
- xarici-iqtisadi, pul-kredit siyaseti
- pul-kredit, fiskal, sosial və xarici iqtisadi siyaset

374 İqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri-konseptual əsasları:

- marjinal, keynsçi və neokeynsçi konsepsialar
- klassik, neoklassik və marjinal konsepsialar
- klassik, monetar, keyns konsepsiaları
- marjinal, klassik və keynsçi konsepsialar
- neoklassik, keynsçi və monetar konsepsialar

375 Aşağıdakılardan hansılar iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi üsluna aid deyil?

- hamısı düzdür
- dolayı iqtisadi tənzimləmə
- birbaşa inzibati tənzimləmə
- heç biri düz deyil
- qısa müddətli tənzimləmə

376 M.Fridman iqtisadiyyatın tənzimlənməsində hansı amilə üstünlük vermişdir?

- sosial siyasetə

- bütçə-vergiyə
- xarici iqtisadi
- qiymət siyasətinə
- pul-kreditə

377 Keynsçiliyin hansı istiqaməti iqtisadiyyatın dövlət tənzimlənməsində əsas məsələ kimi mənfiətin maksimumlaşdırılması və iqtisadiyyatın konservativ strukturlarının saxlanılmasını təklif edir:

- klassik istiqamət
- neoklassik istiqamət
- sol keynsçilər (liberallar)
- hamısı düzdür
- keynsçiliyin konservativ istiqaməti

378 İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları:

- vergi, pul-kredit və sosial tənzimlənmə
- pul-kredit, sosial iqtisadi tənzimlənmə
- hüquqi, rəqabətqabiliyyətlilik, ədalətli tənzimlənmə
- qiymətlər, pul-kredit və sosial tənzimlənmə
- hüquqi, maliyyə-iqtisadi və sosial - iqtisadi tənzimlənmə

379 İqtisadiyyatın dövlət tənzimlənməsinin tipləri:

- indikativ planlaşma, liberal və inzibati metod
- tam liberal, təsərrüfatın idarə edilməsində dövlətin inhisarı
- dövlət və bazar tənzimlənməsinin vəhdətinin müxtəlif variantları
- indikativ planlaşdırma, tam inhisarcılıq
- tam liberal, təsərrüfatın idarə edilməsində dövlətin inhisarçılığı, dövlət və bazar tənzimlənməsinin müxtəlif variantları

380 Göstərilənlərdən hansı bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsinin istiqamətinə aid deyil?

- yuxarıdakılardan hamısı iqtisadiyyatın dövlət tənzimlənməsinin istiqamətləridir
- qiymət tənzimlənməsi
- bütçə tənzimlənməsi
- heç biri düz deyil
- ətraf mühitinin qorunmasının dövlət tənzimlinməsi

381 Dövlətin antitsiklik tənzimlənməsinə aid deyildir:

- iqtisadi tsiklin sinxronlaşdırılması
- pul-kredit vasitəsilə
- vergi-bütçə alətlərindən istifadə etmək
- xarici iqtisadi əlaqələrin genişləndirilməsi
- işgüzar fəallığın stimullaşdırılması

382 İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin iqtisadi metodlarına aid deyil:

- qiymət siyasəti
- bütçə-vergi mexanizmləri vasitəsilə tənzimləmə
- müəssisə və şirkətləri iş qüvvəsi ilə təmin etmək
- sosial siyasət
- kredit-pul formasında tənzimləmə

383 Bazar iqtisadi sistemində dövlətin iqtisadi vəzifələrinə aid deyil:

- iqtisadiyyatın sabitləşdirməsi
- rəqabətin qorunub saxlanması
- bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi
- istehsal olunmuş məhsulların bölgüsünü həyata keçirmək
- gəlir və sərvətlərin yenidən bölgüsü

384 Sənayeləşmə böhranının aradan qaldırılmasının ən mühüm amilini Bell həm postsənaye meylləri nin inkişafında, həm də:

- dini və psixoloji amillərdə göründü
- əmək məhsuldarlığının artırılmasında göründü
- tələb və təklifin texnoloji səviyyəsində göründü
- kapitalın tərkibinin elmtutumluluğunda göründü
- mədəniyyət və dinin birliyində göründü

385 "İnkişaf iqtisadiyyati nəzəriyyəsi müxtəlif ölkələrin sənayeləşməsinin gedişində onlar üçün yeni sənaye cəmiyyətinin formallaşacağını və burada sovet və qərb sistemləri onların növləridir" – deyən nəzəriyyəni müəyyənləşdirin:

- postsənaye cəmiyyəti nəzəriyyəsi
- iqtisadi artım mərhələsi nəzəriyyəsi
- supersənayeləşmə nəzəriyyəsi
- vahid sənaye cəmiyyəti nəzəriyyəsi
- yeni sənaye cəmiyyəti nəzəriyyəsi

386 Beynəlxalq immiqrantlar neçə kateqoriyaya ayrılır:

- qeyri-leqal, qaçqınlar, kontrakt üzrə işləyənlər
- qeyri-leqal, siğınacaq istəyən, kontraktlı
- gizli yolla gələn, kontrakt üzrə işləyən
- qaçqınlar, siğınacaq istəyənlər, qeyri-laqel immiqrantlar, kontrakt üzrə işləyənlər, ölkəyə gizli yolla gələnlər
- gizli yolla gələn, qaçqınlar və leqal olan

387 Dünya təsərrüfatının strukturuna bunlardan hansı daxildir?

- tədiyyə balansının təmin olunması
- mülkiyyətin iqtisadi reallaşması
- transmilli korporasiyalar
- məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan ziddiyətlərin həlli
- elmi-texniki tərəqqinin sürətli inkişafı

388 Qlobal iqtisadiyyatın əsas göstəricilərindən biri olub, əhali faizi, hansı ki, gəlirlə və istehlak səviyyəsi ilə əlaqədardır, bu:

- istehsalın artımı
- yoxsulluq
- xəstəlik
- beynəlxalq əmək bölgüsü
- ətraf mühitin çırklənməsi

389 Gömrük tarifləri haqda qeyd olunanlardan hansı doğrudur?

- tariflər daha səmərəli olan sahələrin inkişafına səbəb olur

- tariflər qorunan sahələrdə məşğulluğu azaldır
- tariflər bazarı ixrac üçün genişləndirir
- tariflər daha səmərəli olan sahələrin inkişafını ləngidir
- tariflər birinin hesabına digərləri üçün əlverişlidir

390 Xarici təhlükəyə aiddir:

- geopolitik və xarici amil, qlobal ekoloji problemlər
- siyasi qeyri-stabillik
- iqtisadi qeyri-stabillik
- idxal və ixracın qeyri-sabitliyi
- ekoloji qeyri-stabillik

391 İqtisadi təhlükəsizliyin daxili amillərinə aiddir:

- iqtisadi sistemin tsiklik inkişafının qanunauyğunluqları ilə bağlı olan və tsiklik inkişafın qanunauyğunluqları ilə bağlı olmayan amillər
- iqtisadiyyatın proporsional iqtisadi inkişafi ilə bağlı olmayan amillər
- iqtisadiyyatın proporsional iqtisadi inkişafi
- elmi-texniki potensial və səmərəli idarəetmə
- elmi potensialın və istehsal innovasiyasının səmərəli istifadə olunması

392 İqtisadi təhlükəsizliyin vacib elementləri:

- iqtisadi müstəqillik, milli iqtisadiyyatın sabitliyi, inkişaf və tərəqqi etmək
- iqtisadi müstəqillik və iqtisadi təhlükəsizlik
- iqtisadi müstəqillik və müdafiə qabiliyyətlilik
- A+B düzdür
- sabitlik, müstəqillik və müdafiə qabiliyyəti

393 Kritik sosial-iqtisadi şəraitin əvvəlcədən, nəticələrini yumşaltmaq və zəiflətmək məqsədi ilə onun diqqət mərkəzində saxlanması:

- riskin idarə edilməsi
- itkilərin qiymətləndirilməsi
- riskin qiymətləndirilməsi
- resursların kompensasiyası
- zərərlərin müəyyənləşdirilməsi

394 Milli təhlükəsizliyin təmin olunması sahəsində ümumdüvlət məqsədlərinə nail olmağın zəruri şərti:

- iqtisadi təlükəsizliyin dövlət tənzimlənməsi
- makroiqtisadi səviyyədə iqtisadi proporsiyaların təmini
- iqtisadi təhlükəsizliyin planlaşdırılması
- makro və mikro iqtisadi səviyyədə tənzimlənmə
- iqtisadiyyatın sabitliyinin təmin olunması

395 Mülkiyyət münasibətlərinin qloballaşması, əmək bölgüsü və kooperasiyalışmanın daha yüksək səviyyəsi, təsərrüfatların təşkilinin yeni formaları, beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolü:

- beynəlxalq iqtisadi tendensiyanın güclənməsi
- qloballaşma tendensiyası
- makroiqtisadi tendensiya
- ictimai istehsalın artım tempı
- xarici ticarətin güclənməsi tendensiyası

396 Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir?

- büdcənin təsdiqi
- büdcəsinin planlaşdırılması
- büdcənin təsdiq vaxtı
- büdcənin müəyyənləşdirilməsi
- büdcə ili

397 Maliyyə sisteminin başlıca həlkəsi:

- Mərkəzi Bank
- dövlət büdcəsi
- dövlət müəssisələri
- Maliyyə Nazirliyi
- büdcədən kənar dövlət fondları

398 Yerli özünüidarəetmə və dövlət orqanlarına məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi üçün lazım olan pul vəsaitlərinin yiğilması və istifadə olunması formasıdır:

- dövlət büdcəsi
- büdcə fondları
- dövlət gəlirləri
- dövlət xərcləri
- dövlət müəssisələrinin maliyyəsi

399 Gəlirə nisbətən faizlə müəyyən edilən vergi dərəcəsi:

- vergi norması
- vergi ödənişi
- vergi faizi
- vergi
- vergi payı

400 Həddən yüksək vergilər vergi sisteminin səmərəliliyini aşağı salır konsepsiyası:

- sərvət konsepsiyası
- marjinal konsepsiya
- neoklassik konsepsiya
- marksist konsepsiya
- monetar konsepsiya

401 Kənd təsərrüfatında torpaq və başqa resurslardan istifadəyə görə verilən haqq:

- vergi
- torpağa görə faiz
- torpaq rentası
- pul ödəmələri
- icarə haqqı

402 Müəssisələrin və firmaların daxili bazarlarda satdığı xalq istehlakı mallarına və onların göstərdiyi xidmətlərə qoyulan dolayı vergi:

- dolayı vergi
- aksızlar
- dövriyyə vergisi

- birbaşa vergilər
- tədiyyə vergisi

403 Ölkədə vergilərin tutulması ilə bağlı sosial-iqtisadi münasibətlərin, tutulan vergilərin, onların ödənilməsi qaydalarının və vergi orqanlarının məcmusu:

- vergiqoymanın prinsipi
- vergi siyaseti
- vergi sistemi
- Laffer əyrisi
- vergi bazası

404 Vergiqoyma obyektinin qanunla müəyyən edilməsi:

- vergi sazişi
- vergi dərəcəsi
- vergi sistemi
- vergi siyaseti
- vergi bazası

405 Mərkəzi Bank tərəfindən keçirilən sterilizasiya siyaseti:

- valyuta ehtiyatlarının artımı şəraitində pula olan təklifin artırılması
- cavabların hamısı düzdür
- tədiyyə balansının defisiti şəraitində daxili kreditlərin azaldılması
- valyuta ehtiyatlarının azaldılması şəraitində daxili aktivlərin artırılması
- tədiyyə balansının defisiti şəraitində pul təklifini azaltmaq

406 Aksizlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqqları hansı vergi növünə aid edilir:

- dolayı vergilərə
- birbaşa vergilərə
- mülkiyyətdən vergiyə
- mənfəətdən vergiyə
- əlavə dəyər vergisinə

407 Milli hesablar sistemində (MHC) mülkiyyətdən gəlirlər kateqoriyasına aid edilir:

- xüsusi sahibkarlıq sektorunun mənfəəti
- qeyri-korporativ sahibkarlıq sektorunun mənfəəti
- koorporativ sahibkarlıq sektorunun mənfəəti
- korporativlərin mənfəəti
- xırda sahibkarlıq sektorunun mənfəəti

408 Fərz edək ki, pul təklifi və qiymət səviyyəsi daimidir. Onda pul bazarında gəlirin səviyyəsi artdığı şəraitdə:

- pula olan tələb azalacaq, faiz dərəcəsi artacaq
- pula olan tələb və faiz dərəcəsi azalacaq
- pula olan tələb artacaq və faiz dərəcəsi aşağı düşəcək
- pula olan tələb və faiz dərəcəsi artacaq
- pula olan tələb və faz dərəcəsi sabitdir

409 Aşağıdakılardan hansılar M2 aqreqatına aid deyil:

- bank sistemində olmayan nəğd pul
- çox da olmayan əmanətlər qoyuluşu
- çek depozitləri
- veksel ödəmələri
- qısamüddətli dövlət istiqrazları

410 Əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün:

- Filips əyrisindən istifadə olunur
- Xiks əyrisindən istifadə olunur
- Lorens əyrisindən istifadə olunur
- Valras əyrisindən istifadə olunur
- real əmək haqqı müəyyənləşdirilir

411 Indeksasiya siyasəti bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində nə vaxtdan tətbiq olunmağa başlamışdır?

- XX əsrin birinci yarısından
- XIX əsrin birinci yarısından
- XX əsrin ikinci yarısından
- XIX əsrə
- XIX əsrin ikinci yarısından

412 Dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondları:

- büdcədənkənar dövlət fondları
- büdcə kəsiri
- büdcə xərcləri
- büdcə gəlirləri
- büdcə profisiyi

413 Vergilər nədir?

- fiziki və hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- dövlət tərəfindən insanlardan və müəssisələrdən tutulan könüllü və məcburi ödənişlər
- Mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödənişlər yuxarıdakıların hamısı düzdür
- yuxarıdakıların heç biri doğru deyil

414 Vergi subyekti:

- vergiqoyanlar
- vergi nəzarətçiləri
- vergi ödəyənlər
- maliyyə müəssisələri
- vergi inspeksiyası

415 Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu:

- istiqraz
- xarici borc
- səhmlər üzrə borc
- kassa borcu
- daxili borc

416 Dövlət bütçəsindən və yerli bütçələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- bütçə gəlirləri
- bütçə fondları
- bütçə profisiti
- bütçə defisiti
- bütçə xərcləri

417 Aşağıdakılardan hansı vergi hədləri formasına aid deyil?

- mütərəqqi
- proporsional
- birdəfəlik
- sabit
- regressiv

418 Həddi və vaxtı müəyyən olunmuş malın qırxdan bir hissəsi hansı vergidir?

- fitrə
- xüms
- zəkat
- cizyə
- xərac

419 Müsəlman dövlətlərində yaşayan qeyri-müsəlmanlardan alınan can vergisi hansıdır?

- xərac
- xüms
- fitrə
- cizyə
- zəkat

420 Müxtəlif səviyyəli gəlir sahiblərinə fərqli vergi tətbiq etməklə onlar arasında sosial bərabərsizliyin yumşaldılması - verginin hansı funksiyasıdır?

- sosial
- yenidənbölgü
- tənzimləyici
- fiskal
- nəzarətedici

421 Orucluğun başa çatması ilə ehtiyacını ödəyənlərin hər birinə 3 kq buğdaya, xurmaya, qarğıdalıya və s. bərabər məbləğdə vergi:

- fitrə
- zəkat
- xərac
- cizyə
- xüms

422 Vergilər vasitəsilə ölkədə baş verən iqtisadi və sosial proseslərə təsir göstərilməsi – verginin hansı funksiyasıdır?

- tənzimləyici

- yenidənbölgü
- sosial
- fiskal
- nəzarətedici

423 əldə olunan qənimət, qazanc və illik gəlirin beşdə bir hissəsi hansı vergi növüdür?

- zəkat
- fitrə
- xərac
- xüms
- cizyə

424 Aşağıdakılardan hansı torpaq vergisidir?

- cizyə
- xərac
- fitrə
- xüms
- zəkat

425 Dövlətin qarşısında qoyulan məqsədlər, onun sərəncamında olan vəsaitlərdən çox olmamalıdır nəzəriyyəsi kimə aiddir:

- Y.Tinbergen
- D.Nort
- P.Samuelson
- T.Veblen
- U.Mitçel

426 Hər bir ölkədə tarixən qərarlaşmış və dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş pul tədavülünün (nəğd və nəğdsiz pulların hərəkəti) təşkili forması:

- pul bazarı
- pul kutləsi
- pul bazası
- pul sistemi
- pula olan tələb

427 Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği:

- büdcə defisiti
- faktiki defisit
- büdcə xərcləri
- büdcə gəlirləri
- büdcə (artıqlığı) profisiti

428 Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımısı:

- büdcə federalizmi
- büdcə artıqlığı
- büdcə xərcləri
- sekvestr
- qrant

429 Verginin əsas funksiyası hansıdır?

- fiskal
- birbaşa
- iqtisadi
- hamısı düzdür
- dolayı

430 Hansı dövrdə tsiklik işsizlik  $> 0$  olur?

- depressiya dövründə
- tənəzzül dövründə
- yüksəliş dövründə
- canlanma dövründə

431 İqtisadi aktivlikdə dəyişikliklər:

- tsiklik və qeyri-tsiklik dəyişikliklər
- makroiqtisadi göstəricilərdəki müsbət dəyişiklik
- işgüzar aktivliyin dəyişməsi
- heç biri düz deyil
- makroiqtisadi göstəricilərdəki mənfi dəyişiklik

432 İqtisadi tsikl nədir?

- iqtisadi inkişafın daimi artım dövrü
- iqtisadi inkişafın artım və enmələrlə müşahidə olduğu dövr
- iqtisadi inkişafın tempinin aşağı düşməsi dövrü
- iqtisadi inkişafın böhran dövrü
- iqtisadi inkişafın durğunluq dövrü

433 İnflyasiyanın mövcudluğunu və səviyyəsini müəyyənləşdirən vacib, mühüm iqtisadi göstərici:

- qiymət səviyyəsi
- qiymətin bazar tənzimlənməsi
- qiymətin dövlət tənzimlənməsi
- qiymət indeksi
- bazar qiymətləri

434 İstehsal xərclərinin yüksəlməsi ilə qiymətlərin artması nəticəsində baş verən inflyasiya:

- tələb inflyasiyası
- təklif inflyasiyası
- xərclər inflyasiyası
- açıq inflyasiya
- struktur inflyasiya

435 İstehlakın həcmində təsir edən amillər:

- psixoloji amil, alıcıının zövqü
- gəlirlərin səviyyəsi, alıcıının zövqü, qiymət
- gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
- psixoloji amil, yiğimin həcmi
- qiymətlərin səviyyəsi, alıcıının zövqü

436 İş qabiliyyətinə malik olan əhalinin hərəkət dinamikası və istehsal prosesində ondan istifadə

xarakterini ifadə edən qanun:

- əhali məskunluğu qanunu
- tam məşğulluq qanunu
- əhali artımı qanunu
- istehsal potensialından tam istifadə qanunu
- işsizliyin təbii səviyyəsi qanunu

437 İşsizlik haqqında məlumat ona görə doğru deyil ki:

- qismən məşğulluq mövcuddur
- tsiklik işsizlik mövcuddur
- gizli iqtisadiyyat mövcuddur
- bütün cavablar səhvdir
- qismən məşğulluq mövcuddur, gizli iqtisadiyyat mövcuddur, tsiklik işsizlik mövcuddur

438 İşsizlik səviyyəsi necə ölçülür?

- İzlər  $\times 100$   
iş qüvvəsi
- Oklik işsizlər  $\times 100$   
iş qüvvəsi
- Qüvvəsi  $\times 100$   
iştizlər
- Qüvvəsi  $\times 100$   
struktur işsizlər
- Qüvvəsi  $\times 100$   
tsiklik işsizlər

439 İşsizliyin təbii şəraiti üçün aşağıdakı hallar mümkündür:

- iqtisadiyyatda tsiklik işsizlik mövcuddur
- iqtisadiyyatda işsizlər yoxdur
- iqtisadiyyatda friksyon və struktur işsizlik mövcuddur
- iqtisadiyyatda struktur işsizlik mövcuddur
- yuxarıdakıların heç biri düz deyil

440 N.D.Kondratyevin böyük tsikllərin və ya uzun dalğaların təkrarlanması əlaqələndirirdi:

- qısamüddətli dövrdə istehsal fondlarına qoyulan dəyişən kapitalın həcmi ilə əlaqədardır
- uzunmüddətli istehsal fondlarına qoyulan əsas kapitalın yeniləşməsi ilə əlaqədar
- uzunmüddətli istehsal fondlarına qoyulan dövriyyə fondları ilə əlaqədar
- hamısı düzdür
- ortamüddətli istehsal fondlarına qoyulan dövriyyə və dəyişən kapitalla əlaqədar

441 Təklif inflasiyasını yarada bilən səbəb:

- dövlət büdcə kəsirinin artması
- əmək haqqı səviyyəsinin artması
- ölkə tədiyyə balansının kəsirinin artması
- ticarət balansının mənfi saldosu
- xalis ixracın çoxalması

442 Tam məşğulluq nə deməkdir?

- bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir
- ölkədə işsizliyin olmadığı bir dövr
- əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
- yuxarıda göstərilənlərin heç biri doğru deyil
- yuxarıda göstəricilərin hamısı doğrudur

443 Tsiklik inkişafın təbiətinə müxtəlif yanaşmalar (iqtisadi tsikillər nəzəriyyəsində):

- real işgüzar tsikl
- ekzogen, endogen və elektik
- juqlyar və kondratyev tsiklləri
- qısamüddətli, uzunmüddətli və ortamüddətli
- elektik, kondratyev dalğası

444 Tsiklik işsizlik hansı dövrdə kiçikdir 0 olur?

- tənəzzül və canlanma dövründə
- yüksələş və tənəzzül dövründə
- canlanma və yüksələş dövründə
- durğunluq və canlanma dövründə
- tənəzzül və durğunluq dövründə

445 U.K.Mitçelin iqtisadi təlimi hansı nəzəriyyənin əsasında dayanırı?

- son faydalılıq nəzəriyyəsi
- Ç. Darwinin təbiətin təkamülü nəzəriyyəsi
- böhransız tsikl konsepsiyası
- müvazinətlik nəzəriyyəsi
- əhali məskunluğu nəzəriyyəsi

446 Cəmiyyətdə əhali mobilliyyinin formaları:

- əhali, demoqrafik, iqtisadi mobillik
- demoqrafik, sosial, iqtisadi mobillik
- iqtisadi, əhali, sosial mobillik
- sosial, əhali, iqtisadi mobillik
- demoqrafik, sosial, əhali mobilliyyi

447 Cəmiyyətin bir hissəsinin iqtisadi vəziyyəti, mövcud cəmiyyətin yaşayış vasitələrinin minimum normalarının olmaması:

- aşağı həyat səviyyəsi
- yoxsulluğun mütləq həddi
- yoxsulluğun ən aşağı həddi
- yoxsulluq
- yoxsulluğun nisbi həddi

448 Cəmiyyətin sinfi tərkibinin dəyişməsinin müəyyənləşməsi, cəmiyyətin müxtəlif təbəqələrə bölünməsi bu:

- demoqrafik mobillik
- iqtisadi mobillik
- cəmiyyətin mobilliyyi
- sosial mobillik
- demoqrafik dəyişiklik

449 Cari transfertlər, kompaniyanın xeyriyyəciliyi, dövlət müavinətləri və digər ödənişlər:

- məşgulluqdan gəlir
- mülkiyyətdən gəlir
- real gəlir
- transfert gəlirləri
- nominal gəlir

450 İqtisadi aktiv əhali və ya iş qüvvəsi hərəkətinin bütün formalarını əhatə edən mobillik:

- sosial mobillik
- demoqrafik mobillik
- cəmiyyətin mobilliyi
- iqtisadi mobillik
- əhalinin demoqrafik quruluşu

451 İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemi:

- adambaşına düşən ümumi daxili məhsul
- adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömrə uzunluğu, təhsilin səviyyəsi
- adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömrə uzunluğu
- gözlənilən gəlir, təhsil
- adambaşına düşən ümumi daxili məhsul, təhsilin səviyyəsi

452 İstehlak əmtəə və xidmətlərinin bahalaşmasını tam və ya qismən ödəmək məqsədi ilə əhalinin pul gəlirlərinin dövlət tərəfindən müəyyən olunmuş mexanizmi:

- Qerfidal indeksi
- əhalinin real gəlirlərinin indeksasiyası
- qiymət indeksi
- gəlirlərin indeksasiyası
- əhalinin nominal gəlirlərinin indeksasiyası

453 İstiqamətindən asılı olaraq əhali mobilliyyinin formaları:

- gendaxili, şaquli
- gendaxili, üfüqi
- genarası, üfüqi
- şaquli, üfüqi
- genarası, şaquli

454 Məhsulun qiymətinin dəyişməsinin alıcının real gəlirinə və buna uyğun olaraq məhsulun miqdarına təsir göstərməsi:

- gəlir
- gəlir effekti
- mənfəət
- gəlir norması
- gəlir faizi

455 Mövcud ölkədə (regionda) orta səviyyədə yaşamağa imkan verən minimal istehlak səbətinin dəyərinin göstəricisi:

- mütləq yoxsulluq həddi
- yoxsulluq

- minimum istehlak bütçesi
- nisbi yoxsulluq həddi
- yaşayış minimumu

456 Renta, netto-faiz, dividendlər bu:

- məşgulluqdan gəlir
- transfert gəlirləri
- real gəlir
- mülkiyyətdən gəlir
- nominal gəlirlər

457 Yoxsulluq həddinin müəyyən edilməsi metodları:

- minimum və mütləq yoxsulluq həddi
- minimum və nisbi yoxsulluq həddi
- maksimum və mütləq yoxsulluq həddi
- nisbi və mütləq yoxsulluq həddi
- maksimum və nisbi yoxsulluq həddi

458 Əhalinin təbii hərəkəti, işə qəbul olunan və işdən çıxan, pensiyaya gedən əhalinin tərkibi və sayındakı dəyişikliklər:

- demoqrafik mobillik
- iqtisadi mobillik
- cəmiyyətin mobilliyi
- əahilinin işlə təmin olunması
- sosial mobillik

459 Səmərəli gözləmə nəzəriyyəsi hansı iqtisadi siyaseti nəzərdə tutmur?

- dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
- makro və mikro iqtisadi əlaqələndirməni
- məşgulluğun tənzimlənməsini
- gözləmənin mümkün təsirini
- iqtisadi siyasetin nəticəsinin dəyişməsini

460 A. Lauqulerin Təklif iqtisadiyyatı nəzəriyyəsi hansı problemin həllini nəzərdə tutmurdu?

- vergilərin azaldılması
- bütçənin sağlamlaşdırılması
- təklifin stimullaşdırılması
- inflasiyanın tənzimlənməsi
- sosial proqramların dondurulması

461 Açıq inflasiya hansı formalarda təzahür edir?

- qiymət inflasiyası və gözləmə adaptasiya olma inflasiyası
- tələb inflasiyası, xərclər inflasiyası və struktur inflasiyası formasında
- sürüşən inflasiya və xərclər inflasiyası formasında
- hamısı düzdür
- hiper inflasiya, təklif inflasiyası və tələb inflasiyası formasında

462 Aşağıdakı amillərdən hansı tələb inflasiyasını yarada bilər?

- dövlət bütçə kəsirinin artması

- istehlaka meyllilik həddinin azalması
- neftin qiymətinin artması
- kommunal xidmət qiymətlərinin artırılması
- əhalidən tutulan gəlir vergisinin artırılması

463 Aşağıdakılardan hansılar tsiklər nəzəriyyəsinə aiddir?

- keynsçi nəzəriyyələr
- iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyəsi
- monetarist nəzəriyyələr
- heç biri düz deyil
- keynsçi nəzəriyyələr, monetarist nəzəriyyələr, iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyəsi

464 Aşağıdakılardan hansılar yüksəliş fazasının əlamətlərinə daxil deyil?

- qiymətlərin aşağı düşməsi
- texniki resurslardan istifadənin sabitləşməsi
- işçi qüvvəsinə tələbin artması
- qiymətlərin aşağı düşməsi, işçi qüvvəsinə tələbin artması
- iqtisadi kapital qoyuluşlarının çoxalması

465 Bütün makroiqtisadi göstəricilər dəyişikliyə uğrayır və işgüzar aktivliyin dəyişməsi iqtisadiyyatın bütün bölmə və sahələrini əhatə edir:

- qeyri-tsiklik dəyişikliklər
- tsiklik dəyişikliklər
- firma səviyyəsində dəyişikliklər
- antitsiklik dəyişikliklər
- bir sahədə olan dəyişikliklər

466 Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar versə:

- bu zaman istehsalçının mənfəeti azalır
- bu zaman istehsalçının mənfəeti sabit qalır
- bu zaman istehsalçının mənfəeti artır
- bu zaman kredit faizləri yüksəlir
- bu zaman büdcə ödəmələri artır

467 Gündəş aktivliyinin 11 illik tsiklini iqtisadi tsikllə əlaqələndirən müəllifin adını və nəzəriyyəsini müəyyənləşdirin:

- Q.Xabler – yiğimlar nəzəriyyəsi
- C.Cevinson – xarici amillər nəzəriyyəsi
- R.Xoutri – monetar nəzəriyyə
- hamısı düzdür
- K.Marks – izafî dəyər nəzəriyyəsi

468 Makroiqtisadi sabitliyin məqsədi:

- istehsali genişləndirmək
- MG-in artımı, işsizliyin saxlanması, xalis ixrac və qiymət səviyyəsi
- işsizliyin səviyyəsini sabit saxlamaq
- idxalla ixrac balansını sabitləşdirmək
- idxala üstünlük vermək

469 xarici (ekzogen) dəyişənlər kimi, həcmi makroiqtisadi modeldən kənarda müəyyənləşən, hökumətin fiskal siyasəti, Mərkəzi Bankın monetar siyasətində ifadə olunan dəyişən:

- xarici ekzogen dəyişən
- xarici endogen dəyişən
- daxili ekzogen dəyişən
- heç biri düz deyil
- daxili endogen dəyişən

470 Aşağıda qeyd olunanlar hökumətin möhkəm kursu adlanır, biridən başqa onu müəyyənləşdiririn:

- dövlət xərcləri aşağı düşdükdən sonra, parlament vergilərin azalması yolu ilə məcmu tələbi stimullaşdırmaq qərarına gəlir
- Mərkəzi Bank gələcəkdə pul-kredit siyasətinin aşağıdakı modellərini rəhbər tutacaq:  $\Delta M/M = 3\% \times 2 \times (\text{işsizliyin faktiki səviyyəsi} - \text{işsizliyin təbii səviyyəsi})$
- Mərkəzi Bank pul təklifi ilə 3% avtomatik olaraq artırır
- dövlət idxal və ixracı tənzimləməlidir
- Konstitusiyanın tələbinə görə hökumət hər il dövlət büdcəsini balanslaşdırmalıdır

471 Barter sazişləri aşağıdakılardan hansından asılılıqdadı: 1.inflyasiya səviyyəsindən 2.defisit dərəcəsindən 3.əhalinin tələbatının aşağı düşməsindən 4.əhali gəlirlərinin artmasından 5.gəlirlərin səviyyəsindən

- 2, 4
- 1, 2, 3
- 1, 3, 5
- 1, 5
- 2, 3, 4

472 Fiskal siyasətin məqsədi:

- ÜDM-un stabil artımını təmin etmək
- büdcənin gəlir və xərclərini təmin etmək
- sabit vergi siyasəti, iqtisadi resurslardan səmərəli istifadə
- qiymətlərin sabit artımını, iqtisadi artımı, sabit vergini təmin etmək
- ÜDM-un artımını, iqtisadi resursların səmərəliliyini və qiymətlərin sabitliyini təmin etmək

473 Fiskal siyasətin təsir dairələri:

- dövlət transfertləri + məcmu təklif
- məcmu tələb (məcmu gəlirlərin kəmiyyəti), məcmu təklif (məcmu xərclər və iqtisadi aktivlik)
- dövlət transfertləri + məcmu tələb
- bütün iqtisadi resursların səmərəli istifadəsini təmin etmək
- dövlət büdcəsinin məcmu xərcləri və məcmu gəlirləri

474 Iqtisadi siyasətin ənənəvi təhlil metodu iqtisadi gözləməyə adekvat təsir edə bilmir, bunu müasir iqtisadi nəzəriyyədə necə adlandırırlar:

- Fişerin tənqidü
- Oykenin tənqidü
- Keynsin tənqidü
- Xiksin tənqidü
- Lukasin tənqidü

475 Ölçülən işsizlik, faktiki işsizlikdən az ola bilər, belə ki:

- bəzi işçilər iş tapmaq istəyirlər, ancaq yorulub onu axtarmağı dayandırırlar
- özünü işsiz elan edənlərin bəziləri ciddi olaraq iş axtarmaqla məşğul olmurlar
- ölçülən işsizlik friksion işsizliyi nəzərə almır
- bütün cavablar düzdür
- ölçülən işsizlik öz tərkibinə yeniyetmə işsizliyin daxil etmir

476 Uzunmüddətli dövrdə iş qüvvəsinin tərkibində işsizlərin payını ifadə edir:

- işsizliyin təbii norması
- təbii özüməşgulluq
- işsizliyin təbii səviyyəsi
- cavablardan heç biri düz deyil
- təbii ikili məşğulluq

477 Nəğd pullarla kommersiya banklarının Mərkəzi Bankda saxlanılan ehtiyat pullarının məcmusu:

- pul tə davülü
- pul bazarı
- pul sistemi
- pul bazası
- pul kütləsi

478 Artıq kağız pulların tə davüldən çıxarılması ilə pul kütləsinin azaldılması:

- revalvasiya
- remissiya
- devalvasiya
- deflyasiya
- nulifikasiya

479 Dövlət və müəssisələr, müəssisələr, müəssisələr və banklar sistemi, eləcə də müəssisənin daxili iqtisadi subyektləri arasında, dövlət və əhali arasında pul münasibətləridir:

- maliyyə münasibətləri sistemi
- xüsusi maliyyə fondları
- məqsədli maliyyə resursları
- maliyyə mexanizmi
- maliyyənin funksiyaları

480 Emissiya banklarının buraxdığı kağız pullar:

- aksiya
- banknot
- çek
- elektron pullar
- order

481 Fərz edək ki, pul təklifi və qiymət səviyyəsi daimidir. Onda pul bazarında gəlirin səviyyəsi artlığı şəraitdə:

- pula olan tələb azalacaq, faiz dərəcəsi artacaq
- pula olan tələb və faiz dərəcəsi artacaq
- pula olan tələb və faz dərəcəsi sabitdir
- pula olan tələb və faiz dərəcəsi azalacaq
- pula olan tələb artacaq və faiz dərəcəsi aşağı düşəcək

482 Nəğd pulların dəyərlərini itirmədən sürətlə aktivə çevrilmə qabiliyyəti (kiçik xərclərlə):

- pulun real həcmi
- bank rezervi
- pul müvazinəti
- likvidlilik
- pulun depozitə çevrilmə qabiliyyəti

483 Pul kütləsinin strukturunu təyin et:

- hesablaşma hesablarında qalan pullar
- nəğd pullar + nəğdsiz pullar
- nəğd pullar və depozitlər
- aktiv və passiv pullar
- pul yığımları

484 Pul tədavülünün pul kütləsinə olan nisbəti:

- pul likvidliyi
- pul tələbi
- pul təklifi
- pul multiplikatoru
- pul tədavülü

485 Təsbit olunmuş mübadilə kurslu iqtisadiyyatda işsizlik və tədiyyə balansında deficit müşahidə olunur. Daxili və xarici tarazlığı təmin təmin etmək üçün fiskal və pul siyasetini necə əlaqələndirmək lazımdır:

- dövlət xərclərini azaltmaq və faiz dərəcələrini azaltmaq
- büdcə-vergi məsələsi həll olunmalı və pul tədavülü artırılmalıdır
- büdcə-vergi tədbirləri genişlənməli və pul tədavülü sixışdırılmalıdır
- valyuta ehtiyatları artırılmalıdır
- dövlət xərclərini azaltmaq və faiz dərəcələrini artırmaq

486 Ticarət vasitəcilərinin bilavasitə iştirakı ilə olan ümumi dövriyyəyə nisbətən faizlə aldığı mükafat:

- dividend
- mənfəət
- pay
- gəlir
- bonus

487 Pul təklifinin həcminin göstəriciləri:

- pul multiplikatoru
- pul təklifi multiplikatoru
- pul kütləsi
- pul aqreqatları
- pul likvidliyi

488 Ticarət, xidmətlər və transfertlər balansının məcmusu tədiyyə balansının:

- tədiyyə balansının saldosudur
- valyuta ehtiyatıdır

- pul daxilolmalarıdır
- ölkənin xalis eksportudur
- cari hesabıdır

489 Tədiyyə balansının vəziyyətinə fiskal siyasət neçə istiqamətdə təsir edir:

- 2
- 1
- 3
- heç bir
- 4

490 Tədiyyə balansı termini neçənçi ildə meydana gəlib:

- 1767
- 1765
- 1764
- 1768
- 1766

491 Neft ixrac edən ölkələrin təşkilatı:

- MDB
- OPEK
- NAFTA
- AAFA
- CAAPK

492 Bir ölkə daxilində əmtəə mübadiləsi:

- milli ticarət
- topdan ticarət
- pərakəndə ticarət
- əmtəərlə ticarət
- daxili ticarət

493 Dünya bazارının hansı formaları fəaliyyət göstərir?

- beynəlxalq əmtəə və xidmətlər bazarı
- iş qüvvəsi və əmtəə bazarı
- pul və xidmətlər bazarı
- beynəlxalq valyuta-kredit bazarı
- valyuta və xidmət bazarı

494 Dünya bazarında reallaşan əmtəələrin dəyərinin pulla ifadəsi:

- qiymət indeksi
- tarazlıq qiymətləri
- dünya qiymətləri
- istehlak səbəti qiyməti
- bazar qiymətləri

495 Xarici ticarətdə əmtəələrin mübadiləsi necə aparılır?

- daxili ticarət vasitəsilə
- idxal və ixrac üzrə

- idxal üzrə
- beynəlxalq əlaqələr vasitəsilə
- ixrac üzrə

496 Təsbit olunmuş mübadilə kursu şəraitində:

- monetar siyaset daxili balansı tənzimləmək üçün istifadə olunur
- pul siyaseti tədiyyə balansının tənzimlənməsində nisbi üstünlüyü malikdir, daxili tarazlığa yox
- büdcə-vergi siyaseti xarici balansa daha güclü təsir edir, nəinki pul-kredit siyasetinə
- hamısı düzdür
- büdcə-vergi siyasetindən xarici balansı tənzimləmək üçün istifadə olunur

497 İlk rəsmi Tədiyyə balansı neçənçi ildə tərtib olunub və harada:

- 1923-cü il ABŞ
- 1921-ci il Almaniyada
- 1920-ci il İngiltərədə
- 1924-cü il Yaponiyada
- 1922-ci il Rusiyada

498 Yalnız bir ölkə daxilində tətbiq edilən valyuta:

- kollektiv valyuta
- çevrilməz valyuta
- çevrilən valyuta
- yerli valyuta
- qismən çevrilən valyuta

499 Valyuta sisteminin xarici elementi:

- qiymətli kağız
- order
- pul
- çek
- valyuta

500 Beynəlxalq ticarəti şərtləndirən amillərdən biri:

- beynəlxalq iqtisadi integrasiya prosesi
- kapitalın beynəlmiləlləşməsi
- daxili bazarın stabil inkişafının təmin olunması
- dünya iqtisadiyyatının strukturu
- yerli istehsalın kifayət etməməsi

501 Fiskal siyaset tədiyyə balansına aşağıdakı istiqamətlərdə təsir edir:

- idxal və ixracın həcmi
- vergi səviyyəsi və investisiya həcmi
- investisiya həcmi və faiz dərəcəsi
- idxal və ixracın nisbəti
- gəlir səviyyəsi və faiz dərəcəsi

502 Xarici müvazinət dəyişikliklərinin daxili müvazinətdə əks olunmasını iafdə edən model:

- xarici tarazlıq modeli
- xarici-orta tarazlıq modeli

- daxili-orta tarazlıq modeli
- daxili tarazlıq modeli
- daxili-xarici tarazlıq modeli

503 Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə mənfi saldo göstərir ki:

- ölkənin xarici investisiyalardan əldə etdiyi gəlir
- ölkədə xarici investisiyalar azalmışdır
- ölkədə xarici investisiyalar artmışdır
- ölkə xarici investisiyalardan imtina edir
- ölkə xarici investisiyaları planlaşdırır

504 Valyutanın deviz və dəyişmə kursu özündə birləşdirir:

- investisiya gəlirini
- kapital hesabını
- valyuta kursunu
- valyuta planını
- maliyyə hesabını

505 Kapitala göstərilən xidmətin haqqını özündə əks etdirən xaricə ödənişlər, xaricdən dividend və faizlər əldə olunmasını əks etdirən balans:

- xarici ticarət balansı
- ticarət balansı
- xidmət balansı
- ödəniş balansı
- mühasibat balansı

506 ÜDM-un % artması idxalın nə qədər artdığını göstərir – bu:

- hamısı düzdür
- gəlir üzrə təklifin elastikliyidir
- gəlir üzrə idxala tələbin elastikliyidir
- xərclər üzrə idxala tələbin elastikliyidir
- xərclər üzrə təklifin elastikliyidir

507 Ölkənin ixrac məhsullarının artım tempi ilə həmin məhsulu idxal edən dövlətlərin ÜDM-u arasındaki asılılığı müəyyənləşdirin:

- idxala təklifin elastiklik əmsalı
- ixraca təklifin elastiklik əmsalı
- ticarət kvotası əmsalı
- ixraca tələbin elastiklik əmsalı
- idxala tələbin elastiklik əmsalı

508 İqtisadiyyatın real sektoruna aid olan qrupları müəyyənləşdirin:

- mənfəətli təşkilatlar və dövlət müəssisəsi
- qeyri-maliyyə korporasiyası, ev təsərrüfatları, dövlət müəssisəsi
- qeyri-maliyyə korporasiyası, ev təsərrüfatları, qeyri-mənfəətli təşkilatlar
- mənfəətli təşkilatlar, ev təsərrüfatı və dövlət müəssisəsi
- dövlət müəssisəsi, ev təsərrüfatı, maliyyə institutları

509 İstehsal olunmuş ÜMM/ÜDM xərclər üzrə düzgün formuləni müəyyənləşdirin:

- Y = C + Ig + AO - Nb + Nx
- Y = C + Ig + Nb + G + Nx
- Y = C + Ig + G + Nx
- Y = C + Ig + Y/Q + G + Nx
- Y = C + Ig + AO + G + Nx

510 A.Smit beynəlxalq ticarətin mövcudluğunu və faydalılığını:

- müxtəlif ölkələrdə məhsul istehsalındaki ümumi xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki zəruri xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki mütləq xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki orta son hədd xərclərdəki fərqdə görürdü
- müxtəlif ölkələrdə məhsul istehsalındaki son hədd xərclərdəki fərqdə görürdü

511 A.Smitin və D.Rikardonun beynəlxalq ticarətlə bağlı hansı fikirləri ziddiyyət təşkil edirdi?

- bəzi məhsulların az xərclə istehsalının faydalılığı
- məhsul istehsalı ilə əlaqədar mütləq xərclərin həcminin azaldılması
- azad xarici ticarətin zəruriliyi və məqsədyönlülüyü
- əmək məhsuldarlığının mütləq artırılması imkanı
- məhsul istehsalı ilə əlaqədar nisbi xərclərin həcminin azaldılması

512 E.Xekşer və B.Olin ölkələr arasında həm əmtəələrin, həm də istehsal amillərinin yerdəyişməsini çətinləşdirən məhdudiyyətləri:

- ölkəyə investisiya qoyuluşlarının çətinləşəcəyini bildirirdilər
- mənfi qiymətləndirildilər
- ədalətli hesab edirdilər
- bank faizlərinin qalxacağını söyləyirdilər
- idxal və ixracın zəifləməsi kimi qəbul edirdilər

513 M.Porter nəzəriyyəsinə əsasən müasir xarici ticarətin inkişafını müəyyənləşdirən dörd əsas parametr öz aralarında nisbətini dəyişdikdə:

- firmalar xaricə çıxməq üçün dövlət dəstəyi axtarır
- daxili rəqabət milli firmalara öz uğursuzluqlarında xarici firmaları günahlandırmaya imkan verir
- istehsal programında və xarici ticarətdə struktur dəyişiklikləri aparılır
- heç biri düz deyil
- rəqabətqabiliyyətlilik şəraitində firmalar xaricə çıxış axtarmağa başlayır

514 İstehsalın durğunluğu zamanı baş verən işsizlik:

- gizli işsizlik
- struktur işsizlik
- xroniki işsizlik
- axıcı işsizlik
- tsiklik işsizlik

515 İşsizliyin iş qüvvəsinə faizlə olan nisbəti:

- işsizlik
- işsizliyin əyrisi
- işsizliyin kəmiyyəti
- işsizlik norması
- işsizliyin səviyyəsi

516 Sosial siyasetin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən asılı olaraq sosial siyaset neçə qrupa bölünür:

- dörd – qalıq, monetar, institusional və proteksionist sosial siyaset
- iki – qalıq və institusional prinsipli sosial siyaset
- bir institusional prinsipli sosial siyaset
- heç biri düz deyil
- üç – qalıq, monetar və inistitusal prinsipli sosial siyaset

517 Struktur böhranın əhatə dairəsi:

- heç biri düz deyil
- istehsalın bir neçə sahəsi
- bütövlükdə iqtisadiyyat
- hamısı düzdür
- hər ikisi

518 Uzunmüddətli iqtisadi tsikllər kim tərəfindən araşdırılmışdır?

- K.Juqlyar
- N.Kondratyev
- U.Mitçel
- R.Lukas
- C.Kitçin

519 Kurnest tsiklləri:

- Toffer tsiklləri
- uzunmüddətli tsikllər
- tikinti tsiklləri
- Forrester tsiklləri
- qısamüddətli tsikllər

520 Qiymətlərin aşağıdakı hansı artım sürəti sürətli inflasiyaya aiddir?

- 500%-dən yuxarı
- 10%-dən 50%-ə qədər
- il ərzində qiymətlərin artım sürəti 10%-ə qədər
- 10%-dən 500%-ə
- 50%-dən 500%-ə qədər

521 Məsrəflərin ümumi həcminin artması ilə bağlı inflasiyanın səbəblərini öyrənən nəzəriyyə:

- yığım nəzəriyyəsi
- gözləmə nəzəriyyəsi
- xərclər nəzəriyyəsi
- tələb nəzəriyyəsi
- təklif nəzəriyyəsi

522 Mövsümi işsizlik hansı növ işsizlik daxilində öyrənilir?

- hamısı daxilində
- tsiklik işsizlik
- friksion işsizlik
- natamam işsizlik

struktur işsizlik

523 Ölkə iqtisadiyyatının əksər sahələrində tələblə təklif arasında uzunmüddətli tarazlığın pozulması ilə əlaqədar qiymətlərin ümumi səviyyəsinin artması:

- inhısarçılıq
- tarazlığın pozulması
- deflyasiya
- tənzimlənmənin pozulması
- inflayasiya

524 İş axtarmaqla, iş yeri gözləməklə və yaxın gələcəkdə işlə təmin olunan əmək qabiliyyətli adamlar addır:

- təbii işsizliyə
- struktur işsizliyə
- friksion işsizliyə
- tsiklik işsizliyə
- institutsiional işsizliyə

525 İş qabiliyyətli əhalinin hərəkətini və istifadəsini xarakterizə edən qanun necə adlanır?

- belə bir qanun yoxdur
- əhalinin yerdəyişməsi qanunu
- əhalinin hərəkət və istifadəsi qanunu
- əhalinin hərəkət və yerdəyişmə qanunu
- əhali məşğulluğu qanunu

526 İşsizlik nəticəsində potensial əmtəə və xidmətlərin itkisinin hesablanması kimin işlədiyi qanuna əsasən həyata keçirilir?

- ingilis iqtisadçısı A.Filik
- amerikan alimi A.Ouken
- amerikan alimi X.Berner
- amerikan alimi P.Samuelson
- amerikan iqtisadçısı M.Fridmen

527 Hər hansı bir iqtisadi siyaset tədbirlərinin həyata keçirilməsi dövrü ilə bu tədbirlərin nəticəsinin həyata keçirildiyi dövr arasında vaxt:

- xalis ixrac siyasəti
- xarici sabitləşmə siyasəti
- investisiya proyektlərinin həyata keçirilməsi
- stimullaşdırıcı idxlə siyasət
- daxili sabitləşmə siyasəti vaxtı

528 İnflyasiya tempini hesablamaq üçün hansı qiymət indeksi daha xarakterikdir?

- hamısı düzdür
- istehslak vasitələri indeksi
- istehsal vasitələri indeksi
- heç biri doğru deyil
- real ümumi məhsul indeksi

529 Gözlənilən inflayasiya:

- təklif infliyasiyasıdır
- təbii infliyasiyadır
- əvvəlcədən nəzərə alınan, proqnozlaşdırılan infliyasiyadır
- açıq infliyasiyadır
- tələb infliyasiyasıdır

530 İki konsepsiyyaya müvafiq olaraq bazar konyuktura mexanizminin dinamikasını əks etdirən işgüzar tsikl modeli, akselerator və multiplikator prinsipi:

- Keynes-Marşal
- Samuelson-Xiks
- Smit-Rikardo
- Xekşer-Olin
- Marks-Engels

531 İqtisadi aktivlik mövsümü xarakter daşıyan sahələrdə baş verir və bayramlar ərəfəsində daha da güclənir:

- resurslardan səmərəli istifadə
- antitsiklik aktivlik
- tsiklik aktivlik
- resurslardan qeyri-səmərəli istifadə
- qeyri-tsiklik aktivlik

532 İqtisadi tsiklin səbəblərindən biri:

- məcmu xərclərdəki dəyişiklik
- heç biri doğru deyil
- hamısı düzdür
- elmi-texniki tərəqqi
- təbii resurs yataqlarının tapılması

533 İnflyasiya nəyə gətirir?

- hamısı düzdür
- ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin aşağı düşməsinə
- real gəlirlərin azalmasına
- düzgün cavab yoxdur
- məcmu tələbin azalmasına

534 Ümumiləşdirilmiş makroiqtisadi modellərin köməyi ilə müəyyənləşdirilir:

- makroiqtisadi göstəricilər optimallaşdırılır
- makroiqtisadi siyasetin elastikliyi
- idarəetmənin kompleks alternativ üsulları
- hökumət tədbirləri koordinasiya edilir
- iqtisadi problemlərin həlli axtarılır

535 Yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasya tədbirləri sistemi:

- gəlirlərin dövlət indeksiyası
- sosial təminat
- infliyasiya şəraitində istehlak qiymətlərinin artmasını dayandırmaq
- heç biri düz deyil

- istehlak qiymətlərinin artmasını dayandırmaq

536 1000-2000 il əhatə edən tsikllər:

- ortamüddətli tsikllər
- uzunmüddətli tsikllər
- Toffer tsiklləri
- qısamüddətli tsikllər
- Forrester tsiklləri

537 Aşağıdakı iqtisadçılardan hansı iqtisadiyyata dövlət müdaxiləsinin tərəfdarı olmuşdur?

- J.B.Sey
- D.Rikardo
- S.Sismondi
- P.Buagilber
- A.Smit

538 Aşağıdakı nəzəriyyələrdən hansı Maltusa məxsusdur:

- ümumi böhran mümkün deyil, yalnız təsadüfi ayrı-ayrı məhsullar istehsalının böhranı labüddür
- bütün alıcı və satıcılar “Zənginlik zənciri” içində bir-biri ilə six şəkildə bağlanmışdır
- böhran tələbin həm artıqlığı, həm də çatışmazlığı üzündən baş verir
- satış problemini iqtisadi nəzəriyyənin mərkəzinə qoymuşdur
- adamlar nemətlərin nəinki çatışmazlığından, eyni zamanda artıqlığından da ölü bilərlər

539 J.B.Sey göstərmişdir ki:

- qiymətlərin artımı təklifin çıxmasına gətirib çıxarır
- təklif özünün xüsusi tələbini yaradır
- tələfin, eləcə də tələbin əyrisinin hərəkətləri bazar tarazlığına gətirib çıxarır
- qiymətin artımı təklifin azalmasına gətirib çıxarır
- əmək haqqı və qiymət əmək hesab olunmur, ona görə də bazar tarazlığının əldə olunmasına əngəl yaradır

540 Aşağıdakı nəzəriyyələrdən hansı S.Sismondiyə məxsusdur:

- ümumi böhran mümkün deyil, yalnız təsadüfi ayrı-ayrı məhsullar istehsalının böhranı labüddür
- bütün alıcı və satıcılar “Zənginlik zənciri” içində bir-biri ilə six şəkildə bağlanmışdır
- böhran tələbin artıqlığı üzündən baş verir
- böhran təsadüfi deyil, o daxili ziddiyətlərin, yəni istehsal və istehlak arasındaki ziddiyətin mühüm təzahürüdür
- adamlar nemətlərin nəinki çatışmazlığından, eyni zamanda artıqlığından da ölü bilərlər

541 İqtisadi tsiklin əsas səbəbi cari gəlirlərin çox hissəsinin əmanətə, az hissəsinin isə şəxsi istehlaka yönəlməsidir. Bu hansı nəzəriyyədir?

- marksist nəzəriyyə
- monetar nəzəriyyə
- xarici amillər nəzəriyyəsi
- ifrat yığım nəzəriyyəsi
- natamam istehlak nəzəriyyəsi

542 Məntiqi, qraffiki və cəbri formada müxtəlif iqtisadi hadisələrin və proseslərin bir-biri ilə funksional asılılığının müəyyənləşdirilməsi:

- makroiqtisadi axınlar

- makroiqtisadi göstəricilər
- makroiqtisadi dəyişənlər
- makroiqtisadi siyasetin izahı
- makroiqtisadi modellər

543 J.B.Sey qanunu belədir ki:

- əmək haqqı və qiymət çevik hesab olunmur, ona görə də bazar tarazlığının əldə olunmasına əngəl yaradır
- tələfin, eləcə də tələbin əyrisinin hərəkətləri bazar tarazlığına gətirib çıxarıır
- qiymətlərin artımı təklifin çıxmasına gətirib çıxarıır
- qiymətin artımı təklifin azalmasına gətirib çıxarıır
- təklif özünün xüsusi tələbini yaradır

544 J.B.Seyin fikrinə görə:

- dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir
- tələb müfaviq təklif yaradır
- dövlət iqtisadiyyata müdaxilə etməməlidir
- doğumun yüksək tempi əhali artıqlığı yaradır
- pul təkrar istehsalın müstəqil amilidir

545 N.U.Senior D.Rikardonun davamçılarından hansı fərqli fikri söyləmişdir:

- sahibkar gəlirinə, istehsalı idarə etdiyinə görə, kapitalistin əmək haqqı kimi baxmışdır
- dəyər = istehsal xərcləri+mənfəətə
- əmək haqqı bilavasitə canlı əməyin, mənfəət isə maddiləşmiş, keçmiş əməyin haqqıdır
- fəhlə əməyin tam dəyərini alır, yeni yaradılmış dəyərdən onun olmadığı nə varsa, bunu o deyil, onun canlı əməyi deyil, kapitalda təcəssümlənmiş keçmiş əmək yaratmışdır
- maşın, heyvan və yaxud təbiət qüvvələri ilə baş verən fəaliyyətin də əmək kimi zühür etdiyini qeyd edir

546 Sərvəti istehlak predmetlərində görən iqtisadçı kim olmuşdur:

- S.Sismondi
- K.Marks
- U.S.Cevons
- P.Buagilber
- A.Marşal

547 S.Sismondi əmək bölgüsünü necə izah edirdi:

- əmək bölgüsü və mübadilə əməyə qənaət edir
- əmək bölgüsünə, onun ictimai formasından asılı olmayan mücərrəd forma kimi baxmışdır
- əmək bölgüsü insanlar arasında onların əmək məhsullarının mübadiləsinə səbəb olur
- bunların hamısı doğrudur
- əmək bölgüsü əmək məhsuldarlığını nə qədər artırırsa, ona proporsional olan insanın əqli və fiziki qüvvələrinin, sağlamlığını və şagirdlərinin itirilməsi deməkdir

548 İnflyasiyanın tam məzmunu özünü aşağıdakılardan hansında əks etdirir?

- qiymətlərin səviyyəsinin uzun müddəli artım tempı
- büdcə kəsirinin artması ilə əlaqədar qiymətlərin qeyri-proporsional artımı
- məcmu tələblə məcmu təklif arasında tarazlığın pozulması nəticəsində qiymətlərin ümumi səviyyəsinin artması
- gəlirlərin həcmiinin artması nəticəsində qiymətlərin artımı
- istehlak mallarının istehsalının azalması nəticəsində qiymətlərin artımı

549 İnstitusional əhali göstəricisi, iş qüvvəsi tərkibinə daxil olmayan məşğul, işsizlərin sayı nəyi xarakterizə edir?

- işsizliyi
- əməkqabiliyyətli əhalini
- məşğulluğu-işsizliyi
- işləməyən işçilərin sayını
- işlək insanların sayını

550 Cəmiyyətin sosial-iqtisadi strukturunda əhalinin müxtəlif ictimai qruplarının hərəkətini, dəyişikliklərin müəyyənləşdirilməsi:

- cəmiyyətin mobilliyi
- əhali hərəkəti
- iqtisadi mobillik
- sosial mobillik
- demoqrafik mobillik

551 Məhsul istehsalı zamanı iqtisadi resurslardan sərbəst istifadə etmək, nə istehsal etmək, bazarda kimə və neçəyə satmaq və iqtisadi baxımdan tam sərbəst olmaq?

- azad menecer
- azad kooperativçi
- azad sahibkarlıq
- azad istehsalçı
- azad insan

552 Müəyyən dövrdə ev təsərrüfatları tərəfindən əldə edilmiş və istehsal olunmuş natural və pul vəsaitlərinin məcmusu:

- nominal pul gəliri
- real pul gəlirləri
- pul gəlirləri
- əhalinin natural gəlirləri
- əhali gəlirləri

553 200 ili əhatə edən tsikllər:

- ortamüddətli tsikllər
- Toffer tsiklləri
- uzunmüddətli tsikllər
- qısamüddətli tsikllər
- Forrester tsiklləri

554 Amerikan iqtisadçısı A.Oukenin hesablamasına görə faktiki işsizlik məşğulluğun təbii səviyyəsindən 1% olunması, bu ÜDM-un həcminin aşağıdakı qədər itirilməsidir:

- 3%
- 2,5%
- 2%
- 1,5%
- 3,5%

555 Aşağıdakılardan hansılar inflasiyanın sosial-iqtisadi nəticələrinə daxildir?

- heç biri düz deyil
- mülayim inflyasiya şəraitində istehsalın tənəzzülü, pulun alıcıq qabiliyyətinin aşağı düşməsi, sürətli inlyasiya şəraitində istehsalın artımı
- sürətli inlyasiya şəraitində istehsalın artımı
- pulun alıcıq qabiliyyətinin aşağı düşməsi
- mülayim inflyasiya şəraitində istehsalın tənəzzülü

556 Iqtisadi şok anı və iqtisadi siyasətin cavab tədbirlərinin qəbul edildiyi an arasındaki dövr:

- xarici sabitləşmə siyasəti
- daxili sabitləşmə siyasəti
- stimullaşdırıcı siyaset
- stimullaşdırıcı xarici ticarət siyasəti
- heç biri düz deyil

557 Böhran fazasının əlamətləri:

- yuxarıda göstərilənlərin hamısı
- istehsalın dirçəlişi
- işsizlərin sayının artması
- istehsalda durğunluq
- istehsalın həcmi sabitdir

558 Tarazlığın istənilən məşgulluq, qiymət və gəlirlər səviyyəsində tənzimlənməsi:

- dövlətin monetar siyasətidir
- dövlətin sabitləşdirmə siyasətidir
- dövlətin fiskal siyasətidir
- dövlətin tənzimləmə siyasətidir
- dövlətin qiymət siyasətidir

559 Əmək bazarının funksiyaları:

- iqtisadi və bölüşdürücü
- iqtisadi və bölüşdürücü
- tənzimləyici və bölüşdürücü
- sosial və bölüşdürücü
- sosial və iqtisadi

560 Bir məşğul olana və ya əhalinin adambaşına düşən gəlirlərin səviyyəsindəki fərq:

- gəlirlərin differensiyası
- nominal gəlir
- nominal hesablanmış əmək haqqı
- sərəncamda qalan gəlir
- real gəlir

561 Dövlətin həyata keçirdiyi gəlirlərin yenidən bölgüsü siyasəti nəticəsində Lorens əyrisinin hərəkəti:

- heç biri düz deyil
- Lorens əyrisi gəlirlərin mütləq bərabərliyinə tərəf hərəkət edir
- Lorens əyrisi sosial müdafiəni xarakterizə edən xətti göstərir
- Lorens əyrisi gəlirlərin mütləq bərabərliyindən uzaqlaşır
- Lorens əyrisi gəlirlərin mütləq bərabərsizliyini eks etdirən nöqtənin üstünə düşür

562 Əmək haqqı, pul və natural formada haqq, silahlı qüvvələrin, işçilərin pul və natural formada aldıqları haqq, sosial siğorta və başqa məqsədlər üçün sahibkarların ayırmaları:

- real gəlirlər
- məşgulluqdan gəlir
- özüməşgulluqdan gəlir
- mülkiyyətdən gəlir
- transfer gəlirlər

563 Aşağıdakılardan biri əhali gəlirlərinə daxil deyil:

- nisbi gəlirlər
- pul gəlirləri
- natural gəlirlər
- nominal gəlirlər
- real gəlirlər

564 Aşağıdakılardan hansılar inflasiyanın sosial-iqtisadi nəticələrinə daxildir?

- pulun alıcıq qabiliyyətinin aşağı düşməsi
- müləyim inflasiya şəraitində istehsalın tənəzzülü, pulun alıcıq qabiliyyətinin aşağı düşməsi, sürətli inflasiya şəraitində istehsalın artımı
- heç biri düz deyil
- sürətli inflasiya şəraitində istehsalın artımı
- müləyim inflasiya şəraitində istehsalın tənəzzülü

565 Tarazlığın istənilən məşgulluq, qiymət və gəlirlər səviyyəsində tənzimlənməsi:

- dövlətin sabitləşdirmə siyasətidir
- dövlətin monetar siyasətidir
- dövlətin fiskal siyasətidir
- dövlətin tənzimləmə siyasətidir
- dövlətin qiymət siyasətidir

566 Yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasya tədbirləri sistemi:

- istehlak qiymətlərinin artmasını dayandırmaq
- gəlirlərin dövlət indeksiyası
- heç biri düz deyil
- sosial təminat
- inflasiya şəraitində istehlak qiymətlərinin artmasını dayandırmaq

567 Domar və Xarrodun iqtisadiyyatının keynsian modelində əsas diqqət nəyə yönəlir:

- investisiyalara
- dövlət gəlirlərinə
- vergilərə
- inflasiyaya
- dövlət xərclərinə

568 Əmək bazarının rasional cəlbətmə, bölüşdürmə, tənzimləyici və əməkdən istifadə funksiyası:

- tənzimləyici
- bölüşdürücü
- iqtisadi

- sosial
- hamısı düzdür

569 Əmələgəlmə mənbələrinə görə beynəlxalq tədavül dairəsində olan kapital:

- xarici və xüsusi
- birbaşa və xüsusi
- borc və sahibkar
- qısamüddətli və uzunmüddətli
- dövlət və xüsusi

570 Əməyin ictimai ərazi bölgüsünün yüksək forması olub, ayrı-ayrı ölkələrin mübadilə etdikləri müəyyən növ məhsul istehsalı üzrə ixtisaslaşma:

- beynəlxalq dünya bazarı
- beynəlxalq əmək bölgüsü
- beynəlxalq iqtisadi əməkdaşlıq
- beynəlxalq hərrac
- beynəlxalq hesablaşmalar

571 Əmək bazarının insanların rifahının və gəlirlərinin normal səviyyəsinin təmin olunması və işçilərin istehsal bacarıqlarının təkrarlanması normal səviyyəsinin təmin olunması funksiyası:

- iqtisadi
- bələşdürücü
- sosial
- hamısı düzdür
- tənzimləyici

572 Əgər potensial və faktiki ÜDM bir-bilərinə bərabərdirlərsə, bu halda iqtisadiyyatda:

- tsiklik işsizlik yoxdur
- friksion işsizlər var
- işsizliyin təbii səviyyəsi mövcuddur
- hamısı düzdür
- struktur işsizlər var

573 İnvestisiya həcmi ilə ÜDM-in tempinin dəyişməsi arasında nisbət:

- multiplikator
- akselerator
- qiymət indeksi
- investisiya riski
- gəlirin ümumi səviyyəsi

574 Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri:

- ümumi ictimai məhsul
- ümumi daxili məhsul
- ümumi milli məhsul
- ümumi gəlir
- ümumi daxili investisiya

575 Əgər potensial və faktiki ÜDM bir-bilərinə bərabərdirlərsə, bu halda iqtisadiyyatda:

- tsiklik işsizlik yoxdur

- friksion işsizlər var
- işsizliyin təbii səviyyəsi mövcuddur
- hamısı düzdür
- struktur işsizlər var

576 İnvestisiya həcmi ilə ÜDM-in tempinin dəyişməsi arasında nisbət:

- multiplikator
- akselerator
- qiymət indeksi
- investisiya riski
- gəlirin ümumi səviyyəsi

577 Aşağıdakılardan hansılar ÜDM-in xərclərə görə hesablanmasında nəzərə alınmır?

- investisiya xərcləri
- dövlət xərcləri
- dividendlər
- B+D düzdür
- amortizasiya

578 Aşağıdakılardan hansılar ÜDM-un gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır?

- dolayı vergilər
- bölünməmiş mənfəət
- xalis ixrac
- birbaşa vergilər
- renta ödəmələri

579 Aşağıdakılardan biri iqtisadi artımın amillərinə daxil deyil:

- əsas kapitalın həcmi
- təbii resursların kəmiyyət və keyfiyyəti
- texniki tərəqqi
- artan resursların səmərəli bölgüsü
- intensiv artım

580 Aşağıdakılardan hansı iqtisadi artımın təklif amillərinə daxil deyildir?

- təbii resurslar
- məcmu xərclər
- əsas kapitalın həcmi
- iqtisadi resurslar
- əmək resursları

581 İqtisadi artıma yalnız əməyin və kapitalın təsirini öyrənən model:

- universal model
- üçəmlli model
- ikiamilli model
- heç biri düz deyil
- hamısı düzdür

582 İqtisadi artımın əsas məqsədi:

- əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması

- investisiyanın həcmının artırılması
- iqtisadi artımı keyfiyyətcə yaxşılaşdırmaq
- sərbəst vaxtin və investisiyanın artırılması
- insan kapitalının investisiyalasdırılması

583 İqtisadi artımın optimal məqsədi:

- geniş təkrar istehsalın sabit artım tempisi
- müəssisələrin inkişafı
- bütün əhalinin həyat səviyyəsinin artması
- milli iqtisadiyyatın inkişafı
- kənd təsərrüfatının inkişafı

584 Xərclər üzrə ÜMM hesablandıqda, aşağıdakı növ xərclər cəmlənir

- transfert xərcləri, şəxsi istehlak xərcləri, bündə xərcləri
- şəxsi istehlak xərcləri, ümumi xüsusi daxili investisiyalar və əmtəə və xidmətlərin dövlət alıştırmaları
- şəxsi istehlak xərcləri, əmtəə və xidmətlərin dövlət alıştırmaları
- daxili investisiya xərcləri, bündə xərcləri, şəxsi istehlak xərcləri
- dövlətin bündə xərcləri, müəssisənin xərcləri

585 Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat:

- mezoiqtisadiyyat
- milli iqtisadiyyat
- açıq iqtisadiyyat
- mikroiqtisadiyyat
- qapalı iqtisadiyyat

586 ÜDM-i müəyyən edərkən aşağıdakılardan hansılar nəzərə alınır?

- yuxarıda göstərilənlərdən hamısı
- transfer ödəmələri
- əlavə olunmuş dəyər
- hes biri aid deyil
- işlənmiş malların alqı-satqısı

587 ÜDM-i necə ölçmək olar?

- istehsala və istehlaka görə
- xərclərə və istehsala görə
- gəlirlərə və istehlaka görə
- hamısı düzdür
- gəlirlərə və xərclərə görə

588 Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanması keçilmişdir?

- 1986
- 1987
- 1988
- 2000
- 1989

589 Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsini xarakterizə edən göstərici:

- transfert xərclər

- qiymət səviyyəsi
- qiymət defilyatoru
- pərakəndə qiymətlər
- qiymət dərəcəsi

590 Milli gəlirin istehlaka getməyən hissəsi:

- ümumi xərclər
- ümumi daxili məhsul
- ümumi gəlir
- məcmu tələb
- ümumi yiğim (əmanət)

591 Milli iqtisadiyyat dedikdə nə nəzərdə tutulur:

- düzgün cavab yoxdur
- tarixən formalaşmış ictimai təkrar istehsal sistemi
- müxtəlif fəaliyyət növlərinin özünü tənzimləyən sistemi
- müxtəlif fəaliyyət növlərinin özünü tənzimləyən sistemi, tarixən formalaşmış ictimai təkrar istehsal sistemi, bir-biri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi
- bir-biri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi

592 Milli iqtisadiyyatın iqtisadi modelləri:

- inzibati, qarışiq və ənənəvi model
- inzibati-amirlik modeli, liberal və qarışiq model
- liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat və qarışiq iqtisadi modellər
- heç biri düz deyil
- ənənəvi və dövlət tənzimlənməsi modeli

593 Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları:

- sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat
- açıq və qapalı milli iqtisadiyyat
- asılı və müstəqil milli iqtisadiyyat
- qapalı və asılı milli iqtisadiyyat
- zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat

594 Xərclər üzrə ÜMM hesablandıqda, aşağıdakı növ xərclər cəmlənir

- daxili investisiya xərcləri, büdcə xərcləri, şəxsi istehlak xərcləri
- dövlətin büdcə xərcləri, müəssisənin xərcləri
- şəxsi istehlak xərcləri, ümumi xüsusi daxili investisiyalar və əmtəə və xidmətlərin dövlət alışı
- şəxsi istehlak xərcləri, əmtəə və xidmətlərin dövlət alışı və xarici investisiyalar
- transfert xərcləri, şəxsi istehlak xərcləri, büdcə xərcləri

595 Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir?

- bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb
- keçən tədris ilində ADIU-ya 1500 nəfər tələbə qəbul olunub
- son bir ildə ölkədə inflayasiyanın səviyyəsi 2% təşkil etmişdir
- rentabellik səviyyəsinin yüksəlməsi
- 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub

596 Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsini xarakterizə edən göstərici:

- transfert xərclər
- qiymət səviyyəsi
- qiymət defilyatoru
- pərakəndə qiymətlər
- qiymət dərəcəsi

597 ÜDM-i müəyyən edərkən aşağıdakılardan hansılar nəzərə alınır?

- hes biri aid deyil
- yuxarıda göstərilənlərdən hamısı
- işlənmiş malların alqı-satqısı
- transfer ödəmələri
- əlavə olunmuş dəyər

598 ÜDM-i necə ölçmək olar?

- xərclərə və istehsala görə
- gəlirlərə və xərclərə görə
- istehsala və istehlaka görə
- gəlirlərə və istehlaka görə
- hamısı düzdür

599 Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanması keçilmişdir?

- 1987
- 1989
- 2000
- 1988
- 1986

600 Əməyin ictimai ərazi bölgüsünün yüksək forması olub, ayrı-ayrı ölkələrin mübadilə etdikləri müəyyən növ məhsul istehsalı üzrə ixtisaslaşma:

- beynəlxalq dünya bazarı
- beynəlxalq iqtisadi əməkdaşlıq
- beynəlxalq hesablaşmalar
- beynəlxalq hərrac
- beynəlxalq əmək bölgüsü

601 Dövlətin həyata keçirdiyi gəlirlərin yenidən bölgüsü siyaseti nəticəsində Lorens əyrisinin hərəkəti:

- Lorens əyri gəlirlərin mütləq bərabərliyinə tərəf hərəkət edir
- Lorens əyri gəlirlərin mütləq bərabərliyindən uzaqlaşır
- Lorens əyri gəlirlərin mütləq bərabərsizliyini eks etdirən nöqtənin üstünə düşür
- heç biri düz deyil
- Lorens əyri sosial müdafiəni xarakterizə edən xətti göstərir

602 Tarazlığın istənilən məşgulluq, qiymət və gəlirlər səviyyəsində tənzimlənməsi:

- dövlətin sabitləşdirmə siyasətidir
- dövlətin fiskal siyasətidir
- dövlətin tənzimləmə siyasətidir
- dövlətin qiymət siyasətidir
- dövlətin monetar siyasətidir

603 Ümumiləşdirilmiş makroiqtisadi modellərin köməyi ilə müəyyənləşdirilir:

- idarəetmənin kompleks alternativ üsulları
- makroiqtisadi siyasetin elastikliyi
- iqtisadi problemlerin həlli axtarılır
- hökumət tədbirləri koordinasiya edilir
- makroiqtisadi göstəricilər optimallaşdırılır

604 Elmi-texniki inqilabın təsiri altında baş verən, sosial iqtisadi tərəqqi nə ilə müşayət olunur:

- onun strukturunun artması və dəyişməsi ilə
- insanın amilinin rolunun artması ilə
- səhiyyə sisteminin sürətli inşası ilə
- informasiya texnologiyalarının tətbiqi ilə
- əhalinin maddi rifah həl yüksəlir

605 Hər hansı bir iqtisadi siyaset tədbirlərinin həyata keçirilməsi dövrü ilə bu tədbirlərin nəticəsinin həyata keçirildiyi dövr arasında vaxt:

- investisiya proyektlərinin həyata keçirilməsi
- xarici sabitləşmə siyaseti
- stimullaşdırıcı idxal siyaset
- xalis ixrac siyaseti
- daxili sabitləşmə siyaseti vaxtı

606 Iqtisadi şok anı və iqtisadi siyasetin cavab tədbirlərinin qəbul edildiyi an arasındaki dövr:

- xarici sabitləşmə siyaseti
- stimullaşdırıcı siyaset
- stimullaşdırıcı xarici ticarət siyaseti
- heç biri düz deyil
- daxili sabitləşmə siyaseti

607 Əgər məcmu tələb məcmu təklifdən azdırsa (AD kiçikdir AC) və sahibkar qiyməti aşağı salırsa, onda milli gəlir: (Sürət 15.09.2015 15:58:06) (Sürət 22.09.2015 09:47:51)

- aşağı düşəcək
- artacaq
- dəyişməyəcək
- sabit qalacaq
- C və D düzdür

608 Məcmu təklif nəyin dəyəridir?

- satışa təqdim edilən bütün son məhsul və xidmətlərin
- ümumi daxili məhsulun
- düzgün cavab yoxdur
- ümumi ictimai məhsulun

609 Əgər istehlakla bağlı son hədd meyli ( $MRS=0$ ) olarsa:

- bu halda gəlirin artan hissəsi istehlak olunacaq
- bu halda gəlirin artan hissəsi yiğlacaqdır
- bu halda gəlirin istehlaka gedən hissəsi artacaq
- istehlaka gedən hissə azalacaq

bu halda gəlirin bir hissəsi yiğima gedəcək

610 Əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün:

- real əmək haqqını müəyyənləşdirirlər
- Filips əyrisindən istifadə olunur
- Lorens əyrisindən istifadə olunur
- yaşayış minimumundan istifadə edilir
- yoxsulluq səviyyəsini müəyyən edirlər

611 istehlakdə dəyişiklik = **bu:**  
gəlirdə dəyişiklik

- istehlakla bağlı son hədd meyli
- istehlakla bağlı orta hədd meyli
- istehsalla bağlı son hədd meyli
- heç biri düz deyil
- istehsalla bağlı orta hədd meyli

612 yığımda dəyişiklik **bu :**  
gəlirdə dəyişiklik

- istehlakla bağlı son hədd meyli
- istehsalla bağlı son hədd meyli
- əmanətlə bağlı son hədd meyli
- heç biri düz deyil
- gəlirlə bağlı son hədd meyli

613 Kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatı çərçivəsində ilk növbədə:

- dövlət deyil, xüsusi kapitalı nəzərdə tutur
- maliyyə əməliyyatı deyil, fiziki daşınmanı nəzərdə tutur
- məhsuldar deyil, əmtəə kapitalını nəzərdə tutur
- hamısı düzdür
- əmtəə kapitalını deyil, pul kapitalını nəzərdə tutur

614 Əmanətin (yiğimin) həcminə təsir edən amillər:

- gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil
- faiz norması, istehlakın və yiğimin həcmi
- gəlirin həcmi və yiğima gedən hissəsi
- hamısı düzdür
- heç biri düz deyil

615 C.M.Keyns Cercelin (çerçelin) siyasətinin iqtisadi nəticələri məqaləsində o dövlətin fəaliyyətini tənqid edirdi:

- məcmu tələbin artırılması ilə əlaqədar
- məcmu təklifin məhdudlaşdırılması ilə əlaqədar
- məcmu tələbin artırılması ilə əlaqədar
- cavablardan heç biri düz deyil
- məcmu tələbin məhdudlaşdırılması ilə əlaqədar

616 Cinni əmsalının daha da çox olması:

- əhali gəlirlərində bərabərsizlik daha da çoxalır
- əhali gəlirlərində bərabərsizlik bərabərləşir
- əhali gəlirlərində bərabərsizlik daha da azalır
- əhali gəlirlərində bərabərsizlik sabitdir
- əhali gəlirlərində bərabərsizlik sıfıra bərabər olur

617 İstehlakın həcmində təsir edən amillər:

- psixoloji amil, alıcıının zövqü
- gəlirlərin səviyyəsi, alıcıının zövqü, qiymət
- gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
- psixoloji amil, yiğimin həcmi
- qiymətlərin səviyyəsi, alıcıının zövqü

618 Kobba-Duqlas modelində həmin dövrün hansı amilinin rolü nəzərə alınmamışdır:

- təbii resursların rolunun nəzərə alınmaması
- əmək məsrəflərinin rolunun nəzərə alınmaması
- kapital məsrəflərinin rolunun nəzərə alınmaması
- istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması
- məcmu məhsulun həcminin nəzərə alınmaması

619 Qiymət indeksinin növləri:

- istehsal səviyyəsinin və istehlak səviyyəsinin qiymət indeksi
- istehlak şeylərinin və milli məhsulun qiymət indeksi
- real ümumi milli məhsul göstəricisi
- istehlak şeylərinin, istehsalın topdansatış və real ümumi milli məhsulun qiymət indeksi
- istehsalın və xidmətin qiymət indeksi

620 Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verərsə bu zaman:

- alıcıların itkisinə nisbətən satıcıların gəlirləri daha çox yüksələr
- istehsalçıların gəliri hökmən artar, istehslakçıların gəliri isə hökmən azalar
- əvvəlki miqdarda əmtəə satdıqda satıcı ziyana düşmür
- heç biri doğru deyil
- istehsalçıların gəliri artar, istehlakçıların gəliri azalar

621 Əgər gəlir üzrə əmtəəyə tələb elastikliyi əmsalının kəmiyyəti-0,7- yə bərabərdirsə, on da bu əmtəə:

- ən zəruri əmtəədir
- aşağı keyfiyyətli əmtəədir
- zinət əşyasıdır
- tamamlayıcı əmtəədir
- əmtəə- əvəzedicisidir

622 Əgər əmtəənin qiyməti tələb və təklif əyrilərinin kəsişmə nöqtəsindən yüksəkdirsə, on da

- əmtəə artıqlığı əmələ gələr
- təklifin həcmi azalar
- əmtəə defisiti meydana çıxar
- heç nə baş verməz
- tələbin həcmi artar

623 əgər əmtəəyə təklif və tələb artırsa, onda:

- tarazlı qiymət artar
- əmtəənin tarazlı həcmi azalar
- əmtəənin tarazlı həcmi artar
- heç nə dəyişməz
- tarazlı qiymət azalar

624 əgər əmtəəyə tələbin qiymət elastikliyi 1-ə bərabərdirsə onda bu o deməkdir ki, firma öz əmtəəsinə qiyməti yüksəltdiyi halda əmtəənin satışından ümumi pul gəliri.

- artar
- dəyişməz
- azalar
- dicgər amillərdən asılıdır
- elastikdən asılı deyildir

625 əgər istehlakçıların gəlirləri yüksəlmişdir, hansısa əmtəənin istehsalı zamanı istifadə olunan resursların qiymətləri ilə azalmışdır, onda bu əmtəəyə tələb və təklif əyrilərilə nə baş verə?

- tələb əyrisi sola, təklif əyrisi isə sağa hərəkət edər
- hər iki əyri sağa hərəkət edər
- tələb əyrisi sağa, təklif əyrisi isə sola hərəkət edir
- əyrilərin vəziyyəti dəyişməz
- hər iki əyri sola hərəkət edər

626 Xiks və Xansen tərəfindən işlənmiş əmtəə və pul bazarının qarşılıqlı asılılıq modeli:

- “gəlirlər-xərclər” modeli
- AD-AS modeli
- İS-LM modeli
- “məcmu tələb-məcmu təklif” modeli
- “ford mustanq” modeli

627 Kredit infrastrukturunun özəyi – əsası:

- pul sistemi
- maliyyə sistemi
- bank sistemi
- sığorta sistemi
- vergi sistemi

628 Kredit siyasəti nədir?

- dövlət reformaları
- dövlət tərəfindən pul tədavülü əməliyyatlarının tənzimlənməsi
- Mərkəzi Bank tərəfindən faiz dərəcələrinin müəyyən edilməsi
- maliyyə reformaları
- Milli Bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər

629 Qısamüddətli ssudalar adətən verilir:

- kreditləşməni stimullaşdırmaq məqsədi ilə
- kommersiya banklarına xüsusi ehtiyaclar üçün verilir
- kommersiya banklarının ehtiyatını doldurmaq üçün

- bankı çətin vəziyyətdən çıxarmaq üçün  
 maliyyələşdirməni təmin etmək məqsədi ilə

630 Qiymətli kağızların alqı-satqısının həyata keçirildiyi bazar:

- fond birjası  
 yarmarka  
 əmtəə bazarı  
 istehlak bazarı  
 auksion

631 Mərkəzi Bank qərar qəbul edir ki, pul təklifini azaltsın:

- bank faiz dərəcəsini müəyyənləşdirir  
 uçot dərəcəsi azaldılır  
 zəruri resursların ehtiyat norması artırılır  
 cavablardan heç biri düz deyil  
 açıq bazarda dövlət istiqrazlarının alınması həyata keçirilir

632 Müasir dövrdə kreditin aşağıdakı formalarından biri yanlışdır:

- sənaye krediti  
 kənd təsərrüfatı krediti  
 dövlət krediti  
 beynəlxalq kredit  
 kommunal kredit

633 Beynəlxalq kredit bazarında istifadə olunan xüsusi növ qiymətli kağız:

- istiqraz vərəqəsi  
 avrovalyuta  
 avrokredit  
 avroistiqraz  
 varrat

634 İnflyasiya ilə mübarizədə yerli valyutanın (manatın) alıcılıq qabiliyyətini təmin etmək, pul emissiyası xərcləri ilə bank-kredit sisteminin sabitliyinin təmini:

- MB-in funksiyaları  
 MB-in valyutani artırmaq məqsədi  
 MB-in əsas məqsədi  
 MB-in banklara nəzarət fəaliyyəti  
 MB-in ehtiyatları artırmaq məqsədi

635 İslamin müqəddəs kitabı olan Qurani-Kərim də hansı fəaliyyət qadağan edilir?

- borc verib faiz almaq, sələmçilik  
 yoxsulluq və onun aradan qaldırılması  
 azadlıq və bərabərlik  
 alqı-satqı, ticarətlə məşğul olmaq  
 xüsusi mülkiyyət və azad sahibkarlıq məsələləri

636 Beynəlxalq iqtisadi münasibətlərdə pul və maddi vəsaitlərin hərəkət formalarından biri:

- beynəlxalq əmək mübadiləsi  
 beynəlxalq kredit

- beynəlxalq əmtəə mübadiləsi
- beynəlxalq iş qüvvəsi mübadiləsi
- beynəlxalq münasibətlər

637 Dövlət xərclərinin gəlirlərdən üstün artması:

- büdcə tarazlığının pozulması
- büdcə məsrəflərinin azalması
- büdcə tarazlığının pozulması
- büdcə kəsiri
- büdcə daxilolmalarının azalması

638 İnkişaf etmiş bazar iqtisadiyyatlı bank sistemi neçə səviyyəlidir?

- dörd səviyyəli
- üç səviyyəli
- iki səviyyəli
- sıfır səviyyəli
- bir səviyyəli

639 Alqı-satqıda vasitəçilik edib, buna müvafiq mənfəət götürən şəxs:

- diler
- tacir
- broker
- vasitəçi
- ticarət makleri

640 Aşağıdakılardan hansı büdcə kəsirinin səbəbidir?

- yuxarıdakılardan hamısı doğrudur
- fövqəladə baş verən hadisələr
- iqtisadiyyatın hərbiləşdirilməsi
- yuxarıdakılardan heç biri doğru deyil
- iqtisadiyyatda tənəzzül

641 Aşağıdakılardan hansılar Milli Bankın funksiyasına daxil deyil?

- dövlət valyuta-qızıl ehtiyatlarının saxlanması
- sahibkarlara kredit verilməsi
- pulların emissiyası
- hamısı düzdür
- kommersiya banklarının kassa ehtiyatlarının saxlanması

642 Bankın öz müştərisinə pula olan öhdəliyinin yerinə yetirilməsi haqqında zəmanət verməsi:

- bank məktubu
- bankın pul sənədi
- bank öhdəliyi
- bank zəmanəti
- bank aktivləri

643 Əmtəələrin satışından əldə edilən pul vəsaiti ilə həmin əmtəələrin satınalınma qiymətlərinin cəmi arasındakı fərq:

- ümumi məhsul

- ümumi tələbat
- ümumi gəlir
- ümumi xərc
- ümumi satış həcmi

644 Əmtəə bazarında tarazlıq əyrисидir.

- LM -əyrisi
- AS- əyrisi
- İS- əyrisi
- hamısı düzdür
- AD - əyrisi

645 Faizin bazar səviyyəsi xarici ekzogen dəyişəndir və əmtəə bazarının tarazlığından nisbi asılı olmayaraq pul bazarında təyin olunur:

- xarici dəyişən modellər
- AD-AC modelləri
- AD-AC və keynsçi xas modelləri
- daxili dəyişən modellər
- İS-LM modelləri

646 Fərdi tarazlığı ayrı-ayrı əmtəələr üzrə tarazlıq kimi izah edib, ümumi tarazlığın bu tarazlıqların cəmi olduğunu qeyd edən nəzəriyyəci:

- C.Robinson
- L.Valras
- A.Marşal
- E.Çemberlin
- C.Klark

647 Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsini xarakterizə edən göstərici:

- transfert xərclər
- qiymət səviyyəsi
- qiymət defilyatoru
- pərakəndə qiymətlər
- qiymət dərəcəsi

648 Məcburi ehtiyatların norması müəyyənləşir:

- depozitlərin həcmində müvafiq faizlə
- pul qoyuluşlarının növünə görə
- pul qoyuluşlarının sığorta dərəcəsindən
- heç biri düz deyil
- nəğd pul qoyuluşlarının həcmindən görə

649 İvestisiyanın dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini xarakterizə edən əmsal:

- investisiya istəyi
- əmanət istəyi
- istehlak arzusu
- multiplikator
- akselerator

650 Qiymət dəyişməz qaldıqda təklifə təsir edən amillər:

- təklif amili
- tələb amili
- qiymət amili
- xərc amili
- qeyri-qiymət amilləri

651 Müəyyən vaxt ərzində alınan və istehlak edilən əmtəələrin ümumi miqdarı:

- investisiya
- yiğim
- istehlak
- hamısı düzdür
- bölgü

652 Artan kapitalla silahlanma və artan əmək məhsuldarlığı daimi kapitalverimi ilə müşayiət olunur. Bu:

- Xarroda görə ETP
- Xiksə görə ETP
- ETP kapitalqoruyucu tipi
- əməkqoruyucu ETP
- neytral ETP

653 Fasiləsiz proses olub cəmiyyətin inkişafının bütün mərhələlərində baş verən mütərəqqi dəyişiklikləri ifadə edir:

- elmi-texniki tərəqqi
- texnoloji təkmilləşmə
- sürətli inkişaf
- elmi nailiyyətlər
- tərəqqi

654 İnvəstisiyanın dəyişməsindən asılı olaraq gəlirin dəyişməsini xarakterizə edən əmsal:

- istehlak arzusu
- invəstisiya istəyi
- akselerator
- əmanət istəyi
- multiplikator

655 İstifadə edilmə növünə görə invəstisiyalar:

- dövlət və portfel
- dövlət və xüsusi
- borc və sahibkar
- birbaşa və portfel
- dövlət və birbaşa

656 Əmtəə və xidmətlər istehsalı ilə bağlı xərcləri və nəticələri əks etdirən dəyər və natural göstəricilər sistemini əks etdirən iqtisadi artım modeli:

- ikiamilli model
- universal model

- çoxamilli model
- qarışiq model
- biramilli model

657 əmtəə və xidmətlərin ixrac və idxlərini maneəsiz həyata keçirən ölkələrin iqtisadiyyatı:

- ənənəvi iqtisadiyyat
- gizli iqtisadiyyat
- açıq iqtisadiyyat
- bağlı iqtisadiyyat
- qapalı iqtisadiyyat

658 Konkret əmtəə bazarda deyil bütün bazarlarda qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar, müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmuu:

- məcmu tələb və təklif
- məcmu təklif
- məcmu tələb
- məcmu tələb və tələbat
- məcmu tələbat

659 Paretoya görə ümumi iqtisadi müvazinəliyin meyarı (kriteriya) nədir?

- fərdi rifah halının qiymətləndirilməsi
- məcmu faydalığın açıqlanması
- maksimum faydalılıq
- ictimai rifah halının yaxşılaşdırılması
- fəndlərin və əhalinin rifah halının yaxşılaşdırılması

660 İqtisadi şəraitdən asılı olaraq istehsalın həcminin dəyərcə fərqli templərlə təkrarlanması:

- sadə təkrar istehsal
- konyukturalı təkrar istehsal
- geniş təkrar istehsal
- fərdi təkrar istehsal
- tənəzzüllü təkrar istehsal

661 İntensiv təkrar istehsalın əsas formaları:

- hamısı düzdür
- resursqoruyucu, qarışiq, neytral
- neytral, qarışiq, resurstatumlu
- heç biri düz deyil
- resurstatumlu, resursqoruyucu, neytral

662 İstehsalın dəyərcə həcminin əvvəlki dövrə nisbətən aşağı səviyyədə təkrarlanması:

- sadə təkrar istehsal
- konyukturalı təkrar istehsal
- geniş təkrar istehsal
- tənəzzüllü təkrar istehsal
- fərdi təkrar istehsal

663 Makroiqtisadi modelin iqtisadiyyatın dörd əsas funksional asılılığına müvafiq quruluşu:

- qərar qəbul olunması, qiymət, xarici iqtisadi və institusional

- tələb-təklif əlaqəsi, texnoloji, qiymət, davranış
- davranış, qərar qəbul olunması amili, institusional, tələb-təklif əlaqəsi
- texnoloji, defision, davranışlı, institusional
- davranış, texnoloji, qiymət, qərar qəbul olunması

664 Sahələrarası balans modeli istiqamətlənib:

- sahədaxili istehsal ehtiyatlarına, təklifi dolğun təşkil etmək üçün
- ayrı-ayrı sahələrin məhsul istehsalı və onların ehtiyatlarının yaranması
- hər sahənin məhsul istehsalının ehtiyatına, mövcud tələbin dolğun olması məqsədi ilə
- sahənin iqtisadi inkişafına
- sahələrarası proporsiyalarda nisbəti tənzimləməyə

665 İctimai təkrar istehsalın ilkin şərti və maddi əsası:

- milli gəlirin formallaşması
- məcmu ictimai məhsulun reallaşması
- ailənin gəlirlərinin səviyyəsi
- ümumi milli məhsulun artımı
- ölkənin iqtisadi problemləri

666 İstehsal funksiyası nə deməkdir?

- xalis milli məhsulun istehsalı amilləri
- inflyasiya və işsizliyin qarşılıqlı əlaqəsi
- əmək və kapital məsrəflərinin məhsulun həcminə təsiri
- ÜMM-un nominal həcmi
- ÜDM və milli gəlirin nominal həcmi

667 Milli gəlirdən xalis gəlirə keçərkən nə nəzərə alınır?

- sosial sığorta ödəmələr
- müəssisələrdən tutulan vergi
- nəqliyyat ödəmələri
- dolayı vergilər
- fərdi vergilər

668 Milli hesablar sisteminə əsasən makroiqtisadi göstəricilər hesablanarkən hansı sahələr arasında fərq müəyyənləşmir:

- maddi istehsal və onun bölmələri arasında
- qeyri-maddi istehsal və xidmət sahələri arasında
- maddi istehsal və xidmət sahələri arasında
- qeyri-maddi istehsal və onun bölmələri arasında
- maddi və qeyri-maddi istehsal

669 Əgər istehlakçılar qısamüddətli dövrdə cari istehlaka xərclərini artırmağı qərara alsa:

- ilk öncə məhsul istehsalı həcmi və məşğulluq artar
- şərtlər eyni qaldıqda məhsul istehsalı və məşğulluq azalar
- şərtlər eyni qaldıqda qiymət və məşğulluq artar
- ilk öncə məhsul istehsalı həcmi və məhəğulluq azalar
- faiz dərəcələri istehsal həcmini və məşğulluğu sabit saxlayır

670 C.M.Keyns Cercelin (çerçelin) siyasətinin iqtisadi nəticələri məqaləsində o dövlətin fəaliyyətini

tənqid edirdi:

- məcmu tələbin artırılması ilə əlaqədar
- məcmu tələbin məhdudlaşdırılması ilə əlaqədar
- məcmu təklifin məhdudlaşdırılması ilə əlaqədar
- cavablardan heç biri düz deyil
- məcmu tələbin artırılması ilə əlaqədar

671 İqtisadçı-alim, riyaziyyatçı olmaqla bütün bazarlarda azad rəqabət şəraitində eyni zamanda nail olmaq imkanını əsaslandırmışdır:

- L.Valras
- K.Marks
- C.Keyns
- R.Xarrod
- E.Domar

672 İstehsal xidmətlərinə olan səmərəli təklif və səmərəli tələb xidmətlər bazarında tarazlaşır, səmərəli təklif və səmərəli tələb məhsullar bazarında tarazlaşır, satış qiymətləri məhsuldar xidmətlərdə ifadə olunmuş istehsal xərclərinə bərabər nəzəriyyə kimindir və necə adlanır:

- L.Valrasın ümumi iqtisadi tarazlıq nəzəriyyəsi
- A.Marşalın fərdi tarazlıq nəzəriyyəsi
- E.Çemberlinin ümumi tarazlıq nəzəriyyəsi
- C.Klarkin inkişaf edən sistem daxilində tarazlıq nəzəriyyəsi
- C.Xiksin fərdi texnoloji nəzəriyyəsi

673 Qiymətlər vasitəsilə istehsal, istehlak, tələb və təklif arasında əlaqə qiymətin hansı funksiyasıdır?

- tələb və təklifin balanslaşdırılması
- rəqabət
- tələbat və tələbin balanslaşdırılması
- tələbat və təklifin balanslaşdırılması
- müəssisə qiymətlərinin balanslaşdırılması

674 Multiplikator göstərir ki:

- investisiyanın artımı bazar tarazlığından asılıdır
- tələb əyrisinə sağa istiqamətləndirir
- investisiyanın artması ÜMM-un artımında artan effektə səbəb olur
- investisiyanın artması ÜMM-un analogi artımına səbəb olur
- investisiyanın artdığı şəraitdə ÜMM-un artımı müşahidə olunmur

675 Uzunmüddətli dövrdə iqtisadiyyatda məhsul buraxılışı müəyyənləşir:

- kapitalın və əməyin həcmi ilə və həm də istifadə olunan texnologiya ilə
- əhalinin seçimi ilə
- faiz dərəcəsinin səviyyəsi ilə
- qiymət səviyyəsinə təsir ilə
- pul təklifi, dövlət xərclərinin səviyyəsi və vergilərlə

676 Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verərsə bu zaman:

- əvvəlki miqdarda əmtəə satdıqda satıcı ziyana düşmür
- heç biri doğru deyil

- istehsalçıların gəliri artar, istehlakçıların gəliri azalar
- istehsalçıların gəliri hökmən artar, istehslakçıların gəliri isə hökmən azalar
- alıcıların itkisinə nisbətən satıcıların gəlirləri daha çox yüksələr

677 Enerji resurslarına qiymətlərin qalxması nəyə gətirir?

- məcmu təklif əyrisinin sağa yerdəyişməsinə
- məcmu tələb əyrisinin sağa yerdəyişməsinə
- düzgün cavab yoxdur
- məcmu tələb əyrisinin sola yerdəyişməsinə
- məcmu təklif əyrisinin sola yerdəyişməsinə

678 Milli iqtisadiyyatın modelləri:

- liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat, qarışq modelli milli iqtisadiyyat
- liberal milli iqtisadiyyat, inzibati milli iqtisadiyyat, tənzimlənən milli iqtisadiyyat
- qarışq iqtisadi model
- sosial və liberal modeli iqtisadiyyat
- heç biri düz deyil

679 Tarixi olaraq makroiqtisadiyyatın predmeti və metodu nə vaxt formalaşmışdır?

- XX əsrin 20-ci illəri
- XX əsrin 30-cu illəri
- XIX əsrin 30-cu illəri
- XIX əsrin 50-ci illəri
- XX əsrin 50-ci illəri

680 Makroiqtisadiyyatın yarımsistemi bir-birilə üzvi surətdə bağlı olan sahələr kompleksi:

- mikroiqtisadiyyat
- makroiqtisadiyyat
- meqoiqtisadiyyat
- qlobal iqtisadiyyat
- mezoiqtisadiyyat

681 Milli iqtisadiyyatın əsas məqsədləri:

- iqtisadi səmərəlilik, idxl-ixrac balansının sabitliyi, sosial ədalət, beynəlxalq dünya təsərrüfatına integrasiya
- iqtisadi artım, işsizliyin ləğv edilməsi, ticarət balansının tarazlığı, sosial ədalət
- məşğulluq, işsizliyin ləğv edilməsi, ticarət balansının sabitliyi
- iqtisadi integrasiya, milli iqtisadi stabillik, işsizliyin ləğv edilməsi, xidmət sahələrinin inkişafı
- iqtisadi artım, məşğulluğun təmin olunması, qiymətlərin stabillik səviyyəsi, iqtisadi səmərəlilik, tədiyyə balansının tarazlığı, cəmiyyətdə sosial ədalət

682 Milli iqtisadiyyatın beynəlxalq integrasiya səviyyəsinə görə formaları:

- qapalı və sənaye yönümlü iqtisadiyyat
- asılı və müstəqil milli iqtisadiyyat
- açıq və qapalı milli iqtisadiyyat
- açıq və inkişaf etməkdə olan iqtisadiyyat
- asılı və zəif inkişaf etmiş milli iqtisadiyyat

683 İqtisadiyyat sahələrinin üstün inkişaf xarakterinə görə milli iqtisadiyyatın formaları:

- sənaye yönümlü, regional xarakterli milli iqtisadiyyat

- sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat
- sənaye yönümlü, aqrar yönümlü və xidmət sahələrinin üstün inkişaf etdiyi milli iqtisadiyyat
- sənaye və aqrar yönümlü, regional inkişafa üstünlük verən milli iqtisadiyyat
- aqrar yönümlü, sənaye yönümlü, infrastruktur xarakterli milli iqtisadiyyat

684 Milli pul vahidi, iqtisadiyyatın mütərəqqi strukturu, inkişaf dinamizmi, mülkiyyət azadlığı mühiti olan milli iqtisadiyyat:

- qapalı milli iqtisadiyyat
- yarı müstəqil milli iqtisadiyyat
- asılı milli iqtisadiyyat
- qarışiq milli iqtisadiyyat
- müstəqil milli iqtisadiyyat

685 Milli iqtisadiyyat dedikdə nə nəzərdə tutulur:

- düzgün cavab yoxdur
- tarixən formalasmış ictimai təkrar istehsal sistemi
- müxtəlif fəaliyyət növlərinin özünütənzimləyən sistemi
- müxtəlif fəaliyyət növlərinin özünütənzimləyən sistemi, tarixən formalasılmış ictimai təkrar istehsal sistemi, bir-biri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi
- bir-biri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi

686 Bütün iqtisadi subyektlərin fəaliyyətinin ümumiləşmiş nəticəsinin predmeti hansı yanaşma üsulu vasitəsilə öyrənilir?

- meqoiqtisadi
- mikroiqtisadi
- makroiqtisadi
- dünya iqtisadiyyatı
- mezoiqtisadi

687 Sənaye istehsalının natamam tsikli, kənd təsərrüfatında yarımfabrikatlar istehsalının üstünlüyü, öz iqtisadi resursları üzərində sərbəst sərəncam verə bilməmək hansı iqtisadiyyatın xüsusiyyətləridir?

- müstəqil milli iqtisadiyyatın
- açıq milli iqtisadiyyatın
- asılı milli iqtisadiyyatın
- qarışiq milli iqtisadiyyatın
- qapalı milli iqtisadiyyatın

688 Makroiqtisadi siyasətin ən vacib vəzifəsi:

- məcmu tələbin stabillaşması
- məcmu tələbatın stabillaşması
- məcmu təklifin stabillaşması
- müvazinəli qiyməti stabillaşdırmaq
- məcmu xərclərin stabillaşması

689 Fərdi tarazlığı ayrı-ayrı əmtəələr üzrə tarazlıq kimi izah edib, ümumi tarazlığın bu tarazlıqların cəmi olduğunu qeyd edən nəzəriyyəçi:

- A.Marşal
- C.Klark
- L.Valras
- E.Çemberlin

C.Robinson

690 Məcmu təklif dedikdə nə başa düşülür?

- istehsal olunub satışa çıxarılan əmtəə və xidmətlərin cəmi
- ölkə daxilində istehsal olunmuş və kənardan idxlə olunmuş məhsulların cəmi
- satışa çıxarılan və ehtiyatda qalan əmtəələrin cəmi
- ölkədən kəndə istehsal olunmuş məhsulların cəmi
- hamısı düzdür

691 Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi kimdir?

- A.Smit
- L.Valras
- A.Marshall
- D.Rikardo
- C.Keyns

692 Məcmu tələb nə deməkdir?

- bütün ev təsərrüfatlarının tələbi
- ev təsərrüfatlarının və dövlətin cəm tələbi
- planlaşdırılan xərclərin cəmi
- bütün cavablar düzgündür
- düzgün cavab yoxdur

693 Dövlətin iqtisadiyyatın depresiya dövründə apardığı siyaset:

- tənzimləyici siyaset
- dayanıqlı siyaset
- stimullaşdırıcı siyaset
- monetar siyaset
- fiskal siyaset

694 Dövlətin məcmu tələb və məcmu təkliflə əlaqədar siyaseti, bunlar arasında olan tarazlığı istənilən məşğulluq səviyyəsində, qiymət və gəlir səviyyəsində tənzimləmək – bu:

- dövlətin sabitləşdirmə siyasetidir
- dövlətin fiskal siyasetidir
- dövlətin monetar siyasetidir
- dövlətin qiymət siyasetidir
- dövlətin tənzimləmə siyasetidir

695 Dövlətin sabitləşdirmə siyasetini həyata keçirmək üçün istifadə etdiyi üsullar –bu:

- fiskal, pul-kredit və kombinələşdirilmiş
- məcmu təklifin tənzimlənməsi
- məcmu tələbin tənzimlənməsi
- heç biri düz deyil
- məcmu tələb və təklifin tənzimlənməsi

696 Hansı istiqamət məcmu və dövlət xərclərinin həcminin dəyişməsi ilə, pul-vergi təklifi ilə, stabillaşməni həyata keçirməyi təklif edir:

- keynsçi istiqamət
- marşinal istiqamət

- monetar istiqamət
- cavabların heç biri düz deyil
- neoklassik istiqamət

697 İqtisadi tsiklin fazalarına görə fiskal siyasətin növləri:

- diskresion fiskal siyasət
- stimullaşdırıcı və ləngidici fiskal siyasət
- avtomatik fiskal siyasət
- büdcə-vergi siyasəti
- pul-kredit (monetar siyasət)

698 İqtisadi artım nədir?

- resursların sahələr arasında bölgüsü
- real ÜMM-in mütləq həcminin və adambaşına düşən real ÜMM-in artımı
- istehsal amillərinin sahələr arasında bölgüsü
- amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək, ÜDM-in amillərinin kəmiyyətinin saxlanması
- bank faizlərinin aşağı salınması, istehsalı genişləndirmək

699 İqtisadi artımın hansı əsas tipləri var?

- ekstensiv və intensiv tipi
- sürətli inkişaf tipi
- ekstensiv tip
- intensiv tip
- sabit inkişaf tipi

700 İqtisadi artımın neçə əsas tipi vardır?

- 4
- 6
- 5
- 3
- 2